


▣ MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI


ƏLİ KƏRİM

Seçilmiş
əsərləri



ƏLİ KƏRİM

116
K 58



231458

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“LİDER NƏŞRİYYAT”
BAKİ-2004

Bu kitab "Əli Kərim. Seçilmiş əsərləri, I cild" (Bakı, Azərnəşr, 1991)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtibçi ve redaktoru:

Paşa Əlioglu
filologiya elmləri namizədi

Ön sözün müəllifi:

Tofiq Hacıyev
*AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor*

894.361'1 - dc 21

AZE

Əli Kərim. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004, 336 seh.

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin bu
kitabına şairin müxtəlif illerdə qəleme aldığı şeir və poemaları toplanmışdır.

Əli Kərimin əsərlərində tezəlik, poetik duyum, səmimiyyət, doğma
torpağa bağlılıq başlıca yer tutur.

ISBN 9952-417-12-6

© "LİDER NƏŞRİYYAT", 2004

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ƏLİ KƏRİM POEZİYASI

Bu başlıq sadəcə o demək deyil ki, Əli Kərim şeir yaradıcılığı ilə məşğul olub, Əli Kərim şairdir. Onun üçün belə deyərdik: "Əli Kərimin poeziyası". Hətta bu ikinci sərlövhə elimizdəki kitab üçün daha münasib görünərdi. Çünkü o, şeir yaradıcılığı ilə yanaşı, həm de istedadlı nasirdir, dramaturqdur, çox dəqiq zövqlü tənqidçidir və bu kitabında ancaq poeziyası gedir. Bu başlıqla nozardə tutulur ki, ədəbiyyatımızda və ədəbi tənqidimizde bir "Əli Kərim şeiri" deyilen anlayış var. Bu ikinci növ təyini söz birləşmesinin, dilçi olaraq, qrammatik mənasını mən yaxşı bilərəm. "Əli Kərim şeiri" o deməkdir ki, Əli Kərim əsluba çevrilib, onun şeiri ədəbiyyatda sabitleşib, onun yaradıcı davamçıları və hətta onu vəcdle oxuyan xüsusi oxucuları, çoxlu pərəstişkarları var...

Ictimai-zehni və ya ictimai-fiziki əməyin hansı sahəsində fealiyyət göstərməsindən asılı olmayaq, kim öz şəxsiyyətinə hesabat verməyi bacarırsa, o, müdrik insandır. Özüna hesabat vermək nadir xasiyyətdir – böyüklik əlamətidir; xalq üçün, cəmiyyət üçün "neyi eləyib, neyi eləye bilmmiş, ancaq eləmeyib, harada zəhmətini əsirgəyib" suallarının qarşısında duran adam gelecek fealiyyəti üçün özünü seferber edir. Demək, bu suali vermək üçün gerek insanın işdən qorxmamaq, yorulmamaq istədiyi da olsun – Əli Kərim kimi. Vaxtaşırı özüne, öz mənliyinə hesabat verən Əli Kərim bu etiraflardan birini daxili, şəxsi çərçivədən kütlevi-ictimai mühitə çıxarıır, oxucuların qarşısında onların şahidiyyi ilə bəyan edir: "Otuzdan çox yaşamışam...". Giley-güzarsız, alnıaçıq, üzüağ şəkildə deyir: "İllərimin çoxusu mənimlədir. Ailemin üzvüdür...". Vaxta yaradıcı insanın ən qiymətli kapitalı kimi baxan şair öz həyatının saatlarını, dəqiqələrini de saya alır: "Ele saatim var ki, ağaç olub bir dost bağında, her dəqiqəsi bir meyvəyə dönüb Gök budağında... Anılarım var: Leysan yağışı kimi yağışmış Kövrək bir insan qəlbina... Şeirlərimə baxıram: Yanıb defterə tökülmüş günlerimdir. Otuzdan çox yaşamışam. Peşman deyiləm..." Keçmişə baxmaq, özünə hesabat vermək ona görə gərklidir ki, gələcəyin yolumu müyyənəldiərsən, edəcəklərini ipə-sapa düzəsən. Keçmiş keçmişdir, əslində onu gələcək üçün və gələcəyin xatirinə yada salırsan.

Əlinə qələm aldığı gündən, hətta sənətkarlığı yetkinleşmediyi dövrde belə, Ə.Kərim mövzu məhdudluğu bilməyib, özünü çağrılmış bayatıların çərçivəsinə salmayıb. Onun şair ilhamı doğuluşundan buxov üzü görməyib, sıfıldən gözəllikle yanaşı, həm de əlvənlilik seçib. Mövzuları ən azı əsərlərinin sayı qədərdir. Düzdür, bəzi mövzularda bir neçə əsər yazdığı da olub;

ancaq, əvvələn, hər dəfə hemin mövzuya bir tərefdən yanaşır – predmeti poetik lövhəyə köçürərən hər dəfə baxım mərkəzini dəyişib, hər dəfə bir əlameti "qəhrəman" götürüb. Məsələn, fəhlə eməyi kimi publisist mövzu "Fəhlələr" ve "Əller" şeirlərində məhz publisist terzidə yox, meşət detalları ilə, intim-lirik cizgilərlə çox nadir şəkilde cazibəli işlənmiş, eyni zamanda bir mövzu bu iki əsərdə az qala müstəqil motiv-mənbələr hüququnda görünür – hərəsində eyni obyektiñ müxtəlif yönlərdən şəkli çəkilmişdir. İkincisi, bu da var ki, bəzi əsərlərinə bir neçə mövzu siğışdırır – əlaqəli hadisələri oxucusuna bədii dialektik vəhdətdə təqdim edib (şeirlərini nəzərdə tuturam, poemaları öz yerində – red.).

Ə.Kərimin işlədiyi mövzuların bir qismi yalnız onun özünə məxsusdur – onları o görüb, o mənalıdır: "Babəkin qolları" (məşhur Babək bir yanda qalır, onun kesilmiş – Babəki xalq qəhrəmanı edən qolları – qəhrəman seçilir); "Heykel və heykelin qardaşı" poeması da hemin principle yazılmışdır – əserin qəhrəmanı əsl qəhrəmanın heykelidir, "İlan" (ölümə can atan, ölümüñü yarı yolda qarşılayan, diriliyində sürünən; ancaq ölümündən qorxmayan, ölüm vurğununun poeziyası); "Daş" (bu mövzunu adətən filosoflar işleyir – ibtidai insanın antaqonizm toxumunu yadigar qoyması); "Sevirm" (bir başqaşı bu şeire "Telefonçu qız" adı qoyardı; mövzunun sərlövhəyə münasibeti "Babəkin qolları"na bənzeyir); "Gül və çörək" (burada sevgi, ehtiyac, müharibə kimi işlek motivlər elə çulğalaşır ki, dördüncü – hamisinin birləşdirən və hamisinin fövqündə duran orijinal bir mövzu alıñır). "Çiçəklər iclasda" (Füzül demişkən, "öz qədri üçün" insan danışmağı ciçəklərdən öyrənməlidir: hay-kük salmadan sakitcə etir saçmaq və s.) – üç deyil, beş deyil belə əsərləri. Tebii ki, hər mövzu hər kəsin beynində doğulmur, hər sənətkarın "öz" mövzuları olur; Ə.Kərimin isə "öz" mövzuları çoxdur, daha tipikdir. Haqqında müasiri olmuş sənətkarların yazdıqlı mövzular ondan da çoxdur. Di gel ki, burada da o, "özünükünü" tapa bilir – "ortaq" sənət predmetlərinə özünəməxsus nəzakətlə, emosiya və intellektlə yanaşır, predmeti öz sənət prizmasına köçürmək üçün xüsusi fokus nöqtəsi seçilir. Bəlkə hemin nöqtədən mövcud predmeti çoxları çox bəsit, çox prozaik sayıblar; Ə.Kərim onun məhz hemin nöqtədən bədii mənə səviyyəsini duyub. Xüsusi rəng və ahənglə üzə çıxan bu mövzu sanki elə Ə.Kərimin boyuna biçilibmiş. Aydın olur ki, hemin mövzdə ən orijinal poetogenetik variənti o tapıb. Neticədə şairin üslubi nəfəsi bu "ortaq" poeziya mövzusunda elə yeganə iz buraxır ki, hemin ümumi yene xüsüsileşir və yenə Ə.Kərimin "öz" mövzusu şəkline düşür. Məsələn, S.Rüstəmin ürkəklərə yol tapmış, az qala xalq yaradıcılığı nümunəsi kimi küt-

levileşmiş "Ana ve poçtalyon" şeirinden sonra sanki poçtalyon motivine yayılmaq artıq imiş. Daha kim cesaret edib üzerine beleş bir mesuliyet götürে bilerdi. Nə qədər paradoxal görünse de, birdən həle qəlemi sümükleşməmiş cavan Ə.Kərim beleş bir riskə girişdi. Girişdi və nə alındı – tezə geyimli, ayrı boy-buxunda, başqa biçimdə, ancaq hamının sevdiyi, hamının məhəbbətə qarşılılığı somimi edəbi portret – yeni gözəl poçtalyon. Bu "Poçtalyon" öz çantasında şad xəbərlər, sevgi müjdələri ile yanşı, şeirimizə yeni obrazlar, təravetli ifadələr, qeyri-adı təşbəhler de getirdi... Yaxud, bu həmin hicrandır ki, Füzuli onu ali rütbəyə, böyük poeziya səviyyəsinə qaldırmışdı; hansı şair (heç şair olmayıb, gənclik ehtirası ilə bir-iki nezm dizenlər de) bu hesretin insan ruhunu təlatümə götirən, duruldan şirin zəherini içib mest olmamış və onu tərənnüm etməmişdi? Ancaq Ə.Kərim indi pərestişkarlarının ezbər bildiyi "Qayıt" şeirinde bu motivin bədii həllini əl orijinal verdi ki, dövrümüz üçün bir qədər arxaik görünən hicran mövzusu, necə deyerlər, müasirləşdi. Hər biri insanı mütəəssir edən, xallarla dolu musiqi parçası kimi seslənən, el-van rənglərlə çəkilmiş psixoloji rəsmlər kimi görünən "Tənhalıq boşluq deyil", "Otağı doldurub yene tənhalıq", "Bir vaxt gec olacaq", "Nə bu dərd gərekdir uşaqlar üçün", "Bezən haqq qazanır insan ölündə" şeirləri yene həmin mövzudadır. Ancaq hərəsi bir orijinal sənət nümunəsidir.

Hərbi əsirlərin məşəqqəti mövzusunda çoxları yazıb. Ə.Kərimin həmin mövzudakı şeiri orijinallığını adından başlıyır: "Nə 3702". Yaxud fəsistər tərəfindən alınan şəhərlərimizi xeritədə barmağı ilə göstərməyə ezbər çəken coğrafiya müəlliminin mühərribədə barmağını itirməsindən danişan "Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada"dakı bədii detalları ancaq Ə.Kərim tapa bilerdi. Vicdan borcu mövzusundakı "Zehmetkeş buruq", yaxşıñ, pisi ayırmamaq, insana leyaqətinə görə qiymət verməmək, dəveni eşəyin quyuğuna bağlamaq motivindəki "gül-çiçək vuruşu" və bir-birinə bənzəməyən onlarda şeirdə Ə.Kərimin nefisi oxucuların ürəyinə hərəkat verir, onların əsərlərinə sərənlilik getirir.

Şair insanın adı fiziki hərəketi ilə xarakteri arasında əlaqe yaradır – "Metronun yaylı qapıları" şeirində qapıların asta və ya sürətlə açılıb-örtülməsi ilə girib-çıxanların başqalarına münasibəti müəyyənəşir: bəziləri özündən sonrakını nəzərə alıb qapını asta-asta buraxır, bəzilərinin isə Araz aşığındandır, Kür topuğundan. Atalar ve oğullar vəhdəti de edəbiyyatda çoxdan işlənən mövzudur. Bu məsələni Ə.Kərim necə təqdim edir? Əslində "Atamın xatiresi" şeiri soyuqsanlı məhəbbətin tərənnümüne həsr olunub – şair özünüñ göze soxan məhəbbəti gözden salır. Bu atanın qayğıkeşliyi üzde

deyil, Füzuli dərinliyindədir; üzdən sərt görünür, təbəssüm onun sıfətinin bir anlıq qonağıdır, oğluna can demir, ancaq lazımlı gəlse, canını torəddüsüz ona verir; atanın ağır, cod əlli ölü oğlunu bağırna basmır, hərən tale kimi onun çıynıñen enir, atanın sevgisində "tezə ekini belədan hifz eləyən qalın qarın" soyuqluğu var. Bu, koloritli, zabitli, ağır təbiətli bir kişidir, əsl azərbaycanlı atadır. Yaxud yene aile-məişət dairesində: ana ve bala dialektilikasında normadan istisnanı Ə.Kərim vaxtında və tutarlı qəleme aldı – "Qaytar ana borcunu" o vaxt yazılıdı ki, (50-ci illerin ortalarında) kənddən şəhəre gənclərin axını başlanılmışdı, en çok da təhsilə bağlı. Görünür, bu axının içinde ana qucağından uzaqlaşış yad nəfəslərə uyğun nankor oğullar da olmalmış. O vaxtlar auditoriyalarda, klublarda, evlərdə, küçələrdə gənclərin tez-tez dediyi və dinlediyi bu şeir həmin "istisnanın" yolunu, bənd-bərəsini bağlamaqda çox iş gördü. Ə.Kərim sənəti gənclərimizi müasir zövqdə tərbiyədirməkələ yaniş, ata-baba adətlərimizin, ulu əxlaq normalarımızın qorunub-saxlanmasına müdrikcesinə xidmet göstərirdi.

Heyat faktlarına xüsusi poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iki həcmli əsərlərində – poemalarında da saxlanır. İdmən mövzusunda yazdı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə etəletin mübarizəsi gözel, şairəna ekrana çevirilir; müəllif şairlikle kommentatorluğu ele birləşdirir ki, bu ekrana tamaşadan el çəkmək istəmirsen. Ə.Kərimin oxucusunu öz poetik mühitine salmaq istədədi əfsunçuluq səviyyəsinə yaxınlaşır; "İlk simfoniya" poemasını oxuyarken evvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənət bəxtəvərliyini, aile-məişət ziddiyətlərini təbii ləvhələrə yaşıyırsan. "Heykəl və heykəlin qardaşı" poemasında mühərribə sohnələri ilə sülh dövrünün təsərrüfat-quruculuq mənzəresinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir, adamlarımızın psixologiyası, mərdliyi, fədakarlığı, əməkseverliyi Ə.Kərimə məxsus çizgilərlə poetikləşərək oxucunun hissələrinə aşılanır. M.Y.Lermontova həsr etdiyi "Üçüncü atlı" poeması bu gün – Ə.Kərimin ölümündən sonra xüsusilə təsirli görünür, daha yandırıcı seslənir – bir şairin ölümündən doğan həsrət yanğısı ikiləşir... Poemadan yadımızda çox şey qalır: Lermontovun Azərbaycana Aşıq Qarib məhəbbəti, şeiri duyan, şaire qiyamət verməyi bacaran azərbaycanlıların Lermontova somimi sevgisi, şairle xalqın bir-birini duymasının poetik ləvhələrde, bayatıvari misralarda ümumileşen maraqlı poeziyası, "namərd ayrılıq" və s. İster-istemez bir de heyatdan çox cavan köçən, oxucularının ürəyində dağ qoyub gedən iki şairin – qohreman şairlə müəllif şairin qoşa portreti, tə-

bino, lirikasının munisliyinə və nakam talyine görə bir-birinə yaxın, əbediyə qoşmuş iki sonotkarın sevimli obrazı...

Ə.Kerim heyati çox vaxt tutarlı, yadda qalan replikalarla eks etdirse də, epik lövhələrə də laqeyd qalmır. Bu halda da Ə.Kerimin epikliyi seçilir – onun epik lövhələri lirik cizgilərin əlaqəli emosinal birliyidir.

Mövzü seçmək, predmet yanaşmaq sərişəsi Ə.Kerimin nəsrində də öz orijinallığını göstərir. Onun nəsrindəki epiklik poemalarındaki mənzum təfərruatlara, poetik süjet tipologiyasına çox uyğundur. Bu nəsrde fəsillərin keçidi, sohnoların bağlanması, hadiselerin kompozisiya daxilinde əlaqəsi və fabulani teşkil etməsi, bədii lövhələrin mənzərə sistemi poemalarındaki kimidir, şeir silsiləsi təsiri bağışlayır. Bu monada ilk təcrübəsi olan "Pillelər" romanında o, öz poetik sistemindən uzaqlaşmış kimi görünür, əsl nəsir kimi çıxış edir. Görünür, o, bu romanından sonra bədii irtisən bütöv, əlaqəli nəzər salır, fikri təhlil aparır və "özüñə" qayıdır, nəsrde "özüñü" tapır. "Mavi neğmenin sahilində" povesti fikrimizi təsdiq edir. Bu "mavi neğmə" bir çaydır ki, Aydınlıqın evinin yanından axır və Səfa ile onun ürəyindən keçənləri daimi zülmzümə kimi müşayiət edir. Həmin çay – həmin mavi neğmə povestin bir pak, munis, semimi obrazıdır ki, Aydınlı Səfanı bir-birinə bağlayır. Povest müharibənin başlanma xəberi ilə başlanır. Bu xəberi ilk eşidən dehşətə gelmeyib onu zarafat bilir, tebəssümle qarşılıqlılar. "Dava" sözünü biri orla arvad arasındaki narazılıq, biri qonşu ilə qonşu arasındaki söz-söhbət kimi başa düşür. Bir an sonra aydınlaşır ki, bu dava o davadan deyil. Qəribedir ki, bu xəzif başlangıç, bu müləyim kədər povestin sonuna qedər davam edir (yalnız son epizod bu müləyim gedidi alt-üst edir). Müharibə xəttindən çox-çox uzaqlarda yerleşən bu kəndde hələ müharibənin səsi var, ölüm-itimi yoxdur. Əsarde dalğın baxışlar, perişan əhvallar verilir. Hələ öldürütü, göynödici hüzn görünür. Burada, top-tüfəng nəresindən uzaq bu kəndde hələ qaraqlıq buğda zəmisinin, turac səsinin, "mavi neğmə"nin poeziyası duylur. Bu kənddən müharibəye gedənlərdən hələ qara xəber gəlmeyib, hələ onlar döyüşlərə yol gedirlər, ya da xəberləri hələ yol gelir. Bu davalı günlərdə burada hələ təbiət səfəlidir – nə müddətdir başlanan müharibə insanların ürəyinə girmiş, ancaq hələ çöllərin bərekətinə, təbiətin naz-nemətinə, gülcəyinə nüfuz etməmişdir. Hələ bu kədər Aydınlı Səfanın ürəyinə məhəbbət kimi axan "mavi neğmə"nin sevdali səsini özündə qərq etməmişdir. Bu həzin yeli əsen mühitdə Ə.Kerim işarti sevinc, sevib-sevilmək düyguları görür. Bu, düşmənə qarşı insanları səfərber edən qəzəblə nikbinliyi qidalandıran poeziyadır. Ə.Kerim bu poeziyanı görür; povest şeiriyyətlə doludur...

Hamı kimi Əli Kerim də xarici aləmi öz daxili imkanları necə qəbul edə bilsər, cələ eks etdirir; oxucuları da bunu öz daxili imkanları ilə qavrayır. Bu subyektiv komponentləri zamanın obyektiv havasına uyğunlaşdırmaq, yeni müəllif "men"i ilə oxucu substansiyası arasında maksimum anlaşmaya nail olmaq Əli Kerim istedadının mühüm cəhətidir. Bize qalan cavan şairin yalnız ədəbi irsi (romanını, ədəbi tənqidî məqalelərini hələ demirəm), rəngarəng mövzuları deyil, həm də çox qiyməti iş üsuludur. O, ədəbi portretlərin yaradılışında fotoqraf yox, rəssam kimi çıxış edir.

Bu, həyat gerçekliyini təhrif etmək deyil, həyatda olanın müəllif mətləbindən asılı irəli keçirilməsidir. Bir vaxtlar əmək qohremanlarına portret-neğmə hərəkət kütüvələşmişdi. Ədəbiyyatımızda bu işin pionerlerindən olan Ə.Kerim "Gülsabah" oçerk-şeirində qohremanın "Yazanda doğru yaz, üstüne qoyma" replikasına öz içinde təvazökarlıqla belə cavab verir: "Artırb üstüne qoymaq bir yana, bəzən yazmayırıq olduğu kimi". Deməli, bir tərefdən şair ədəbiyyatın həyatla ayaqlaşmasını istəyir, digər tərefdən o, müasirlerinin obrazını verərkən, qeyri-realist artırmaların əleyhinədir. Bununla belə, o, şəkil çəkmir, rəsm edir. Buna görə də onun bədii obrazları, poetik lövhələri oxucunun eşitmə yaddaşı ilə bərabər, görme yaddaşına da hekk olunur. Onun bədii düşüncəsi həyatın axınının ardına tənbəl-tənbəl baxır, həyatın coşqun dinamikası ilə ayaqlaşır, onunla dabanqırma gedir, hətta bəzən onu qabaqlayır.

Ədəbiyyatda novatorluq – bədii təfəkkürün müasir mühitdə, medeni-zehni səviyyə ilə ahəngdarlığıdır, içtimai-sosiooloji tələbatla, deb-zövq çağırışı ilə zaman-zaman yenileşməsidir. Bu, bədii əserin janrı, əslubu, obrazlar sistemi, kompozisiya-terkib elementləri ilə yanaşı və belək də birinci növbədə, dilində üzə çıxır; bu, bədii dilin, en əvvəli və bilavasitə, leksikonunda, təşbəhələr sisteminde – söz-obrazlarında diqqəti cəlb edir, sintaktik yeniliyin özü də məhz leksikon vasitəsilə görünür. Bədii əser obrazlı təfəkkürün üzərində qurulduğundan müqayisə tərzinə, bənzətma üsuluna xüsusi fikir verilir.

Ə.Kerimin dil yeniliyinin özündə bir orijinallıq var: başqalarında dil yeniliyi öksərən leksikondan başlayıb təşbəh sisteminə keçir və sonra da bədii-fərdi nitqin bütün künc-bucaqlarını ehəte edir. Bunda isə novatorluq birbaşa təşbəh sisteminən start götürür, sonra sintaksisi fəth edir və buradan da asanlıqla bütün nitqi ele alır: ona görə asanlıqla ki, sintaksis nitqinin bütün elementlərini özündə birləşdirən və fikrin gerçekliyini reallaşdırıran, ünsiyyəti

(sənətkarlarla oxucu arasındaki bedii-estetik əlaqəni) təmin edən sahədir. Mehz buradan (sintaksisdən) bedii nitqin bütün qatlarına damarlar yayır.

Poetik nitqin, xüsusilə şeir dilinin əslubi müəyyenləşməsindən təşbehin kuruluşu və məzmunu mühüm diferensial göstəricidir. Bu, sənətkarın estetik dunyagörüşü haqqında aydın təsəvvür verir. Neyi ne ilə müqayisə etmək, əslində, bedii predmetin cəmiyyətə, geniş mənada ise bütün təbiətə dialektik təməsini və deməli, edibin de təbiət və cəmiyyəti hansı diaqonal altında görməsini aydınlaşdırır. Bənzeyənən bənzədilənin münasibəti obyektiv xarakterindən başqa, sifr subyektiv cəhətədə – şəxsi zövqle de bağlıdır: evvələn, hamı gözle görünən oxşarlıqları görse de bəzisini bir, başqasını digər cizgilər cəlb etə bilər, ikincisi, daxili-məzmun uyğunluğunu çoxu görməyə bilər. Bir də görürsen ki, filan əşya və ya hadisələrin arasında indiyə qədər heç kesin seçmədiyi bir yaxınlığı məhz filan sənətkar aşkar edir. Görülməmiş əlaqələrin görülməsi sistemdən əslubi xasiyyət formalaşır və dil-əslub novatorluğu üçün imkan açılır. Beləliklə, yenilik silsilesindən təşəbəh mühüm həlqələrdəndir. Təsadüfi deyil ki, öz novatorluq işini görərkən böyük M.Ə.Sabir klassik poeziyamızın vaxtile çox gözəl, təravətli görünümüş, ancaq XX əsrin işinə yaramayan təşbəhərinə (hökür - ilan, xal - buğda...) gülmüdü. Həmişə olduğu kimi, indi də bu bedii-əslubi faktora xüsusi əhəmiyyət verilir. Dediymiz kimi, Ə.Kerimin özünəməxsusluğunu da məhz bu detaldan başlandı.

Orijinallik üçün "ölüm"ü "sevgi" ilə müqayisə edən tapılar – "qara" ya "ağ" demək asandır, ancaq görək bu iki antaqonist rəngi kim bir anlayış şəklində vere bilər ve buna inandırar – Ə.Kerim: "Üreyim çox yaman sancı. Dedim ölüm sevgi kimi üreyime Gizli-cizli necə qonub, Yoxsa boşluq olub orda, Yoxsa orda sevgi sönübü? Yox, sönmeyeib!... O vuruşur ölümle Vəfali dostum kimi". Hansı hiss olursa-olsun, o, ürkədə yuva salıbsa, ürəye yol tapıbsa, heqiqi sevginin işini görüb.

Onun fitretində sıftəndə şairlik istədədi var idi; ancaq mehz bu sepgide – belə əslubda yazmaq həyatının şüurlu dövründə müəyyenləşdi. O, klassik ədəbiyyatımızı da gözəl bilib. Nəsimiye, Füzuliye şeir həsr edib; bu şeirlər yubiley plakatı deyil, onların şair obrazından ele cizgilərdir ki, bu cizgilər onların əslubunun iliyinə gedir – onları duyan, bilən adam bu cizgiləri görə bilər. O, Füzulinin dunyanın rəqibi, sirdəsi səviyyəsinə çatdırır: "Dünya seni qocaltdı yaşıdan olsun deye... Dünya seni qocaltdı cavan görünüsün deye". Ə.Kerimde çox ifadələr, misralar, fikirlər var ki, onlar Füzuli sənətinin kökündən cürcəmiş pöhrelerdir. O, Füzulinin "elmsiz şeir əsəssiz divar olur" düsturunu özü üçün sənet devizi götürür: "Söz axtardım, tapmadım, misram

qopub töküldü özülsüz divar kimi". Ve ya bu bedii lövhələrdeki səlef-xəleflik münasibəti, irsi yaxınıq əlamətləri ayndıca seçilir: "Bu nə sirdir ki, olur hər lehze yoxdan var söz" (Füzuli); "Birce olmayıadı... ağızda söz kimi görürünmezliyin" (Ə.Kerim). Eyni zamanda Ə.Kerim "Söz çıxb ceyran dalına..." deyən ağsaqqal müsəri R.Rzanın səsine ses verir: "Girdim söz dünyasına, çox gəzdim, çox aradım keşfiyyatçılar kimi". Ancaq Füzulidən qılgılcım, R.Rza nəfəsindən qətra düşən bu şeiri görün necə də nə Füzuliye, nə də R.Rzaya oxşayan terzə bitirir, layla müşlili bir mənzərə göstərir: "Yorulmuşdum... Uzandım bu sözün yamacına başımı söykərek". Bütün bu paralellerde, səlef-xəlef səsleşmərində Ə.Kerim sənətinin poetikası aşkarlanır. O, klassiklərin ancaq poetik təcrübəsi ilə deyil, həm də estetik normaları ilə yaxından tanış olmuş, öz poeziya yolu, bu poeziyanın dil-əslub tonunu, bedii boyalarla əsərlərin şüurlu surətdə seçmişdir.

Onun bedii söz sənətinə şüurlu şəxsi qənaeti ədəbi-tənqid məqalələrinə də ifadə olunur. Lev Tolstoy, Ə.Cəmil, ədəbi gənclik haqqındaki yazılarında, "Ulduz" jurnalındaki müsahibəsində (1968, №2) şair öz estetik baxışını aydın ifadə edir. Humanizmi ədəbiyyatın en böyük problemi sayan, "süretli və eyni zamanda, orta əsrləri toya getməli edə biləcək dehşətlər doğurmağa qadir olan əsrimizdə" ədəbiyyatın insanları mehəbbətə, qayğıya, məhrəbanlığa çağırmasını vacib bilən Ə.Kerim ədəbi-estetik keyfiyyət kimi psixologizmə böyük əhəmiyyət verir, hamı kimi o da sxematizmi pisleyir.

Ə.Kerim səmimiyyətə deyirdi:

Anam, her kelmem, sözüm
Səninkilərdi ki, var.
Kötü, odundur onlar.
Müəllimim, bu xətt də
Səninkidir, səninki.
Sevgilim, bu ilhamım
səninki,
Vətəninki.
Men nəyəm – sade katib...
Sizin qüdrətinizle
Size
Nəğmə deyirəm.

Bu söz, bu od, bu xətt, bu ilham onun nəğmələrinin qüdrət mənbəyidir. Bu qüdrət onun sənet etalonu olan sade kitabı yaratdı. Bu sade kitabın dili,

üslubu hazırlı gənc poeziyamızın güclü bir axarını təşkil edən qələm sahibləri üçün örnəkdir. Ə.Kərim axtardı, öyrəndi, bədii dil-üslub sistemində beləcə örnək kimi qaldı getdi. Getdi, ancaq nəsil-nəsil oxucularla, yeni-yeni oxucu nesillorının zövqü ilə təzəden sonet şəklində qayıdır, qayıdır zövqləri "sahmana salır", oxucuları ile mənen yaşayır, səhbət edir, tərənnüm etdiyi ideal zirvəyə - gələcəyə doğru bizimlə birgə addımlayır.

Əli Kərim bir şeirinde deyir:

Şair var ki, ömrünü
Başlamamış bitirir.

Biz beşelerini görmüşük. Şahidik: qəzet-jurnalları doldurmaqla kifayətlənmeyib, şeirlərinə musiqi bəstəledib radio-televiziyanın, böyük salonların həm "saqisine", həm "sərkərdəsinə" çəvrilən elələri olurlar ki, Əlinin dediyi kimi, "cansız eseriyle birlikdə ömrünü de itirib". Əlbəttə, bu ifadənin o biri tərefi də var ki, elələrinin eserlerinin ömrü öz ömürleri qədərdir - elələrinin fiziki və mənəvi ömürleri üst-iüste düşür. Ancaq özü demişkən, şair də var ki:

İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirinin yolu.

Və bu yol əsl şeirin, sənetin yoludur. Bu yol şeir-sənet durduqca durur. Bu, şairin mənəvi ömrüdür, səneti yaşadıqca yaşayır. Əli Kərimin ömrü beledir. Onun poeziyası özü haqqında öz sözünü deyir: Əli Kərimin ölümü az qala yaşadığı ömrü qədərdir. Ancaq şeirinin oxunmasında onun ölümü hiss olunmur. Oxucuları azalmır ki, çıxalır, seyrəlmir ki, gurlaşır. Onun poeziyası yaşayır və bu poeziya ilə özü de nəsil-nəsil ömrü sürür.

Tofiq Hacıyev



FRAQMENTLƏR

Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstdə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə olarken
Hekimin mənə etdiyi çarəsində.
Bezən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında,
Bezən söz yarışında.
Bezən ölüm sözünün polyar qışında.
Bezən günlerimi başlı-başına buraxıb
Onlarsız eylənmişəm.
Sonra da günlerin məni atıb
getdiyindən gileylenmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir,
Görürəm bezisindən
günər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb.
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.

Bezisi
 bir vaxt kənarında
 Yaşadığımız çayın
 suyunda axıb gedib.
 Amma eləsi də var ki,
 itməyib,
 könlümü incitməyib.
 Elə saatim var ki, ağac olub
 Bir dost bağında,
 Hər dəqiqəsi bir meyveyə dönüb
 Göy budağında.
 Boynuna qol salıram saatimin
 Otururam ömrümün
 bir parçasının kölgəsində:
 Düzürük qızıl yanaqlı dəqiqələri
 On dörd günlük Ay-boşqaba,
 yeyirik şirin-şirin.
 Hər il təkrarı olacaq
 bu dəqiqələrin.
 Hərden düşür dəqiqələr budaqlardan
 yere bir-bir.
 Sahibini görüb gəlir, onlar nedir,
 Saatim var,
 Bir insan sevincində
 bir hissədir.
 Solmuş bir təbəssümün
 Parıltısını qaytarmış.
 O ölməmiş. O ömr edir.
 Anlarım var:
 Leysan yağışı kimi yağmış
 Kövrək bir insan qəlbine;
 Bitirdiyi çiçəklər
 mükafatdır mənə.
 Oğlanlarımı baxıram:
 Boylu-buxunlu günlərimdir.
 Nurlu gecəm, al səhərimdir.
 Şeirlərimə baxıram:

23/458

Deme, ölmüş günlərimdir.
 Yanib dəftəre tökülmüş günlərimdir.
 Otuzdan çox yaşamışam.
 Peşman deyiləm.
 Gələcəyə baxıram,
 Dayan!
 Gör nə deyirəm.
 O hele ömründən deyil,
 Düşün axşam-səhər
 Sən onu fəth etməlisən
 Son zərrəsinə qədər.

2 aprel, 1964

KÜR, SƏNƏ BƏNZƏYƏN NƏĞMƏM OLAYDI!

Ey Kürüm, sanıram bir xoş nəgməsən,
 İndice qopmuşan min-min dodaqdan.
 Sənintək mənalı bir nəğməni men
 "Hardasan", - deyərək gəzirəm çoxdan.

Doldurub ovcuma sərin suyunu
 Sevdiyim nəğmənin bir damlaşitek,
 Ey könül, deyirəm, seyr elə bunu,
 Mənalı olmayı bundan öyrənək.

Yazdığım nəğmə də istərəm ki, mən
 Sədada, qüdrətdə tamam sən ola,
 Həvəsə, zövq ilə həm dinlənilən,
 Həm də ki, gözlərə görünən ola.

Axar ürəyime yüz ömrün kamı
 O əziz yaransa elə su kimi.
 Qoy belə olmasa könlün ilhamı,
 Dağılsın bir uşaq yuxusu kimi!

Şenintek, a Kürüm, mənim də nəgməm
Axa şəhərlərə, axa kəndlərə.
Mildə iş qurtarış susanda alem,
Xoş səda salayıdı aynabəndlərə.

O da dalğalanıb, yeriyib arx-axx
Bu ana torpağı qucaqlayaydı.
Şən əller gezəndə işiq saçaraq,
Sözüm könüllərə şəfəq yayayıdı.

Şenintek axaydı, səsim də, a çay,
Muğanda "su" deyib yananda düzələr,
Mənim də nəgməmi tarlıda hər yay
Şərin suyun kimi içəydi qızlar.

Hər könül istəyim, könül harayı
Ellərin qeydinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir sənə benzeyən nəgməm olaydı.

1953

BİR GECƏLİK KÜR OLMUŞAM

Sahilində qaldım Kürün,
Verdim Kürle baş-başa mən.
Şəhərədək göz yummadım,
Etdim ona tamaşa mən.

Qucaqlaşıb Kürüm ilə,
Öpdüm onu neçə kərə.
Gör biz neçə qovuşduq ki,
Axır mən də döndüm Kürə
Kürə döndüm!

Kürə!
Kürə!

Artdı gücüm milyon kərə,
Şirvan, Qarabağ kanalı –
Menim iki güclü qolum:
Qucaqladım ana yurdu,
Əbədiyyət oldu yolum.

Sinəm üstə ulduzlar, Ay,
Könlümde xalq məhəbbəti,
Eldən-ele axıb getdim, –
Dağamda dağ əzəmeti.

Bircə kes də bilmədi ki,
Kür bu gecə o Kür deyil;
O, canlıdır görür, duyur,
Şeir yazır, şeir deyir.

Oldum işiq, zəmi, dəniz,
Yuxlamadım sehəracən.
Gecələdim bir gecədə
Min-min evdə, mahalda mən.

Kür özü də bilmədi ki,
Sesi güclü, gur olmuşam.
Xoşbəxtəm ki, heç olmasa
Bir gecəlik Kür olmuşam.

MAVİ NƏĞMƏ QANADINDA

Neft daşları qəhrəmanlarına

Aşağıda çırpınır dəniz.
Üstümüzdə xəzri də –
Guruldayıb keçən dəniz.
Dörd ayağı üstdə
Titrəyir iki gözlü
Balaca evimiz.

FƏHLƏLƏR

Alt – dəniz,
Üst – dəniz.
Üç gündür minik yoxdur,
Ayrılmışq dünyadan biz.
Gülüb deyir neftçi dostumuz:
– Belə tufan olmasayıd,
Əlbət, tez qaçardınız.
Üç gündü soyuqdur
Xezerin qoynunda.
Destekdən otağımıza tökülen
İsti sözlerin qoynunda
qızınırıq.
Qehremanlığa verdiş
etmiş,
Odur ki, onu unutmuş
İgidlərlə yan-yana,
Xezerle bir tavanın altında,
Xəzri kimi her dalğası
vulkan püskürməsi olan
oceanın altında Xəzər.
Nəhayət, yorulur Xəzər,
Durulur Xəzər.
Mavi bir nəğmə olur Xəzər.
Mənə ele gəlir ki,
Biz üç yoldaş –
Üç susmaz sözük, –
Bu nəğmənin qoynunda
Neft daşlarında.

Fehlələr yol ayricında
görüşdülər;
Sevindiler yamanca...
Sonra hərəsi bir tərəfə
necə gəldi:
Böyrü üstə,
Belü üstə
Tökülüsdüler otlu yamacı.
Sorğu-sual etmədilər:
Hardansan?
Kimsən?
Atanın adı?
Fəhleydilər;
Bu tanıdı,
O tanıdı.
Kimin neyi vardi, çıxardı:
çörək, kartof, yumurta,
üzrəxsiz təbəssüm,
bir də başından
içilmiş çaxırdı.
Ötürüb boğazdan aşağı,
Tərif demədilər
Bəzilərimiz kimi boğazdan
yuxarı,
Yedilər lezzətlə –
Baxmadılar bişmişinə, ciyinə.
Hərdən qüvvətli əl qondu
Dünyanın dayağı bir ciyinə.
Söhbətlərində bir iz yoxdu
Nə “sən, sən”dən,
Nə “mən, mən”dən.
Sonra bir-birlərinə
Neft iyi verən “Pamir”
uzatıldılar,
Xahişsiz,

Sözsüz,
Sessiz,
Sümürdülər lezzetle
Tüstünü,
Neft iyini,
Dincliyi.
Bir də lal dostluğun etringini.
Ayrıldilar.
Demə ayrı oldular.
Nə onlar qışqırıqçıydı,
(Nə də çekdim mən zilə),
Sakit-sakit addımladılar
Dünya boyda
Səmimiyyət adlı bir mənzilə.

MUĞAMI DİNLƏYİRƏM

Üreyimdə sevinc, qəm –
Muğamı dinleyirəm.
Həm isti, həm soyuqdan,
Həm kölgə, həm işıqdan
Yaranmış bir xoş alem...
Çarpazlanan əllərim
başımın altındadır,
Təbəssüm dodağımda,
qırışlar alnimdadır.
Tarın sarı simindən döne-döne səs qopur.
Qəm qopur, sevinc qopur,
Söz qopur.
Döne-döne o səslər
Üreyime töküür,
Könlüm simi titrəyir,
inildəyir,
sökülür.
Kamanın səsi titrek,

Kamanın səsi kövrək
Gah ucalır, gah kəsir,
Gah da coşub, tələsir,
Tar səsinin dalınca,
Mən xəyalə dalınca
Duyuram bahar da var;
Payız da var, yaz da var.
Dörd fəsli birdən duyub,
Birce anın içində,
Üşüyürem, yanıram
Heyəcanın içində.
Həm arzu, həm iftixar,
Həm təessüf, həm vüqar,
Həm seadət, həm də qəm
Birdən hiss eleyirəm.
Könlümde yaz sədasi,
Könlümde yaz havası.
Könlümde duyguların
Rəngbərəng,
Aydın, qəşəng
Qövsi-qüzəhi vardır.
Könlümün bir yəni isti,
Könlümün bir yəni çiçək,
Könlümün bir yəni çișək,
Könlümün bir yəni qardır.
Səs ucalır, ucalır,
Dağları yada salır.
Səs qayıdır yerə...
Göze gelir göy, dərə
Neçə yerdən odlayır üreyimi
Füzulinin qəzəli.
Arzuları oyadır,
Bulaq üstdən qayıdır.
Başda – yelenmi tir-tir əsən,
Üzdə təbəssündən – ay.
Azərbaycan gözəli.
Dünənin dərdi, qəmi.

Bu günde arzusan,
Sabahında vüsalı.
Bir hiss olub
Sevinc yaşı, qəm yaşı,
Dodaqlarda birloşir.
Üreyim, nə var yene!
Ürek, döyünmə belə!
Duyan sən, səs salan sən,
Qoy eşim,
Nə olar, bir az yavaş döyünsən!
Üreyimdə sevinc, qəm –
Muğamı dinləyirəm.

1958

* * *

Altıncı festivala
mən de gedirdim o vaxt...
Uçmuşdu Moskvaya
Üreyim məndən qabaq.
Nehayət, ona çatdım...
Aşib-daşırdı şəhər.
Məhəbbət kimi safdı,
mehribandi al şəhər...
Dolmuşdu nəğməyle göy –
dərya suyla dolan tek.
Göyde nəğmə, göyərçin –
göyde neçə min ürek...
Söz axırdı könlümün
bütün üfüqlərindən,
Sevinc dalğası idim
sevinc dəryasında mən.
Hər küçədə bir ölkə...
Hər yerə, hər ölkəyə
Avtobuslar işleyir.

— 24 —

Hər ölkə nəğmə deyir...
Xalqlar necə yaxındır
sanki bir ürkədədi.
Qranitdi – səslerin
Gülüşlərin, sözlerin,
Nəğməlerin vəhdəti.
Hazircavab fransız,
büllur nəğməli hindli,
Doğma dilleri kimi
anlayırırdı bir dili:
O dil – təbəssüm, ya da
Başımız üstə ucan
Göyərçinler diliydi.
Moskva – ölkələrin
məhəbbət mənziliydi.
Orda Azərbaycanın
cavanları da vardi,
Qürur bayraqımızı
ön sırada apardı.

* * *

Çox yazdım gecə...
Pozdum.
Deme, barını dərdim.
Könül alışdı, yandı.
Başımdan aşdı dərdim,
Bir qalın xətt çekəndə
Üstündən yazdığınıñ,
Kağızda yeri qaldı.
Heç olmasa,
Deyərlər: – Şairin oxucuya
Bir hörmət setri qaldı.

— 25 —

ƏLLƏR

Külək qarı püskürür...
Yerdən göye yağır qar.
Qişın öpüşü kimi
Şaxta yapışır üzə.
Güclü çiyinlərində
Uzun-uzun borular
Yeriyirlər neftçilər...
Qalın qar çıxır dizə,
Sanki tutub ayaqdan
İstəmir ki, buraxa
Neftçilər boruları
Daşıyırlar buruğa.
Ağ vulkanlar içinde
Alıb dərindən nəfəs,
Fəhlələr bir-birini
Tez-tez eləyir əvəz.
Əllər duyur boruda
Əvəz olunmuşların
Əlinin istisini.
Amma dostların biri
Borudan yapışanda
Bu istini duymadı,
Çıxarmadı səsini
Bildi: kimse boranda
Göz görməyən zamanda,
Başqası çalışanda
Avaratek verməyib işə canını, şəksiz,
Dostlarının yanıyla
Yeriyibdir üreksiz.
Bir az sonra budkada
Papaqla üst-başını
Çırpıb oturdular.
Əriyib damcı-damcı
Üstlərindən ele bil

Tökülen qar deyildi:
Axırdı zümrüd anlar.
İsti vurdुqca
Əllər né xoş gizildəyirdi.
Söhbət davam edirdi
Təzə neftdən yena.
Birisidə ele bil
Özü öz əllərini
Oğurlayıb bayaqdan
Qoymuşdu ciblərinə.

ƏN BÖYÜK GƏMİ

Neft daşları
yada salır
lövbər atmış
en nəhəng gemini,
Yaman heyran etdi məni.
Gəmi – şəhərdir,
Gəmi – meydan.
Bura hər yerden
qonaqlar gelir.
Gəmi – cahan.
Amma gəmi
Getməyəcək heç yana
burdan.
Gəmi dayanmış
neçə dəmir ayaqlı,
iradə özüllü
bir şəhər kimi.
Könlünü atmış
sulara
əbədi lövbər kimi.

ATAMIN XATİRƏSİ

O, sərt idi. Sehər dərse tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün sox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə "can" söyləmekdən
Övlad üçün can vermeyi asandı ona.

Əməksevən, ağır, enli, cod eli vardi,
Tale kimi endirərdi ciyinimə hərdən.
Sərt üzüne bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi – təzə əkinin
Her beladan hifz eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi meni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o, niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardi.

1959

İLAN

Atam deyərdi...

Sən ilana tüsəngi
gözlərini
yumub at,
öləcək.
Özü qızıl gülənin
qabağına gələcək
Sen onu yox,
o sənin
tüsənginin
ilan yuvası kimi
lülesini,
yarı yolda olan
güləsini
kirpiksiz gözlərili

Tezcə nişan alacaq,
yarı yolda olacaq.
Bir an tüstülü göydə
Gülleyilə bir qalacaq,
Sonra göyün qəzəblə
Vurduğu çubuq kimi
yerə cirpilacaqdır.
yerde qırılıcaqdır.
Ölüme necə aşiq,
Ölüme necə heyran
olub ki,
Özünün də
ölümünü,
atılıb
Yarı yolda qarşılardı,
vəhşi ilhamla ilan.

POÇTALYON

Yene poçtalyonu Göyçayımızın
Çınarlı yollarla gəlib şən keçir.
Düşnür: "Gör neçə oğlanın, qızın
Eşqi, məhəbbəti əlimdən keçir".

Yaşı ellisə də, demə, qocadır,
Pioneerlərə də o, salam verir.
Görkəmdən vüqarlı, boydan ucadır,
Qabarmış köksünə yaxşı baxın bir.

Rayonun hər böyük, hər kiçik yolu
Ömür dastanının misralarıdır, —
Gelin təbəssümü, ana "sağ ol"u
Onun dövlətidir, onun varıdır.

Bu yerlər qəlbine tanışdır, tanış
Öz həyəti kimi, bağçası kimi...
Bəlkə hər qapını min dəfə açmış
Mahud pencəyinin yaxası kimi.

Yüki el salımı, el məhəbbəti,
Bir yüngüllük duyur ağırlığından.
Körpə uşağın da gülür niyyəti
Yüyürüb məktubu alanda ondan.

Biri uzaqdan da ötüb keçəndə,
— A Qurban, — deyərək onu haylayır.
Bir üstü möhürlü zərfin içində
Məhəbbət gətirir, sevinc paylayır.

— Məktub gecikməsin, — dediyi zaman
Ona çox heyəcan, çox həvəs gəlir.
Daim qulağına meşin çantadan
Neçə salam gelir, neçə səs gelir.

Bir səs – ana! – deyir, biri – sevgilim!
Biri – kəndimizdən salamlar size!
Biri də söyleyir – gəl, mən də gelim,
Bacım Zərifədən salam var size!

Uzun danışmaq da adəti deyil,
Hər kəsə sözünü tez deyib gedir.
Çantası səsləyir onu elə bil,
O da çantasını dinleyib gedir.

1953

BAKİ KÜLƏYİ

Demirəm hər zaman gəz bu diyarı,
Sındır budaqları, ey budaqları.

Bəzən də sakit əs, su kimi durul,
Gəlib dalğa-dalğa tökül qoynuma.
Gah da mənə çatıb havada burul,
Burula-burala dolan boynuma.

Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri, isti gilavar!
Gəlsə yuxu kimi bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.

O güclü dalğalar, o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.

Gurla, var gücünə gurla, ey külək,
Saçımı da dağıt, sinəmdən de bas!
Mən də cavab verim, mənə qulaq as:
Gəl bir də toqquşub döş-döşə gəlek!

Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yataq.
Ey Bakı küləyi, səhəre kimi
Sındır pəncərəmi, döy pəncərəmi!..

1954

BABƏKİN QOLLARI

Qolu sindirilmiş Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyle-söyle,
Döye-döye,
Hamiya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölüben-dirilən Babək;
Qollarını görmeyəndə
Azca rahat olan Babək;
Bir qırmızı yuxu içrə:
Uzaqlara dalan Babək.
Deyən Babək: – Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mensiz qılinc çalan
Qollarımla bir vuruşun.

İyun, 1969

FÜZULİ

“...Fələklər yandı ahimdən...”
Füzuli

Dünya səni qocaltdı yaşıdan olsun deyə
Gömülüdü dərdin yerə, ucaldı ahın göye.
Dərdə şərik – dərd özü, sükut – suala cavab.
Qranit dağları belə, getirməzdə buna tab.
Füzuli, o nə dövrən!.. – Görsələr yanır insan
Yanana od verdilər.

Füzuli, o nə kədər!
Görsələr donur insan,
Donana buz verdilər...
Füzuli, o ne qədər? –
Görsələr batır insan,
Batana dəryaları
birdən beş cədilər,
Dünya səni qocaltdı,
Qocaldırın dünya kimi,
Könlük kədərlə dolu –
çalxanan dərya kimi.
Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.
Ey böyük ustad,
heyhat,
Üreyində o ada, şöhrətə yer vardımı?
Min bir kədər elindən
orda yer qalardımı?
Gəldi cavan bir qızın
vedəsiz mehbəti,
Könlündə dərd elindən
bu eşqə yer vardımı?
Bəzen de xanəndənin
cılveləndi səneti,
Qəzəllərindən ayrı
qezəl oxunardımı?
Doğma sözlerine də
qəlbində yer vardımı?
Dünya səni qocaltdı –
cavan görünüşün deyə,
Yanğınlar tüstüsütək
ahin ucaldı göye.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqiñ
her yerindən gördüler –
gördü bu doğma yerin.
Bütün bu gen dünyənin
gözləri göydə qaldı.

Göy də şəfəqlər saçan
ahına baxdı, daldı.
Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanın
felekler özü oldu.
Baxıram ucalardan
gelir Füzuli səsi.
Görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O Güneş də Füzuli odunun nişanəsi.

1958

XƏTAYI (poemadan parça)

Xətayı at belində,
At xəyal qanadında,
Xəyal da təsəvvürün
tesəvvürüne süvar...
Düşmənin təhqir qədər
İti qılınclarından
Yerde Vəten bölünür,
Dodaqda «Vəten» sözü,
Çayda axan duru su.
Güneş də parçalanır
Yaralı bir əsgerin
Gözlərinə tökülr.
Torpaq ayaqlar altda,
İntizar bir ananın
Köksü kimi sökülr.
Xətayı at belində...
O qədər qəzəblənib
yanıb dırnağınadək

İndi elə bilir ki,
Atı da o aparır,
Keçirib ayağının
Barmaqları ucunda...
Xətayı at belində,
At qəzəbin belində
At az qalib üçuna...
Qurumuş boğazını
Yaş eləməkçün bir az
Xətayı hərdən sorur
Dodaqdakı qanından.
Ona elə gəlir ki,
qılincini heç zaman
Çıxarmamış qızından.
Üreyindən çıxarır,
Saplamışdı düşmənin
Üreyinin başına...
Zəfər olub dost ona
Nizəyle nöqtə qoymuş,
Düşmənin sinesində
Başladığı dastana.

* * *

Yazırsan gecələr...
dostun, yoldaşın
Sadə təbəssümü işığında sən.
Eh, yoxsa, yoxsa ki, yazmaqmı olar –
Lampa işığında nə edəcəksen?

Görürsen qərq olur mənimtək o da
Bir nadan sözünün söz kölgəsinə.
Eh, lampa işığı,
dost təbəssümü
Gerek işiq versin onun özüne.

Şeirim dediler ki, bəyənilmeyib...
Sevinir nadansa... Bu sevinc nedir?
Görünür, onun da ən gözəl şeiri
Sənin bu şeirinən zeifliyidir.

Yazırsan geceler... Daha da çox yaz...
Nə qəm çək, nə də ki, təessüf eyle.
Sən yaxşı işləsən, gülümseyəcək
Hər yazın dostların təbəssümüyle.

1961

AZƏRBAYCAN

Azərbaycan!
Odlar yurdı! –
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostyla
hər dərdi-məlahi,
Sevinci bir duyar.
Azərbaycan –
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.
Füzulisi – könlün
Hər guşəsindən
xəber veren,
eşqin bütün çalarlarını görən
dünya ürəkli bir sənətkar.
Nesreddini, Cəlili
çiyində xalq dərdinin
Kəpezi,
Şahdağı.
Sinəsində çalın-çarpaz
göz yaşı,
ah dağı.

Sabiri – gülüşündə hüzn,
Kədərində hüsн,
Sükutunda tufan,
Tufanı ərşə dayaq alovdan
Yaranan bir insan
Azerbaycan!
Şöhrəti serhədlər aşan,
özündən böyük
ölkələrlə yarısan,
dünyaya yaraşan,
yaraşib ona gözəllik verən,
neft diyarı,
Yanar ən uca zirvələrdə
şöhrət ulduzları.
Suları üstündə
dünyanın
ən nəhəng gəmisi kimi
lövbər atmış
polad küçəli,
min ayaqlı, ↗
dalğaların neğmesi zirvəsində
qərar tutmuş
cavan,
ləngərli,
qorxmaz,
igid bir şəhər.
Dalğalar üstünə
mavi nəğmələr
səpələr.
Azərbaycan!
İnsanı –
təbiət kimi təbii,
mehriban,
təbiəti hər dildə
danışa bilən insan.

Yolları insanla,
 menayla dopdolu
 şiir misrası.
 Mənə etriyle
 doldurar dünyani
 onun milyon çalarlı
 her yazı.
 Çaylarında könül oxşayan
 neğmeli bir haray.
 Qüzeyi – qış,
 güneyi – yay –
 Azərbaycan!
 Gece-gündüz
 ilhamı getirən meni.
 Azərbaycan!
 Könlümün,
 ruhumun,
 sevincimin,
 kəderimin,
 fikrimin Vətəni
 Azərbaycan!
 İnsan zəkasının
 işıqlandırığı,
 könlündə
 min çiraq yandırıldığı
 bir diyar.
 Bayramı zəfərlərlə,
 bugünkü parlaq,
 sabahkı daha parlaq
 şəherlərlə dolu;
 Yolu –
 Beşər fikrinin
 zirvə yolu.

KÜR

Hara gedirəmse...
 kəndə, şəhəre,
 Mən Kür görürəm.
 Qızıl dalğasını doğma Kürümün
 İndi her otaqda
 Mən Kür görürəm.
 Kürün özüne de Kür işiq saçır;
 Kürün üzerinde
 Mən Kür görürəm.

* * *

Ürəyim boylanır o yerə sarı,
 Gözlərim yol çekir...
 çekir yolları.
 Gah hava yolunu,
 gah su yolunu,
 Gah şosse yolunu,
 arzu yolunu.
 Tökülür üstüme
 yollar qovşağı.
 Alnıma,
 üzüme
 dolur qırışq.
 Gözlərim yol çekir
 neçə diyarla,
 şəhərlə qarışq,
 kəndlə qarışq.
 Gözlərim o qədər
 yorğun olur ki,
 Gözlərim o qədər
 yolla dolur ki,
 Gece sübhə qədər,
 şirin yuxu tek

Tökülür onlardan
sineme yollar,
neçə kənd, şəhər,
nə qeder diyar.
Doludur yollarla gözümün içi,
Gözümün üstə de yollara yer var...

ANA

Demirəm göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.

Əyilib alınından öpəndə hərdən
Könül dodağıma bir də öp, – deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir.

Mən səni bağrıma basanda bərk-bərk,
Gör neler düşünüb, neler duyuram!
Ele bil Goyçaydan Kamçatkayadək
Vəten torpağını qucaqlayıram.

1952

DƏNİZ

Dostum İslama

Üfüqlərə başını
Qoyub uzanmış deniz...
Onun böyük qəlbində
Kiçik bir duygú kimi
Çırpmır dağ gövdəli,
Dağ sıqlıtlı gəmimiz.
– Mən,
Baxıb, göyərtədən

Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri, nə bilim, nə –
Dənizin saf qəlbine.
Deniz coşub-dاشmayır;
Suları çaxnaşmayır.
Sakit əzəmetiyle,
Güçüyle,
Qüdretiyle
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm:
Deniz yene təmizdir.
Deniz yene dənizdir!

SƏFƏRDƏN SONRA

O endi yere
orbitdən,
Nehayətsizlik
ilgimlərindən.
Ona
Keyli balaca,
yöndəmsiz,
gözel göründü cahan.
Gəncin döşündə əlvan üfüqlər,
Gözlerindəse
Yerdən çox böyük
ulduzlar qatı
Görüş...
Öpüşmə...
Şirin yorğunluq...
Getdi...
Uzandı...
Yatdı.

Evdə?
Evvanda?
Xeyr!
Yoxdu vaxt,
məkan,
Neçə ömürdən
uzaq bir səfər
eden adam üçün yoxdu bunlar.
Mesafesizlik,
çekisizlik
üzərindəcə
uzanmışdı oğlan.

NIDA

(*Monolog*)

Mən ele sürətin teşnəsiyəm ki,
Çatsın xeyalımın üfüqlərinə.
Bir göz qırpmında yetirsin məni
Həm en yüksəkliyə,
həm en derinə.
Mənim istediyim o süret olsa,
Xeyalla idrakı bir yere qatar,
Sürünmez yorğunluq bürküllerində
Bürokrat teyyare,
bürokrat qatar.
Çatar mənziline bir an içində
Könlük hər arzusu,
sözü,
əməli,
Bir göz qırpmında birleşər yəqin
Əvvelin axarı,
sonun əvveli!

UCADAN

Oğlan keçdi orbiti,
Oğlan boylandı yerə:
Torpaq uclu-bucaqlı,
Balaca,
göy daire
Hansı səmtdədir, görən,
Evi?
Şəheri?
Kəndi?
Ev nedir,
Şəher nedir,
Ölkələri tap indi.
İşıqlar da birleşib,
Yaşlılıqlar da bırdır.
Buyur, varsa hünərin,
Ayır onları bir-bir.
Evin evlər içində,
Evler də ki, evində.
Sevilən ömrə eleyir.
Yerin her tərəfində
Dağ da, daş da, dəniz də
Bir evdə mesken qurur.
Zərrəyə dunya sığır
Zərrə erzi doldurur.
Bu el çatan zirvedən
Baxsan aşağı əger,
Yer əzizdir,
gözəldir,
Balacadır nə qədər.
Məhv elemək də olar,
Yaşatmaq da.
Bu zaman
Sanki diksindi oğlan
Uzaq gurultulardan:
Qucaqladı xeyalen

Evi boyda dünyani,
Dünya boyda evini
o, berk-berk,
Fəzalardan asılmış
Mavi rəngli nənnitək.

ÇƏKİŞİZLİK

Birdən yox olursan...
Boşluq olursan...
Ele bil kiminse xeyalısan sən.
Yox olur "gəmi" də, dünya da bir an,
Bir az da qorxursan özün-özündən.

Amma məhəbbətə azalmır qəti,
Duyursan yaşayır, yene də vardır.
Könlümün torpağa saf məhəbbəti
Daha da çox olur...
daha da artır.

METRONUN YAYLI QAPILARI

Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
"Birdən,
Arxadan gələnə deyər".
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir; dostdur,
yoxsa düşmən.

Qapını yavaş-yavaş
buraxar elindən.
Elesi də olur ki,
Teləsik özünü içəri soxur,
Ele bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alınmasına.
Qapılar
Açıılır, örtülür,
Gah süretle,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.

XƏTLƏR VARIASIYALARI

Oğlum Paşa

1. ƏYLƏNCƏLİ HƏNDƏSƏ (İki nöqtəni düz xətt birləşdirir)

Saat 1-dir...
Baxmayıb gecənin bu çağına,
Oğlum düz xətler çekir
Ərzin hər bucağına.
Birləşdirir otağı
uzaq Nigeriyaya,
Stolüstü lapmanı
bizdən nigaran Aya.
Gah da mənim burnumu
uzaq Odlu torpağa.
İşini qurmamış
dura bilmir ayağa.
Hindistana uz tutur,
qırılır xətti onun,

Yenə hay-küyü qopmuş
bize qoşa qonşunun.
Qurtarmamış onların
bu otaq – hind dastanı
Oğlumdan bu gece de
alırlar Hindistanı.
Sonra mətbəximizdən
cızıq çəkir
kəderli
və dönmez Vyetnama
Amma qəfləten əli
Donur:
Cızıq qırılır.
Onun yarısı qalır
Uşaq stolu üstde
xirdaca bir varaqda.
Yarısı bombalanır
evimizdən uzaqda.
Oğlum məyus olur çox,
Amma demə usanır.
Xətt buzqırıan dalınca
Arktikaya uzanır;
Hücum çəkir buzlara.
Onları birleşdirir –
hələ korlamadığım
ağappaq kağızlara.
Xətt durur birdən yenə;
Buzqırıan çatmamışdır
buzun son güşesinə.
Oğlum gözləyir, bizim
qəhrəman qütbçüler
İşığı başdan-başa
nə zaman qütbe çilər.
Gecə keçir...
Çalışır neçə saatdan bəri.
Baş-başa çata bilmir
Oğlum bütün xətləri.

2. AÇIQ PƏNCƏRƏ

Mən oğlumun fikriyle
yatmışdım gecə.
Yuxuda ölkəden-ölkəyə keçə-keçə.
Şəhər ayılıb səsə
düşürəm çarpayıma
hansı ölkədənse.
Dururam
Açılib pencəre
Günəşə,
qarışqaya,
ota,
pencərə –
iyula,
yanvara.
Pəncərənin gözləri nə qədər böyükür
Güneş şüaları kimi
açıldıqca yanlara.
Pəncərənin gözləri tuşyla
Yanlara düz xətt çəkirəm fikrimlə.
Sakit okean calanır bir ucuna.
Üreyim az qalır üçuna.
O biri xətt meridian üstə düşüb,
Olur dünyəvi bir cığır.
Yerin axırıcı nöqtəsinə gedib çıxır.
Tuturam xətləri
Atamın tutduğu yüyən kimi.
– Ey kainat.
Sən bir kehər at,
Çapıram səni mən
leyaqətli yiyyən kimi.
Çəkirəm üçbucaq xətti
geriyə,
“gel-gel” deye-deye,
Ağrısa da əllərimin qabarı.
Dünya bəri gələ-gələ

pəncərəmin qabağında qabarır.
Dolur evimə dünya,
insan,
ocean səsi,
Açılır evimə
dünyanın pəncərəsi.

3. MERİDİAN ÜSTÜNDƏ OYUN

Bir kötük üstə o vaxt
Uzun ağac qoyardıq.
Hər ucunda birimiz,
Sevincə oynayardıq.
Meridian üstündəyəm,
Uşaqlıq hissindəyəm,
Deyirəm ki, ölkələr
Razılığa gələrlər.
Hərden dincelmək üçün,
İlhama gəlmək üçün,
Sevinc aşiqı olub
Coşalar, qaynayalar,
Meridian üstə çıxıb
Uşaq tek oynayalar.

4.

Gözlərim sənə heyran olub...
Baxışlarım meridian olub
Sancılıb dünyanın en uzaq yerinə,
Baxışında ölkələr,
kənd,
şəhər,
Baxışım dönüb meridiana;
Gah qatarla,

təyyarəyle yan-yana gedir,
Gah burulur yana.
Gah dağ olub ucalır,
Cah çırpinır ocean kimi.
Niye gelmirsen?
Könlüm bunu necə anlar...
Duyumursan,
Dinmirsən,
gəlmirsən,
Qırılıb töküür, meridianlar...

5. OĞLUM ŞƏKİL ÇƏKİR

Dostumla bayaqdan bir qoca¹ haqda
Yenə nə bilirik deyirik bir-bir.
Oğlumun çərtdiyi rəngli karandaş
Bizim kəlməleri göydə dənləyir.

Deyirik: – Bu qoca bəlkə dünyanın
Bağlanıb könlüylə hər bucağına, –
Gah Şərqdə vuruşub,
gah Qərbdə qoca,
Yaxın düşməyibdir ölüm də ona.
O tutqun alınının hər qırışığı
Bir elə,
ölkəye,
yurda bağlıdır.

“Dünyanı sabaha aparanlardan
Biri də özümem!” – desə haqlıdır.
Baxıram oğlumun çəkdiyi şəkə,
Qocanın alınının qırışqları

¹ E.Heminquey nəzərdə tutulur.

Dönür ekvatora,
meridiana,
Gah Şərqə yollanır,
gah Qərbə sari.
Alnında birleşib xətlər düyünü,
Hər xəttə bağlanan, —
neçə ölkədir.
Qoca az əyilib, xətləri çapraz,
Alnını irəli verərək gedir.
Dönbü ildiz olur ulzudalar içərə,
Tökülür alnından tər puçur-puçur.
Ardınca Yer gəlir,
qalaktikalar
Döpdolu,
rəngbərəng şar kimi uçur.
Şimşəkli gözündən nur saç-a-saça
Çekib kainatı aparır qoca.

1969

YERALTI DÜNYADA

Olmamışdan yer altında
O cür nəhəng metroda mən,
Heç xəbərim yoxdu qeti,
Mənalı bir şeir kimi
O sehirli dərinlikdən.
Yer altına girənlərlə
Endim şeirin təkinə mən,
(Başım üstə yer ilə göy)
Çox çəkine-çəkine mən.
Endim burda mənzil quran
Əsrlərin diyarına.
Bir hay çəkdim,
səsim çatdı

Qaranlığın divarına,
Səsim çatdı,
tez qayıtdı
geri yenə,
Keçmiş ilə bu dünyanın
sərhəddinə.
Işıq saldı
elektrik fanarımız
Od axtaran,
od tapmayan
İlk insanın hesretinə.
Sonra alov tapan zaman
Doğmuş odlu heyretinə.
Əsrlərin üzəriyle
Bu əcayib pillelərle
Biz enirik.
Kaha dərin...
Çaş-baş olub əsrlər də,
Biz irəli gedə-gedə
Bezən geri çəkilirik.
Axırından başlayaraq
Yaşamağa əsrləri.
Əsr var ki, qırıq-qırıq
Əsr var ki, çilik-çilik,
Əsrlərin üzəri
Ehtiyatla yeri yirik.

1969

DAŞ

Yarıçılpaq,
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə,

MƏNİM HƏYATIM

Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Demeyin ki, daş yox oldu,
Daş çevrilib bir ox oldu.
Oldu qılınç,
gülle,
mermi.
Dayanmadı fikir kimi.
Atom oldu.
Meridianı qırıq-qırıq,
Arzuları zerre-zerre,
Okeani para-para
Edib keçdi...
Həmin o daş
İndi yene dayanmayırlar,
uçur hara?
O, neytron, elektron –
Döñüb
neler,
neler olur.
Alov olur,
ölüm olur,
zehər olur
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandıraq olmazmı, de,
Yarıçılpaq,
yarıvəhi,
Qədim insan
atan daşı?!

Adı bir insanam mən,
Adiden də adiyəm.
Bir əl boyda kağıza sığmaz amma bu aləm.
Yazım: harda doğuldum,
Yazım: məktəbə girdim,
Institut bitirdim.
Yazım: nedir sənətim,
Yazım: anam, atam kim.
Bəs onda harda qaldı çəmənlərdə bir qoşun
O yürüyən, o duran uşaqların baharı?
Qanadını bilmədən sindirdiğim bir quşun
Ürəyimdə ney tutan xərif sizlətilər?
Hanı yanaqlarının yaşını silib asta,
Bənövşəyə, laləyə derdli sirdəş olduğum?
Dizəcən ot içində, ya da bir budaq üstdə,
Gah tək qalan bir söyüd, gah da
bir daş olduğum?
Qorxuram ki, söz açıb bunu deyəm, o qala.
Eşqi könlümə bağlı bağça da var, bağ da var.
Baxın, gəlir mənimlə göy meşələr qol-qola,
Gəlir ciyin-ciyinə mənimlə qarlı dağlar.
Vardır həle qonşumuz, qonşumuzun qonşusu,
Hələ sevimli dostlar, dostların da dostları,
Min arzudan yaranmış bir insanın arzusu,
Min baharın etridir bir insanın baharı.
Mən deyəndə, bilirəm, dinir minlərlə insan,
Mən gülürəm – gülür gül, gülür nə qədər çiçək.
Hər yazında neçə yaz, hər anında neçə an...
Gözümüzde milyon baxış, sinəmdə milyon ürək,
Təbəssümə, Güneşə, insana könül verən
Min ölünin, qalanın həyatıdır həyatım,
Neçə kənddə, şəhərdə yatıram yer altda mən.
Daha çoxam yer üstdə,

Böyükdür eşqim, adım
Budur həyatım, ömrüm!
Deyirəm ki, ürekdən:
Adı bir insanam mən!

UŞAQ

Əlimi qaşımın üstünə qoyub,
Boylanıb baxıram uşaqlığımı:
Özüm böyütüyüm dacəl çəpişə,
Əlimlə saldığım cənnət bağıma.
Ehey!! – qışqırıram, baxmayır uşaq,
Bir də qışqırıram, dinmir ki, dinmir.
Başa düşürəm ki, çıxmırımsı sesim,
Çox zaman yuxuda olduğu kimi.

Amma, təsadüfen çevrilib uşaq,
Gözləri dolusu baxır uzaqdan,
Birdən fikir verib mən ağaşlıya
Qaçır,
bir əser de qalmır uşaqtan.
Nöqsanım,
qüsürum,
mən, bir də qəmim,
Yüyürüb,
yüyürüb,
düşürük hekdən.
Göydəmi,
yerdəmi,
ürəyimdəmi
Kimsə qəhqəhəyle gülür ürekdən:
– Nə fikrə getmişən, – deyir, – nə fikrə,
Bir derdin olmasa sen də gülersən,
Atsan yanındakı yoldaşlarını,
Sen məni o zaman tapa bilərsən...

1969

BU, GÖYÇAYDIR...

Bu, Göyçaydır, oğlanlarım,
göy dalğalı
Bax o dağlar başındakı
mavi göydən axıb gelir.
Çox cımmişəm bu çayda mən,
sizinlə de gelin cımmim.
Tökülüşdük suya bir-bir.
Uşaq etdi sular məni.
O ki vardı batdım, çıxdım,
Övladlarım yaşındaydım, –
Onlar uşaq, mən uşaqdım.
Çimmeyimiz çəkdi bizim,
Güneşin al şüaları
Göy sularda uzanana,
Aramızda rast gəlmədik
Yorulana, usanana.
Başqa bir vaxt indi çoxdan
“Daha bəşdir, ay uşaqlar”, –
Söyləməyim hazır idi.
İndi mənim özüme də
Bir təpinən lazım idı.
Uşaqlar çox sevindilər,
Göz vurdular bir-birinə:
“Kefdir bu gün, dinmə bar!”
Bilmədilər çımdıkları
Bu suya baş vuran kimi
“Batıb” getdi” ataları:
Biz çımdık bir xasiyyətli,
Bir yaşılı üç qardaş kimi.
Mən dəymədim heç xətrə də,
Bəs deyincə çımdık belə.
Onlar bu saf göy sularda,
Mənse uzaq xatırəde.

PAŞANIN İLK UÇUŞU

H.Cavid adına 132 nömrəli məktəbin
qayğıkeş müəlliməsi Sitarə xanuma.

Məktəbə gedirdi oğlum ilk dəfə,
Doldurdu könlümü qəriblik odu.
Düşdüm birdən-birə
 uzaq illərə,
Qişqirdim oradan
 səsim çatmadı.
Durdı gözlərimdə ilk müəllimim,
Oğlumdan ayırıb apardı məni,
Mən Göycaya qaldım,
 oğlum Bakıda.
Onu da çağırdı ilk müellimi.

Təzəden başladım birinci sinfi,
Fikrim orda qaldı,
 Gözümse burda.
Könlümü doldurdu iki həyecan
Üst-üstə qalanan çırpıntılda.

Deyirdim, görəsen, ilk söhbətində
Müəllim oğluma nələr deyəcək.
Görəsen, xoşuna gələcəkmidir?
O da qayğıkeşmi müəllimimtək?
Sonuncu zəng oldu,
 Göycayla birgə
Birçə an içincə Bakıya düşdüm,
Oğlumu mən belə firavan, azad,
Mən belə fərəhli heç görməmişdim.

Günler ötüsdükəcə heyreṭə saldı,
Mənim ilk balamın ilk müellimi!
O, hardan bilirmiş həyatımı bəs
Mənim ilk günümündən bu güne kimi?

Nə gözəl duyurdu mənim könlümün
Ən ince,
 en məchul nöqtələrini.
Mənim övladıma olan sevgimin
Bəzən lap həddini aşan yerini.
Nə yaxşı duyurdu, nə vaxt hirslenib,
Nə vaxt da lazımsız can dediyimi.
Bəzən "bəs" verirdi hırsıma mənim,
Bəzən pisleyirdi ifrat sevgimi.

Oğlumun qırmızı beşlərindədir
O gözəl insanın müdrik ürəyi.
O tekce oğluma dərs demir indi,
Öyredir mənə də necə sevməyi.

UŞAQLAR ÇİMİR

Axşamacan çımsələr
Almaq da istəməzlər
 gedib bir hovur çimir.
Şehərdəndir sevincin
 mavi
 saf dənizində
Neçə şəytan,
 Mehriban,
 Kəfi çağ
 Uşaq çimir.
Bəzisi bir tərefi
 göyərmış daş dalında
Andırır bir ovçunu,
Sevinc ləpəriyle
Dolduraraq ovçunu,
Dostlarının üstünə
 səpsə də,
 hey səpsə də,

Heç düşmeyir maraqlıdan.
Ey, qaćırsan haraya?
Deyib, ovcu Xezerlə
 Dolu bir balacısı
 Gelib çatır haraya.
Bir ovçunda bir Xezer,
 Xırda uşaq Xezeri,
Ağ dənəvər qum üstə,
 Qaçırlar,
 Yixılırlar.
Gah yaralı yoldaşın
 başına yiğilirlar.
– Ayağın siyrlibidir,
 Ele bildik qanadı.
Gülüb qaçıır uşaqlar.
Həresi bir qağayı –
 hər əl də bir qanadı
Atılırlar sulara,
Seslər gelir dənizdən:
– Mən gəmiyəm, gəmiyəm.
– Mən balıqçı qayığı.
– Mən balina kimiyəm.
Üfürürəm dənizi,
Gedib deyir daşlara.
Qaçıır,
aşır,
daşır a.
Uşaqlar ləpə kimi...
Uşaqlar dalğa kimi...
Birçə atom zərrəsi.
Görməmiş bir sevincin
Denizində
Bəxtiyar –
Körpə balalar çımir.

DOSTLAR

Cox da ləpirimizi
Apardı qarlar üstən
Yazdakı sellər, sular.
Könlüm nə döyüntüdən,
Nə de sizdən uzaqdır,
Moskvalı a dostlar!
Dərs günü başlandı, Dünyanın hər yerindən
Tələbələr geldimi, Tver bulvarını biz
Tez-təlesik ötərik,
Yene o vaxtkı kimi
Fikirtək səssiz galib,
Asta açıb qapını,
Biz girəndə içəri
Eynəkli professor
Diqqətən göz qıysa da
görmez bu gələnləri.
Oturmariq.
Durarıq
O vaxt “bizimki” olan
Skamyalar yanında.
Professor danışar;
Hesrətimiz eriyər
Onun həyəcanında.
Xatirədən kövrəlib
Kesər muhazirəni.
Fikrə gedər arada
Söyləyər: “Otuz nəfər
Mənə qulaq asardı
Zaman vardi, burada.
O köhnə dostlارının
Vardi aralarında
Hətta fransız, alman.
Aldatmırsa yaddaşım,

Gəlməşdi o dostların
İkisi də Bakıdan".
Keçib nöqsanımızdan
Çox da açıb-ağartmaz.
Gülməsəyib bu vaxt biz
Söyləsek de: sağ olun,
Gəlmışik ki, burdayıq.
Çatmaz ona səsimiz.
O silkələr başını,
Taniş mühazirəni
O, yene də oxuyar.
Qəlbimizdə alışar
Tələbəlik həvesi,
Könlümüzdə intizar.
"Bizim skamyalarda
Oturmuş cavanlara
Görünmeyib yene də,
Köhne, doğma sözləri
Bircə-bircə yazarıq
Onların dəftərində.
Bir kimse duymaz bunu.
Zəng olanda çıxarıq
Görünmədən otaqdan;
Divarların yanında
Sakitcə durar, baxar
Hamiya otuz cavan.
Ötüsse də qış, bahar,
Bura yene gələrik,
Oxuyarıq tezədən
Yaşa dolsaq belə, biz.
Saçımıza düşsə də
İllər ötüşdükcə dən.
Qonorar çox olsa da
O vaxtkından yüz dəfə,
Çoxdan xərclədiyimiz
Taqaüdle yene də
Bulka alıb yeyərik

Arbatın yanında biz.
Sonra, yataqxanada
Alovlu mübahisə
Qurtarmaz sehərecən.
Heç günahı olmayan
Bir dahini de qəfil
"Vurarıq" ya siz, ya mən.
Dostluq qedəhi kimi
Dolu günlər, o günler,
Yenə daşar, tökülər...
Gah futbol meydanından,
Gah şeir gecəsindən
Məğrur səsimiz gələr,
A dostlarım, dostlarım,
Bizim bu sırrımız
Hardan bilecek dekan:
Hər il yene oxuyur
Xatırə şöbesində
Otuz qəlbli bir cavan.
Gələrlər bura hər gün,
Gedərlər burdan hər gün,
Gəzərlər hamısı bir...
Hər sehər Moskvənin
Geniş küçələrində
Otuz cavan yeriyir.

MƏNİM ÖMRÜM

Ömür tənhalıqda bada gedərdi,
Əger olmasayı gözel insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.

Bəzən rastlaşıram özümle özüm,
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm
Bir deyil, on deyil mezarım mənim.

Torpağın altında çox darıxıram,
Torpağın üstünde nə qədər şənəm.
Gah sağa göz qoyub, sola baxıram,
Hər yerdə men varam, hər yerdə mənəm.

Deyib: "Nə tez öldü, nə nakam öldü" –
Bəzən gül qoyuram məzarım üste,
Deyirəm: az güldü, çox azca güldü,
Qoy gülüm, qalmasın arzusu gözde.

Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.

1954

NƏĞMƏLƏRİN YUVASI

Gecə düşür...
susur bütün nəğmələr,
susur şəhər.
Oğlum Paşa,
Oğlum Azər
deyirlər:
Nəğmələr harda yatır,
Yuvaları hardadır?
Deyirəm ki: – Ay Paşa,
Deyirəm ki: – Ay Azər,
Sizin ürəyinizde
Gecəleyir nəğmələr.
Bir azdan oğlum Paşa
Bir azdan oğlum Azər
Sevindirək məni
Yatırlar, türəklerinin
Başına qoyub təmiz,
Balaca əllerini.

GƏL, AZƏRİM

Sənin yerin xəstəxana,
Mənimki boşluq,
Sahilsiz keder.
Bir sənənən bu sonsuz məmləketin iyiyəsi, –
Gel, meni gözlətmə bu qədər.
Gel, könlümün istəyi,
Həsrətimin qənimi,
Sevinc təşnəsi,
Sevinc diləncisi
Olmağa layiq gördün
mənim? –
Gel, adın dodağımi
yaxıb-yandırır
Qəfil basılmış köz kimi.
Gel, ayrılıq adlı
Ən pis xərçəng
Xəstəliyinin həkimi.
Gel, tut gülüşünlə dünyani:
Kedər yurdsuz, yuvasız,
Otaqsız qalsın,
Bir qarış bucaqsız qalsın.
Gel, her qədəminin altında
Qəlbimin yuvası
Şerimi atım.
Gel, bıçaq altında
İnildəyen dünyam,
Ürəyim,
Varlığım,
Adım.
Gel, yaramın üstüne
Gülüşlərini səpəle,
Təbəssümünü saç,
Sözlerini cile.
Sendən bircə xahişi var
Atanın, gel,

Yerə salma bu xahişini,
Gel, ömrümün gerdisi,
Milyon ümidsizliyin hasarını
Bir "gelirəm!" sözünlə
 Yar, gel!
Sənə vardır ürəyimdə
 həmişə etibar, gel!
Gelirsənmi?
 Səni yaxşı görmək üçün
Kəderimi bir daş kimi
Qoymuşam ayağının altına,
Qalmışam boylana-boylana,
Gələcəksən!
Taniyıram hekimlərini,
 Taniyıram səni
Bir dəfə də salmamışan yerə
Atanın xahişini.

1964

Uşaq deyir ki, mənə
Bir ovuc dəniz verin,
Bir stekan Kür verin,
Araz verin,
 tez verin.
Bircə qurtum su verin, —
Bir çıxımlıq dağ verin,
Uşaq üçün dünya ev,
Göy də mavi bir tavan,
Uşaq üçün hissiték
Bütövdür, safdır cahan.
Mənəce, bu sadədillik
Dühayla eyni şeydi,
Bu hiss dahi elədi,
Belkə də Eynşteyni...

— 64 —

Başının üstüne bax!
— Durna qataridim?
— Yoxsa heç nə görmedi?
— Uçdumu? Qurtardim?
Gözle görünmür onlar;
Keçir başımız üstdən
Günler...
 Saatlar...anlar...
Qarşılanmamış şəhər,
Nəfəs dəyməmiş gecə
Necəsən, başın üstdən
Sözsüz, xəbərsiz keçə?

Saçlarında günlərin
Ayaq tozları qalmış,
Görən deyir gənc deyil,
Yaşa dolub qocalmış.
Nə oldu, nə tutuldun
Tərlədin puçur-puçur?
Başının üstüne bax!
Köçəri günər uçur!
Köçəri günər uçur!

İNSAN TƏK DEYİL

Yuxumu evdən qovub
 şəirim keçib yerinə,
Şəhər yola düşübdür,
 yazib-pozuram yenə.
Güneş özü görünmür,
 amma dağlar dalından
qaldırıbdır üfüqə
al-əlvən yelpəyini.

— 65 —

Açıram pəncəremi,
 avazıdır bir qədər
 səpsərin yel beyini.
 Düşünürəm: mən təkəm,
 dünya hələ yatıbdır.
 Otağım tənhalığın
 dəryasında batıbdır.
 Yox, bu belə deyildir,
 hetta mən indi belə
 bağlıyam yer üzünүn
 her uzaq guşəsilə.
 Bağlıyam kainatın
 her planetiylə men,
 Bizi firladan Yerin
 mərmi süretile mən,
 Üreyim yaman vurur,
 Belkə hekime gedim?
 Belkə dosta gənəşim?
 Xeyr!
 Çox güman indi
 Gur maqnit tufanları
 Başlamışdır Güneşin.
 Vurur dalğası məni,
 Vurur dalğası Yeri...

SANKİ...

Sanki kədər mənim yox,
 Mən kədərinki idim.
 Neçə gündüz edirdi
 Bağrımı didim-didim.
 Üreyim söyledi ki,
 sahibi ol bunun sən.
 Axi, birca sənə yox,
 dostlara da toxunur.

Onların şad gününü
 birdən yasa döndərir.
 Gözlərə yağış səpər,
 boğazlara tixanır,
 Geləcəyi, keçmişyi,
 iradəni, ümidi,
 düşmənin nifrətini
 yiğdim bir qoşun etdim,
 Mən onu qəlpə-qəlpə
 her gün çapdım,
 azaltdım.
 Mən onu nəfəsimlə
 gilə-gilə eritdim,
 O təslim olmayırdı
 son zərrəsinə qədər.
 Son zərrəsi də qəlbə
 sancıldı iyənə kimi.
 Aldım onun elindən,
 həyatımı,
 dostları,
 Bir də bu gün yazdığım
 Həmin yeni şeirimi.

ŞAİR

Şair Rəsul Rzəmin 50 illiyi münasibətilə

Dünyada çoxdur şair,
 Necə sayım onların hamısını birbəbir.
 Şair var ki, ömrünü
 Başlamamış bitirir.
 Cansız esəriyle bir,
 Ömrünü də itirir.
 Şair var ki, ümidi
 Qafiyəyə, vəznədir.

Şair var ki, özünü
 Başqasına bənzədir.
 Amma şair de var ki,
 Zamanın doğma oğlu;
 İdrakin zirvəsindən,
 Hissin yanğınlarından
 Keçir şeirinin yolu.
 Əsrin ahəngi – vəzni,
 Müqəyyəd qafiyəsi.
 Gah qovuşan cüt ürək...
 Gah da ki orkestrin
 Toqquşub şaqqlıdayan
 Qoşa zərb alətik...
 Misraları gah Ayın
 Dənizə salladığı
 Nur zolağıtək oynaq.
 Gah da ağır qatarlı
 Qoşa rels kimi
 Dümdüz,
 Qüdretli, güclü, parlaq,
 Gah qısa yol...
 Məqsədə tez yetirən
 kəsə yol...
 Gah da ki, bu dünyanın
 Sinesinə dolanan
 Ekvatorla
 Meridian.
 Belə şair de vardır:
 Onun ömrünün yolu
 Bir əbədi yazadır.
 O, sözler sərkərdəsi,
 Fikirlər qəhrəmanı
 Şair Rəsul Rzadır.

HABİL

O zaman –
 deyəsən, vaxt qovuşanda
 Şeirlə musiqi bir ucalırdı.
 Bütün könüllərin sıfarişiyle
 Damcılı bulaqda Habil çalırdı,

 Ele bil köksündən çəkib çıxarır
 Titrek kemanəni bir xəncər kimi,
 Ondakı ağrını,
 qanı,
 kəlamı
 Töküb,
 titredirdi hər gümüş simi.
 Sözlü ürəyinə əyib başını,
 Hər bir adiliyə yumub gözünü
 Çalar,
 yırğalanır səs dəryasında.
 O çalırmış ele bil...
 Unutmuş bizi,
 Dərin bir yuxuya yuvarlanıbdır.
 Hansı əsrdəsə ilişib qalıb,
 Neçə əsrdir ki, xumarlanıbdır.

 Əli – kəmanədir,
 kəmanə – əli.
 Çalır kamançanı
 kəmanə özü.
 Gözümüzde ilk mena dəyişir,
 dönür.
 Dünya düşəcəkmi sahmanə özü?

 Ele bil unudub segahi Habil.
 Qırılsa musiqi, o neynəyəcək?
 Habil ilan dili çıxarır, nədir,
 Arzu qızmarında ilantutantək.

Üreyi çırpinır barmaqlarında,
Onlardan töküür simlere nəbzi.
Özü de bilmir ki, çalır,
ya çalmır;
Nə dünyani görür Habil,
nə bizi.

Axır kəlmə-kəlmə Damcılı bulaq,
Qüvvəti Habilin əllerindedir,
Əllerin emriyle axır şarhaşar,
Gah da sar sözütək töküür bir-bir.

Habilin gözüne qonur damlalar, –
Eşqile simlərə qonur damcılar.
Qonur, Habil isə yumur gözünü,
Qorxur ki, damlalar
düşər,
dağılar.
Segah gah uzanır bir ağrı kimi,
Onu üfüqlərə sancır kəmanə.
Düşüb Yer kürəsi gah bir güşəyə,
Cah sakit fırlanır, gah yana-yana.

1969

* * *

Heç kim məni başa düşməz,
Bəlkə aydınlığimdandır.
Qafiyə düz olmasa da,
Bəlkə de yandığimdandır.

Məni dəhşət
alıbdır çox,

— 70 —

Zülməti korlar da görür.
Qoy hünerin varsa sənin
Hamı üçün işq saçan
Günün qızıl gözlerinin
içinə düz bax!

ÖLÜM, SEVİNMƏ ÇOX...

Səməd Vurğuna

Ölüm, şöhrətinmi azalardı de,
Tanişdı onsuz da cahana adın.
Sənə nə olardı, nə olardı de,
Bele bir insana əl vurmasaydır?

Gedir, şair gedir, sənətkar gedir,
Bu gedən hər gedib-geləndən deyil.
Ölüm, sevinmə çox, bu sevinc nedir?!
Bu ölü, sənə hər ölündən deyil,

O yazdı, yaratdı həyat naminə,
Onun hər bir şeiri ölümdür sənə!

1965

QIŞ GÜNÜNDƏ

Şaxta,
sazaq...
Maşın terpənmir yerindən,
Şofer əllerini
hirsli-hirsli
yanlarına çırır.
– Benzini az götürmüştüm, –
deyir, – mən.

— 71 —

Yığırıqçıır-çırkı
Bir ocaq çatmaq üçün,
Ocaq alışmır
Şofer əlyazmalarına baxır
gözücü.
Çıxarıram bir-bir:
 bu ballada,
bu şeir,
 bu epiqram.
Kibritin titrəyen
 alovu altına atram.
Bircə şeirim qalır ki,
Heç onu yandıracağımız kimi,
 çap etirməyi də,
fikirleşməmişəm.
Gözündə qaralır aleм,
 Ocaq istəyr alışsin,
İstəyir alışmasın.
İstəyir məftil kimi,
damarlarında
 bərkisin qanım.
İstəyir şaxtada yanım,
Vermərəm o şeirimi.
Vermərəm könlümün
 müqəddəs guşəsindən
bəzi şeirləri
 verməyəcəyim kimi.
Qəmlənirəm bu ara,
 saxta redaktorun
 yandırıldığı soyuq sözündən sonra.
Bildim ki, insan
 nə qədər yanlışmış,
O qədər yazı içində
 birçə şeirim varmış.

BÜLBÜLÜN XATİRƏSİNƏ

Nə səni dindirdi ölüm,
 nə bizi,
Söndürdü neğməyle
 yaşayan nəbzi.
İnsan dəryasında bir qayıq kimi
axdı tabutun.
Bu zaman cəh cəhlə ucaldı səsin,
Ucaldı,
 Söyledi: – Qəmi unudun.
Hamı fikrə getdi,
 səni dinlədi.
Coşub bir-birinə dedi min könül:
Hamitək ölümə məruz Bülbülü
Oxuyub dəfn edir ölümsüz Bülbül.

SƏNƏT EŞQİ

Müəllimin Akif Süleymanova
Sən dedin könlünün sənət eşqini
Arzu aleмində diqqətlə yoxla.
Sən onu min hissin içində ara,
Qoyma küsüb gedə, uça, yox ola.
Getsə, çağırsan da qayitmaz geri,
Deyək, lap qayıtdı, harda qalacaq?
Geri qayıdanda sənin o arzun,
Yerini başqası tutmuş olacaq.

Arzular hamısı əzizdir bize,
Amma onların da bir şahı olur,
O sənin könlünün ən uca səsi,
Ömrünün bu günü, sabahı olur.

Sən onu tapmasan, bütün nəğmələr
Eyni bir hüsndə, ahəngdə olur.
Təbiət itirir rəngarəngliyi,
Bütün Yer kürəsi bir rəngdə olur.

Əziz müəllimim!
Sən müdirdi idin.
Yox, çıxmaz yadımdan
bir dərnək açdın,
Dərnəyin rəhbəri bir yanda qaldı,
Sən dərnək apardın, sən ürək açdın,

Bir axşam dedin ki, möhkəm ol, Əli!
Səninki şeirdir,
səninki sənət!
Dedin o sözləri bir dostuma da
Nə isə... qisməti deyilmiş əlbət.
Sənin işaretənlə tapdım ünvanı,
Döydüm Füzulinin qapısını men.
Sənin o sözlərin deyilməsəydi,
Nəçiydim indi men,
hardaydım görən?

Bəlkə də hełə də sərgərdan idim.
Tapmaq isteyirdim esl yerimi.
Başqa bir sənətin hücrelərində
Qisılıb qalmışdım bir qərib kimi.

Şeir dünyasında qərib deyiləm,
Sözüm olmasa da o qədər dərin,
Hər şeir yazanda ilk misra kimi
Durur göz öňümdə sənin sözlərin.

VAN QOQUN GÜNƏŞİ

Irving Stonunun "Hayat təşəsi"
əsərini oxuyarkən...

Sehərdən axşamacan
Gezdi altında günün;
Gunəşi görüb, duyub.
Fırçasının gücüyle
dünyada başqa,
yeni
bir Güneş almaq üçün.
Yandırıcı varlığını
Güneşin hər şüası;
qaraldı bət-bənizi.
Töküldü dalğa-dalğa
sinəsinə, başına,
Güneşin al dənizi.
Qelbin odu bir yandan,
göyün odu bir yandan;
qorxmadı,
çəkinmedi
Van Qoq bu yanhayandan.

Baxmayıb qızmar günün
alovuna,
közüne,
yiğdi bir ucu göydə,
bir ucu yerde olan
qızılı şuaları
qabarmış sinəsinə,
ürəyinə, gözünə,
yapışdı şualardan,
Gunəşi çəkib-çəkib
yere salmaq istədi.

Güneşin qucağında
yanıb-yanıb,
yaxılmaq,

Günəşin qucağında
 bir əbedi,
 vəfali
 sakin olmaq istədi.
 Alışdı,
 yandı Van Qoq.
 Bir ucu gözlerində,
 Bir ucu göydə olan,
 kainatı dolduran,
 yanğını orşə dayaq
 Şüalar arasında,
 rənglərin əfsanəvi,
 qarışiq dünyasında.
 Görənlər düşündülər:
 "Yaziq bezib həyatdan,
 öz canına zülm edir".
 Birdən
 çökdü Van Qoqun
 işığa,
 rəngə həris
 alıcı gözlerinə
 sanki qütbün zülməti.
 Vurmuşdu məhəbbətin
 Alovuya onu gün,
 qovuşmuşdu Van Qoqa
 Bir daha ayrılmamaq,
 Uzaq olmamaq üçün.
 Van-Qoq səndirləyərək
 əllərini uzadı
 Günəşin gecəsinə,
 zülmətin göylərinə.
 Günü tutub, oxşamaq,
 saxlamaq arzusıyla.
 Yixıldı sonra günün
 Zülmət ucalığından,
 Üzünə su səpdilər,
 sönərmi arzu suyla?

Günəş sönərmi suyla?
 Yaman yanırı Van Qoq,
 Üreyi hay-harayda
 Bir günəş alışırı
 Köksünde köksü boyda,
 Üzündə üzü boyda,
 Qarsımış dodağından
 Hərdən köz kimi düşən
 Sözündə sözü boyda.
 Gecə yarıydi artıq...
 Qurtarmışdı görüşlər,
 xoş səhbətlər,
 gülüşlər.
 Töküldü Van Qoqun
 Dodağından arabır
 Xırda-xırda cüneşlər:
 - Niyə batdır, ey Günəş?
 Odun var,
 işığın yox.
 Gel, gözümə düş mənim,
 Ey ağrısı, —
 dərdi xoş!
 Ey yanğısı vəfali!
 Ey varlığım!
 Ey canım!
 Ey sevimli düşmənim!

KÜRƏ YAĞIŞ YAĞIRDI...

Günəş batırdı Kürde,
 Durmuşdum sahildə mən.
 Sularda körpü vardı,
 Elə bil ki, qızarmış,
 Kür, Güneşdən axırdı.

KÜRƏ BAXDIM

Bir ağaca söykenib, dayanmışam bayaqdan.
Adamammı, daşamnı, ağacamı, bilmirem.
Men özümün deyiləm, nə yerdeyəm, nə göydə –
Başqa bir aləmdəyəm – qayıtmaram, gəlmərem,
Kürə yağış yağırdı...
Suda rəngli bir yağış!
Bele yağış dünyanın heç yerində olmamış.
Açıq düzələr tərəfdə yağış yağır gümüşü.
Göyərin təbəssümü, təbietin gülüşü.
Kürün ortasında – günün qarşısında al,
Al-qırmızı bir yağış,
al-qırmızı bir xəyal.
Samux meşələrinin kölgələrində – qara,
Qara yağış, boz yağış –
yağır aramsız yağış.
Samux meşələrinin qara kölgəliyində
Yağış görünümür görzə.
Kürün suyu orada xırda-xırda oynayır.
Sanki yağışdan deyil,
öz-özüne qaynayır.
Kürə yağırdı yağış...
Kürə yağış yağırdı...
Onun min rəngi vardı...
Yağırdı qızıl yağış, yağırdı gümüş yağış.
Qara yağış, boz yağış:
harda görüşür yağış?
İnanmadım gözümə...
Dedim, burda baxan inən,
Yoxsa bu bir yuxudur gəlib keçdi gözümən?!
Heç bir yerdə, heç zaman,
belə bir şey olmamış,
Mən yox idim orada...
Kürə yağmamış yağış.

Kürə baxdim, axır yavaş-yavaş,
Artırmadan sürətini.
Plyaj fotoçuları kimi
Çəkə-çəkə hamımızın surətini.
Birdən heyət aldı məni,
İndiyəcən elə bilirdim axı,
Kür bir tərəfə axır.
Gördüm,
yanlarda burulub
Geriyə dönen dalğalar da var.
Mənbələrindən ayrıldığına
Peşman kimi
Xeyli dala axır onlar.
Duranları da var
Nəfəs dərirmiş kimi,
Ya da,
Dostlarına “keç-keç” deye
Necabət göstərmiş kimi.
Göl də var:
Özü su, sahili su.
Ele yerləri də var ki,
Dalğalar köpük yallı;
verib əl-əle
dövrə vururlar,
gedirlər yallı.
Ele yerləri də var ki,
sanki nəsa görünməz bir şey
burula-burula
sancılır suya.
Suda yekə bir qif yaranır,
Sanki baş vurmaq üçün
Yer açır
Günəşə,
Aya.

Baş vurdum sulara.
Duydum alda başqa axar var,
daha soyuq,
daha iti.
Artdı qəlbimin heyreti.
Alda da başqa Kür.
İrəliyə,
geriyə axan Kür.
Oynayan Kür,
durun Kür.
Kür neçadır,
Kür nə gözəl görünür.
Könlümde ləbələb bir heyret.
Salam, Kürüm,
Səni olduğun kimi
Gördüm, nəhayət!

HƏMİŞƏ SƏFƏRDƏ

Qatarlar dayananda,
Teyyarələr enəndə,
Məncə, bitmeyir səfər,
Səfərdəsen yenə də.
İnsan dünyaya bənzər, –
Səfərdədir əbədi.
Məncə, oturubsa da,
Bir daşın üzərində.
Mənalı bir kitabı
Varaqlayırsa əgər,
Gözəl bir səfərdədir.
Yuxulayanda hər axşam,
Yuxusu körpüdürse
Günle gün arasında –
Səfərdədir o adam...
Hətta mezardadırsa,
Xatiresi dostlara

Bir təpə aşmaq üçün
Qüvvə verisə əger,
O yene səfərdədir.
Mənzile çox var hələ.
Səfərdədir,
yol gedir...

QAĞAYILAR...

Nə çoxdur Neft daşlarında
Qağayılar.
Qağayılar..
Qağayılar...
Bir gün onlar gördüler ki,
Dalğalarda insan da var.
Çığrışdırılar
Qağayılar.
Şəhər saldı suda insan.
Qorxusundan
Bağışdırılar qağayılar.
Qorxdular ki, dəniz – Vətən
Alınacaq əllərindən,
səhvlerini
Duyub birdən
Barışdırılar qağayılar.
İndi ise
Yeməkxana qabağında
Görünəndə qağayılar
Onlar üçün pəncərədən
Pay atılar.
Hər gün burası dəstə-dəstə
Uçub gelər qağayılar,
Neftçilərtək düz vaxtında
Şəhər-şəhər
Qağayılar.
Qağayılar..
Qağayılar...

KÜLƏK, DƏNİZ, GECƏ, ÖLÜM VƏ SƏLİM

(Ballada)

Şəher təzə salınlırdı;
Külək coşdu,
Dəniz coşdu,
Həddi aşdı,
Deniz daşdı.
Her dalğası
Ada – şəhər üzərində
parçalanan
ağır daşdı.
Ada – şəhər üzərində
dənizin daş üreyinə
basıb,
möhkəm dayanmışdı.
Şahə qalxıb
Dalğalardan üzülürdü,
Dalğaların göy dağı da,
Göydə birdən söküldü,
töküldü,
Göyler kimi
şəhər üstə,
Az qalırdı o dağında
Dəmir-taxta küçələri,
Küçədəki dirəyi də,
Ürəkdəki dirəyi də.
Parçalamaq isteyirdi
Ürəklərdən
Saf məhəbbət lövberini
gənc şəhərin.
Töküldü şəhər üstə
qorxunc,
nəhəng şəlaləsi
boz Xəzerin.

Kişnəyirdi
Dəniz...
Külək...
Qışqırırdı
Bir at kimi,
on at kimi,
yüz at kimi...
Qırat kimi,
Dürat kimi.
Delilərin atı kimi,
Boz at kimi.
Birdən-birə xətt qırıldı,
Işıq söndü.
Şirin nə var həyat kimi?!
Gözlər daha lazım deyil,
Dəniz – “ölüm”,
Külək – “ölüm”,
İnsan isə – “işıq” deyir.
Oğul gərek
Ölümün gur dalğaları,
Parçalanan sərt dağları,
Fiti,
səsi arasında
Axtarsın da,
arasın da,
Gedib çatsın
parçalanmış
bir sinirə.
Gərek neçə ölüm uda
ve sinirə.
Ada – şəhər kənarında
Dörd ayaqlı kiçik otaq
Titrəyirdi soyuqlamış
zürafətək...
Medəsində altı cavan.
Biri qalxdı: – Gedəm gərek,
Buna çarə edəm gərek.

Biri: getmə, gərək deyil,
mehv olarsan.
– Gedəcəyəm, – ürək deyir.
Yandı fənər,
Nur zolağı
 yardı qatı qaranlığı,
Qalın, kobud, cod gecəyə
Saplanmış bir xəncər kimi
İşiq saçdı.
Əriyib bir zolaq qalmış sehər.
Beş cavan da,
 Durdu, getdi
 dostlarının arxasında
 qaça-qaça,
Dalğayla bir,
 küleklik bir,
 soyuqla bir,
Ölümleri quca-quca.
Qabaqdaydı işiq, Səlim.
Fənərinin nur zolağı
 işleyirdi avar kimi, –
Yerlə göyü birləşdirən
qaranlığın denizində,
Gah dibində, gah üzündə.
Nur zolağı bir dirəkdən
 yapışdı bərk.
Budur demək.
Çıxdı Səlim,
Çıxdı Səlim,
Çıxdı dəniz.
Çıxdı külek...
Bir dirəkdə
Səlim,
İşiq,
Dəniz,
Külek...
Səlim deyir çatam gərək,

Parçalanmış məftilləri
Bir-birinə çatam gərək.
Qalxır Səlim,
Heydən düşür,
Gah dayanır,
Gah sürüşür.
Qalxır Səlim,
Dişlerile dostalarının
Sözlerindən tutu-tuta.
Sözler batır dalgalarda
Xırda-xırda balıq kimi,
Dirək titrək dor ağacı,
Şəhər gəmi
Qalxır Səlim.
Gücdən düşür saralaraq
Əlindəki fənər ölürlər,
atır Səlim.
Qaranlığın heçliyinə
batır Səlim.
Məftilləri
 Axtar..
 Axtar...
 Axtar...
Ax...
Axır tapır Səlim.
Yaş meftili qapır Səlim.
Hər elində bir məftil var.
Köks ötürür
Qəlbi vurur...
 vurur...
 vurur...
Bir ovucda ailələr,
Bir ovucda ada-şəhər...
Ovucları adam dolu,
Məktəb dolu.
Yollar dolu,

Bahar dolu.
O bağlayır paslı,
 kobud bir meftille
Təbəssümü təbəssümə,
Ailəni ailəyə.
Üst də deniz,
 alt da dəniz.
Yanır işıq –
 Qızıl dəniz!
Parçalayır qaranlığı
Dalğaların başı üstdən
Fırıldayır uzaqlara.
Çırçır suyun üzərinə,
Deyir ki, sox gözlərinə,
Sepələnir qaranlığın
Parçaları
 ora-bura,
Qalxır şəhər,
Məğlub olur
 Külek,
 Qorxu,
 Ölüm,
 Xəzər.
Şəher-səhər
Hamı axır kluba ki,
Qəhrəmanı görə bilsin,
Barı salam vərə bilsin.
Oyananda Səlim səsə
Pəncərədən baxır,
deyir:
– Olub nəsə?
Səslər gelir:
Gedirlər ki,
Qəhrəmanla görüşsünlər
 şəher-səhər.

Səlim qalxdı,
 mən də
 gedim,
 baxım deye.
O geyindi,
o yollandı
Qəhrəmanla görüşməyə.

* * *

Gəldim bu yerlərə
Və əllərimi
Boynumun arasında daraqlayaraq
Uzandım laləli otlar içində,
Gözümüzdə, könlümzdə baharlı maraq.
O qedər baxdım ki, mavi göylərə,
Onlar duydu məni,
 sinəmə endi.
Ağlağan söyüdün altundan axan
Arx da “Əli” deyib astaca dindi.

Bahar gül-çiçəklə yağıdı başıma,
Dinib-danışmadan boşaldım, doldum.
Uzandım beləcə...
 Qovuşdum yərə,
Axırda özüm də yer boyda oldum.

* * *

Qız baxır uzağa,
 uzaq yerlərə,
Nura qərq olunmuş
 gur şəhərlərə,
Işığrı açılı pəncərəsindən,
Şırrantək tökülen
 ağ salonlara,

Sübhədək rəqs edən
şux cavanlara.
Axtarır
arayır səadətini,
Dünyada
yegane məhebbətini.
Qız baxır,
kövrəlir
boynunu burub.
Amma o bilmir ki, bilmir ki, qəti
Onun səadəti
yanında durub.

HAMIYA MƏKTUB

Təsadüfən yolda bu gün
üzerində ünvani yox
məktub gördüm.
Açıdım.
Baxdım.
Sətirləri
gənc bir qızın
təbəssümü işığında
yazılmışdı.
Orda arzu etri vardı –
çiçək açıb, yaz olmuşdu.
Xətt – ürəyin xətti idi;
Sevgi yolu.
Deli-dolu,
Bəzən əyri – duyğuların
sərt dönüşü.
Bəzənse düz – fikrin, hissin
söz birliyi,
xoş görüşü.
Bəzən isə seçilmirdi.
Bəla məktub

Birçə dəfə sevən
Qəlbə qonaq gəlir,
Birçə dəfə!
Gənclik kimi!
Ömür kimi!

MƏKTUBDAKİ ADAM

Sən mənim haqqımda elə yazırsan,
Özüm də heyrətə düşürəm, düzü.
Sən etrə,
sən nura qərq elayırsən
Nə vaxtsa dediyim adı bir sözü.

Hissler içindən kiçik bir hissi
Tapırsan bu qədər
sadəcə,
asan.
Yarımçıq olsa da o hissim hələ,
Sən onu nə yolla tamamlayırsan?

Gözümə nur verib,
qoluma qüvvət,
Tökürsən başıma yaz səhərini.
Neca calayırsan sən bu alnınım
Həyatda qırılan cizgilərini?!

İllər müti durur qarşında sənin,
Qayıdır tökülür ömrümə birdən.
Məktubun oxunur,
qurtarır, heyif!
Sanki birdən-birə yox oluram mən.
Xeyr, yox olmuram,
adileşirəm.

Deyirəm, bəs hanı yazdığınıñ insan?
O vaxtdan düşmüşəm ardınca onun,
Deyirəm hardasan?
Ey! De hardasan?!

MƏKR VƏ MƏHƏBBƏT QALASI

O, dağın alnındaki
məkrin
ve mehbəbetin
qalasıdır,
qalası.
Ordan özünü hər gün
Əfsanə dumanında
Atır eşqin balası.
Neçe-neçe esdir
O, ölümlə həyatın
Arasında əsirdir.
Gəlir seyahətçilər,
Cəlir hər axşam-səhər.
Cəfakes aşiq oğlan
Əbədiyyət tülünün
Arxasından görünür.
Deyir: – Üreyim, oxlan!
Deyir,
Atır özünü,
Atır
Sularda batır...
Qızsa baxır qayadan,
Axı demişdi: – Atıl,
Men də atılım, oğlan!
Bizi ayıracıqlar,
Ölüm bundan yaxşıdır...

İndi deyir özüne:
Yaxşı, dayan,
yaxşı dur.
Sonra...
Sonra...
Bağrına
Basır məkri,
Bir də ki,
Dövlətli bir taciri.
Gelir seyahətçilər,
Gelir hər axşam-səhər.
Böyükdən kiçiyedək –
Her seyahətçi üçün
Əfsane dumanında
Oğlan atılır çaya,
Qanı qarışır suya.
Doymayırlı eşqi üçün
Ölməkdən belə oğlan...
Axşam-səhər,
Her zaman
Həmin qayadan
Oğlan
Özünü atır,
Batır...
Qanı suya qarışır,
Sular dönür sevgiye!
Qayaların dibindən,
Əsrlərin qəlbindən
Sular axır şırhaşır.
Sular dönür sevgiye!
Baxanlar piçildaşır,
Qəm alır gözlerini;
Məhbəbetle yuyurlar
Sonra əl-üzlərini.

Söz dedim,
sözümü yerə saldı.
Özünü itirdim,
kitabı qaldı.
Oxudum
Xoşuma gəldi:
Əvvəlki kimi,
Alqışladım
Həyatdakını yox,
Kitabdakı həmdəmi.

AZAD ADAM...

Küçədə ele danışır ki,
Guya bütün insanlara
mühaziresi var,
Yaxşı da gər səsi var;
Birinin piçiltisini kesir,
Birinin fikir dolu sükutunu.
Ele bil hamının azadlığına
tutmusan
bunu.
Mərifətdən azad,
hörmətdən azad,
Hər şeydən azad,
Hər şeydən xalı,
Danışır ali-ali.
Qişqırır qazı-qazı,
Nadanlığın bu sevimli,
bu hürr balası.

* * *

Tənhalıq boşluq deyil –
Səni gözləyen varsa;
Doludur ümid günəşilə,
Hesret ayparasıyla...
Kövrək qəmin ala-toranıyla...
Doludur Braziliya stadionu kimi
Şıltaq nazla,
Dəli ümidsizlikle,
Janna d' Ark kimi qəhrəman ümidi.
Gözleyənin yoxdursa, –
Tənhalığın da yoxdur.
Harda dünya başlayır,
hamisini sən
bilmirsen.
Harda dünyaya birləşirsen,
onu da bilmirsen.
Yaşayırsınız –
bir-birinə bir ümid şüası
verməyən
pis qonşular kimi.
Tənhalıq istəyirəm –
Böyük, dərin,
dolu tənhalıq!

AZMAQ İSTƏRƏM

İtdim bir şəhərdə mən,
Ünvan çıxdı yadımdan.
Oldum ki, ele qərib,
hətta qorxdum adımdan.
İndi Şərq nə,
Qərb nədir,
İndi çox qəribədir,
İndi sol da sağımdır,
İndi sağ da solumdur

Bütün şəher evimdir,
Bütün yollar yolumdur.
Gözümüzdən qaçırmırıam,
bir qarış səkini mən.
Tez düşən axşamı mən.
Şəhərin sakını – mən,
Şəhərin rəssamı – mən.

Dolanırıam,
gəzirəm,
bayaqdan hər yeri mən.
Şəhərin çox qayğıkes,
çox mehriban meri – mən.

Gəzirəm,
seyr edirəm,
elə daşı,
torpağı,
İllerlə dəyməmişdir,
ora insan ayağı.
Gəzirəm elə məyus
dərdli xərəbələri,
Ora heç kim getməmiş
düşmən qaçandan bəri.
Burda yeraltı duxan,

Altan mal verən dükan,
Mavi ipək kölgəli
sıra-sıra xiyaban...
Yox, mənə lazım deyil,
yox, daha heç bir ünvan.

Gəzəcəyəm,
rastıma gələr –
gelsin, –
gelməz – heç.
Kolumb həvəsi ilə
ordan adla,
bura keç.

Bat suya,
ucal göye,
sancıl yerin təkine.
Atom-atom
alınib
gərək şəhər tükenə.
Könlümü Güneş kimi
bu göyün qübbəsindən,
Mən asmaq istəyirəm.
Burda azlığım kimi
dostun sədəqətində,
yarın məhəbbətinde,
düşmənin nifretində,
ömrümün möhletində
mən itmek istəyirəm.
Mən azmaq istəyirəm.
Marşrutsuz,
filansız

Ağlı,
qaralı neçə
adam yanında yalqız.
Kaş ki tez-tez azaydım,
o göyde,
bu yerde de,
Azaydım mən,
azaydım,
Bu kiçicik dünyada,
bir hüdudsuz zərrədə.

O QIZA

Axtarıram mən səni,
Arayıram mər səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda,
Bilmirəm nə boydasan, nə görkəmdə, nə adda,

Sənin təhsilin nedir, sənin yaşın neçədir?
 Aladırmı gözlərin, qaradırmı, necedir?
 Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
 Qoy qara xalın olsun həsrətimin nöqtəsi!
 Belkə məndən böyüksən, belkə məndən kiçiksən;
 Ol, kiçik ol, böyük ol, amma kamallı ol sən.
 Kamallı ol ki, ömür bir şən nümayiş deyil,
 Mənalı yaşamaqsa çox da asan iş deyil.
 Ağıl da öz yerində, kamal da öz yerində,
 Bir gözəllik da görüm mənalı gözlərində.
 Kimə, nəye baxıram tekce səni andırır,
 Ürəyimde sözüm var, ürəyimi yandırır.
 O elə bir sözdür ki, dosta, yada deyilməz,
 Anadan əziz nə var, anaya da deyilməz.
 Əllərimi göynədir saçlarının həsrəti,
 Gel, yiyesiz qalıbdır könlümün məhəbbəti.
 İşdir üz-üzə gəldik... Onda məndən utanma,
 Ürəyindən keçəni nə gizləmə, nə danma.
 Gizləmə ki, danma ki, gedər hərə bir yana;
 Qoyma canım od tutub yana, ömürlük yana
 Səni harda axtarım? De neçisən? De kimsən?
 Tez ol görün, tez ol gel, axtarıram səni mən!
 Gözümüzdə, könlümde qəm,
 Yollarına bitmişəm.
 İlk baharı gözləyen cavan ağaclar kimi.
 Baharı gözləyirəm... Ay qız, gel bahar kimi.

MASKA

Yaxşı yadımdadır Peredelkino,
 Klubda karnaval gecəsi vardi.
 Orda maskaları maska taxmamış,
 Bir şümal, bir gözəl qız paylayardı.
 Bəzən gördürün ki, bir ayüzlüyə
 Eybəcər bir meymun maskası düşür.
 Bəzən də gördürün, elə tülküñün

Özü özü ilə bir də görüşür.
 Gah da hər gün üzü maskalı olan,
 Təzədən üzünə bir maska vurur.
 Bəzən də birisi öz sıfətini
 alır,
 qəzəblənir,
 qızı qaytarır.
 Karvanal qurtarır,
 adamlar bir-bir
 aldığı maskanı qaytarır qızı.
 Amma beziləri naxələf çıxır,
 Qayıdır evinə üzündə maska.

* * *

"Kimdir müqəssir?"
 A.Gertsən

O, elmin müqəddəs astanasından,
 endi yavaş-yavaş,
 küskünce getdi.
 Sesləyen olmadı onu arxadan,
 gözlərdən yox olub
 hardasa itdi.

İndisə yiğişib hamı bir yerə,
 – Bəs kimdir, bəs kimdir müqəssir? – deyir.
 Amma belə yerdə deyəsən gərək;
 aramızda bəs kim müqəssir deyil?

1969

* * *

Bəzən haqq qazanır insan ölündə,
 Hətta unudulur ağır günahı.
 Hamiya derd olur, "cavan getməyi"
 "Olduqca az görüb, az yaşamağı".
 Deyirlər: "Bilsəydik ayıq olardıq.
 Onu qoyardıqmı heç gözdən iraq?"

Hər bir dərdinə de çarə qılardıq,
Nə bilek o belə az yaşayacaq..."
Eh, bu gün nə qədər xeyala daldım,
Eh, qəldim nə qədər alışdı, dindi.
Sən mənim qəbrimi bilesən deyə
Bu cavan yaşımda ölümmü indi?!

QIZIL QANAD

Dənizdə boy göstərib mahir üzgüyü kimi
Yavaş-yavaş batır gün.
Şüaları sulara açılmış nəhəng, qızıl
Qanad kimi atrı gün.
Sahildəyəm. Durmuşam həmin nəhəng qanadın
Bir lələyi ucunda,
Başqa bir lələyinse balıqçıdır başında;
Durmuş eli qaşında.
Bir ləlek də uzanıb sulardakı buruğa,
Sanki ona dayaqdır.
O birisi çatıbdır uzaq bir pəncərəyə,
Yanır, sanır mayakdır.
Sahildə bağlar, evlər, plyajlar sıra-sıra,
Adamlar dəstə-dəste.
Hamını birləşdirir boy göstərib batan gün.
Hamımızı ucaldır, uçurur üfüqlərə
Bir qızıl qanad üstə.

ZƏHMƏTKEŞ BURUQ

Nezaretdən,
nesihətdən,
uzaq
tənha bir buruq.
İşleyir bir dağ döşündə,
axşam-sehər.

Başında dumanlar
buruq-buruq.
Bir baxış belə ona
günərlə sancılmasa da,
olsa bezen sancılanması da,
işleyəcək ona verilən qüvvə
qurtarana qədər,
baş verməyince bir qəzavü-qədər.

EPIQRAMLAR

1

Deyirler ki, Əli yazmır
ne vaxtdır,
Hem şeirdən,
hem qələmdən uzaqdır.
Biri deyir: – Daha yazmaz,
Tərgidib.
Şeir, sənet dünyasını
tərk edib.
Biri deyir: – İndi
harda var adı,
Şair üçün
ölüm bundan yaxşıdır.
Düşünürem: – Nə yaxşı ki,
mən varam,
Onlar haqda
yeni əsər yazaram.

2

– Məni təhrif eləyir
Qəzetdə bu şarj, – dedi,
Baxdım,
özüyə hele
bu şarja bir şarj idi.

Dedi: – Belinski
bələ deyibdir,
Çernışevski də
bu sayaq yazıb.
Odur ki, əserin zəifdir,
Mənə
Baxdi yazdığını,
yuz yerdən cızıb.
Dedim ki, nə yaxşı,
böyük dahilər
Əserim haqqında
fikir deyibdir.
İncimə, mehriban,
sevimli dostum,
Bu əser haqqında
öz fikrin nədir?

4

Oxudum dostumun
məqalesini,
– Nə oldu, sən belə
tutuldun? – dedi.
Dedim ki, incimə,
çoxdur sitatın,
O, sitat haqqında
sitat getirdi.

5

Biris su içirdi,
O birisi müdürüyle
yaxınlıqdan keçırdı.
“O birisi” müdürü dedi: – Mənim əzizim,
Arağı su tək içir,
Baxın işçimiz bizim.

Oğlan –
Bütün dünyani dağıdaram mən,
Birçə sözün üçün, ey könlüm yazı.
Qız:
– Bəs harda yaşarıq, ey könlüm qış,
Demək, səndə də var atom bombası?

7

– Hekim, boynum mənim üzülür tamam.
– Otur, yaxşı, baxım, resept yazaram.
I. Boynuna müdürü çox mindirirsən.
Odur ki, təb həbi atmalısan sən.
II. Boynunda nə nədər öhdəliyin var,
Odur ki, dəb həbi atmalısan sən.
III. Boynuna almadın neçə yalını,
Müdirin yerinə tumbul balanı,
Odur ki, tip həbi atmalısan sən.

TƏNƏK

Tənək ekib qonşumuz...
Qaldırıbdır yuxarı.
Aşağı eyvanlıara
bend eleyə-eleyə.
Qonşular fikrə gedir:
hər gün üstdən aşağı
baxır qonşumuz niye?
Yarısıdır gecənin,
Alt paltardadır kişi.
Gah eyvanda gəzişir,
Gah da evdən boylanır;
onun yoxmu bir işi?

O isteyir ki, kimse
iti biçaq əlində
yanaşanda təneyə
qışqıra,
söye bərkdən,
birdən hücum eleyə –
birdefəlik bili ki,
düşməni kimdir onun.

Gəzisir
evde...
çölde...

Pusur yuxusuz kişi...
Qonşularsa xumardır
dalğasında yuxunun,
sükut – daha şübhəli...
Gecə yaridan keçib,
azca qalır sabaha,
Qonşular şirin yatır...
səhər açılanadək
Çekir keşiklərini
xoflu kişiylə tənek.

* * *

Şeir gətirdi,
Həm şeirdir,
Həm də ki, qoşma, qəzəl, bayatı.
Aldım, baxdım,
nə gördüm; həftəbecər boyatı.
Kəlmələr bir-birindən
xəbər verən xəfiyyə...
Vardı dodaq-dodağa
verib gülən qafiye.
Fikir verəndə vəzne,
yada düşürdü

köhne atlı sinəsindəki
yar-yaraşıqlı vəzne.
Bəs teqtid?
O da bütün dünya şeirində təkdi.
Yorğa kehərdi ki, var.
Bəs fikir, hiss?
Onları basmışdı his...

BİR-BİRİNDƏN XƏBƏRSİZ DAHİLƏR

Cavandılar,
O qədər de
kəmsavad deyildilər.
Bir-birlərinə tez-tez
Yapışqanlı tərif deyirdilər:
– İstedad!
– Qəşəng!
– Beh-beh!
– Sağlığına bir qədəh!
Aynılırlar.
Hərə elə o dəqiqə
vaxtlı-vaxtında
O biri haqqında
Qaşqabaqlı,
Bütülmüş dodaqla,
Yellenən başla,
Dartılmış qaşa
Deyirdilər: – Əcləflərə bir bax,
Yalançı sərraflara bir bax.
Düz adamsınızsa siz,
Niye bili-bili
Mənə dahi demirsiniz?
Hamısı
bir-birlərini pislərdi.
Özlərini isə
dahi hiss edərdi.

Beləliklə,
yeddi Allah,
yeddi axmaq,
Yeni on dörd miyanə
Məclisə
Hamidan tez gələrdilər.
Yerlərini bilerdilər.
"Keçin başa" deyiləndə
Səfərber baxışları ilə
berk tutduqları
stula tərəf yüyürədilər,
bir-birinə dəyərdilər.
Sağlıq deyiləndə
Yeddisi də qız kimi qızarın,
Göye öyrənmiş başlarını
Yere ayerdilər,
Gözləyərdilər.
İdman tapançasının
atəşini gözləyen
yürüşü kimi
gözleyərdilər.
Düşünərdilər:
– Secilməsəm, ah,
batar, geder tamam adım.
Baş qaldıranda
görərdilər ki,
Dahi olmayan oğlunun biri
dahi olmayan
tamadadı.
Nehayət,
günlərin dahiyana bir günündə
Bir yerə baxıb, bir göye
Bü onun,
o bunun işini bilməsin deyə,
Bir-birinə xəbər də vermedən
Ayrıldilar,
getdilər,
Müstəqil dahlilik etdilər.

GÖRDÜM HEÇ DOĞULMAMIŞ

Ağıl yaşda deyil.
(Atalar sözü)

100... neçə yaşı vardı –
Dedim nələri görüb.
Qoca kimləri görüb.
O, iki əsri görüb.
Dedim ki, ey qoca, siz
neçə bəxtiyarsınız!
Lermontovun bizlərə
qonaq galmeyini də
əlbət, xatırlarsınız.
Dedi: – O kimdir elə?
Atib bir neçə ili
ömründən bu qocanın,
Gəldim bir qədər bəri,
Dedim, Tolstoyu neçə?
Bəlkə də görmüsünüz
O dahi peyğəmbəri?
Ağzını açdı yenə:
cəhəng-dəmir,
diş – inci?
– Peyğəmbər tanımır – dedi.
mən yüz behində.
Bir az da gəldim bəri,
40-50 il azaldı,
onun ömür illeri.
Mirzə Cəlil neçə bəs,
Cəfər Cabbarlı neçə, –
Onları görmüsünüz?
Hansi gün,
Hansi gecə?!

Dedi: – Düzünü deyim,
yararmı: düzüm, qoşum.
Olmayıb bu isimdə
nə qohumum,
nə qonşum.

Dedim ki, bəs indiki
alımlar,
yazıcılar?

Dedi: əlbəttə, olar.

Yüz neçə il yox oldu,
qaldı, qaldı
birçə il. –
67-ci il.

Bu bir yaşlı qocadan

Soruşdum: – Bəs, ay baba,

Vyetnamdakı evlər,
yurdular qalır xaraba?

Bu məsələyə siz...

necə baxırsınız bəs?

Qoca gözünü döyüb,
aldi dərindən nəfəs.

Altmış yeddinci il də
düsdü ömründən qəfil,

Yox oldu yüz neçə il.

Elə bil ki, tonqalın ortasına tük endi,

Ömrü kimi qoca da
gözlerimdə tükəndi.

Nəinki bir ağacdır, nəinki qara daşdır,

Gördüm ki, heç bu qoca
hələ doğulmamışdır.

* * *

Mənə deyirsiniz ki,
hər gün, hər seher-axşam,
Neğmə,

Şeir yazıram.

Anam, hər kəlməm,
sözüm

Səninkilerdi ki, var.

Könül odundur onlar.
Müəllimim, bu xətt də
Səninkidir, səninki...

Sevgilim, bu ilhamım
Səninki,
Vətəninki.

Mən nəyəm –
Sade katib,
Önümüzə kağız,
Qəlem.

Sizin qüdrətinizlə
Sizə
Neğmə deyirəm.

SEVİRƏM

Səhərdən bəridir
Telefonçu qız
Xəbərlərin canlı açarı
barmaqlarını

aramsız
Gezdirir düymələrdə,
Gezdirir
bir-bir...

Efir doludur.
Bezən yad səs
Yad səsle görüşür.
Bezən sevinc

Kədərlə düyün düşür.
Efirdə müxtəlif dillərin
Anlaşılmaz polifoniyası.
Qucaqlaşan polyar qışi,
Cənub yazı.

Bir-birine qarışmış
şəhərlərin,
kəndlərin
burulğanı.
Gah ürek,
gah şəhər,
gah dəniz adlı
planetlərin
Dağınım karvanı.
Qız həmişə xəberlərin
istisindən, soyğundan
Çırpinan barmaqlarıyla
Çalır düymələri.
Səherdən bəri
Yol axtarır səslər
kosmosundan keçirib
Tanımadığı bir qız səsini,
Yetirsin bir şəhəre.
Yetirsin o yere
Efir kimi dolu qəlbin
Saf sevgisini.
Çünkü oğlan
köçməlidir harasa,
O, bir cavab almamış
könlül açıb qızı.
Birdən tebəssüm
Ay kimi doğur üzündə.
Gözləndən uçur qəm.
Eşidilir cürbəcür xəberlərə
"Sputnik" siqnalı ilə
Dövlət əhəmiyyətli
bir səsle yanaşı:
Sevirəm!
Sevirəm!

1964

O QIZ KİMƏ QISMƏTDİR?

Qız xeyala dalıbdır,
Sən deyən də gözəl deyil...
Amma sıfetini
Derin fikirler,
xoş duyğular
Ele mükəmel
Ele gözəl
işleyib ki...
Deyərsən, bu iş rəssamındır;
Ən odlu bir ilhamındır.
Cizgilər hamısı tamam
Aralarında bir boş nöqtə belə yox,
Hamısı taram.
Üzündə, alnında,
Gözlərində
Təbəssümün şəffaf rəngi var;
Kamillik ahəngi var.
Gözlərində intəhasızlıq qərq olub;
Baxışları derin, –
Gün şüası kimi uzun.
Hansi planeta qədərsə yol gedir:
Kökü ürəkdədir.
Qız baxır birbaşa ürəkdən.
Gözləri ulduzla,
güneşle
musiqiyile, dünyaya dolu,
Bu qızı rast gələcək hansi idrak oğlu?
Əlbət, beləsi var dünyada...
Mənim də arzumdur.
Belə qızı
Layiq olmaq üçün
Heç olmasa bir
ulduz kəşf edib,

109

ona bu qızın
adını qoyayıdı.
Yaxşı oğlan olaydı,
Yaxşı oğlan olaydı.

MEHMANXANADA

1

Mehmanxana nömrəsi...
Baxıram qarlı dağlara...
Baxışlarım yol gedir,
Mavi, saf havanı yara-yara,
Hər şeydən azadam,
Azadam uşaqlarından,
Azadam səsli-küylü
həyətimizdən,
Ordakı bəd itimizdən.
Bir səs gəlir:
ay yaziq,
Nəyə lazım
Kainatında heç bir şey olmayan
bomboş bir azadlıq!

2

Bir mənəm,
bir kağızdır,
bir də tənhalıq...
Yazıram dərdli-dərdli,
yavaş-yavaş,
qırıq-qırıq.
Mənim xoşuma gəlmeyəndə
öz şeirim,
başqasının necə
xoşuna gələr?

Qələm düşür əlimdən,
İllahm düşür qəlbimdən,
Tutur yerini kəder.
Sözlerim sınır çilik-çilik
Ən yaxın bir dost kimi
Əl çekmək məndən qəriblik.
Yadına məsaflər başında
dostlar düşür.
Xeyalım onlar bilmədən
onlarla görüşür.
Bu vaxt qoca ürəyinin
döyüntüsünü xatırladan
qapı tıqqılıtı eşidilir.
Açıram,
otağa
iki oğlan gelir:
– Salam!
– Salam!
– Mən sizi tanımırıam!
– Biz tanıyırıq səni.
Bir dəfə¹
qatarda yol getmişik.
Xeyli söhbət etmişik.
Bu gün eşitdik ki,
buradasınız.
Qalmayasınız dedik
tək-tənha,
yalnız.
Qəriblik qaçır
cığal bir paxıl kimi.
Görüş olur nağıl kimi.
Otağında iki planet –
göy kimi açıq qəlbli.
Təmənnasız,
səmimi!

O günden

men

Qorxmuram qəriblikdən;
O gündən men,
Hansi tanımadığım
yerə getsəm,
Oluram həm bu yerə məhrəm,
həm şad-xürrəm,
həm de ötkəm.
Hətta isteyirəm ki,
uzaq bir şəhərə,
bir kəndə
yolum düşəndə,
Qarşıma çıxan
O iki cavan kimi
adam görəndə,
deyəm: "Dayan,
Gərək men söyləyəm ki,
dostumsan?!"

* * *

Baxdım,
bulağa baxdım.
O, yox idi eله bil,
Görünmürdü havatək.
(Bəlkə eله su deyil?)
O, duruydu
o, safdi,
Ən ülvi bir arzutək.
Özü görünmürdü ki,
Dibindəki
rəngarəng
əfsanəni tez görek.

GÜL VƏ CÖRƏK

O vaxt gül yada düşmürdü,
Gülü çörek evez edirdi...
Gülü çörek məhv etmişdi...
Gülü çörek yemişdi.

İnsanlar da
çöreyi
yemek isteyirdilər,
Çörək özü də gizlənirdi.
İnsanlar da gizləyirdilər.

Oğlanla qız görüşdülər,
Ataların,
qardaşların
aynılıq dünyasında.
Burda yad olsa da,
Onlar yeriyirdilər yavaş-yavaş
Mühərbi gedən

Şimalda, buz səhrasında,
Oğlan qızı bir parça çörek verdi.
200 qram.

200 qram səadət.

Amma qara,

sızaq, –
yaxşı bişməmiş,
yetişməmiş səadət.
Qız alır utana-utana,
Arxasında gizlədir yana-yana.
Gəncliyi,

könlünün ilk kövrək,
titrək
sözü kimi.

Aclığın Günəş batmamışdan
düşən,
dünyanın ən qaranlığı olan
gecəsində

Göz qamaşdırıb yanan,
 Diksinih oyanan səadət gündüzü kimi.
 Oğlan yene baxır.
 "Ye" demir ki, utandırar.
 Qız bölür çöreyi dərdi kimi yarı.
 Oğlan alır çöreyi –
 bu ən qalın kitabmı,
 İlk eşqine cavabmı?
 Yeyirlər yavaş-yavaş, –
 qorxurlar ki, qurtara.
 Yeyirlər dadına vara-vara
 dünya xetirli,
 arpa etirli,
 həsrət tündlükde,
 vüsal şirinlikdə,
 damla olub yeri-göyü əks edən loğmanı
 ulduz-ulduz,
 zərre-zərre yeyirlər.
 Başlarını bir-birine söykeylər,
 Yeyirlər ordumuz qurbət tozları arasında
 bir şəhəri keçənə qədər.
 Hitler Reyxin binasından
 Yeraltı bunkerə köçənə qədər.
 Dururlar,
 bir-birinə verirlər əllərini.
 Öllər öpür bir-birini.
 Beş ağ qanadlı bir sevinc var
 Ürək kimi titrəyen ovcunda oğlanın.
 Uçurlar
 dumanları,
 şimşekləri,
 ildirimləri
 içinde həyecanın.
 Sehərdən bəri burdadırlar.
 Axı, birçə an keçib,
 Zaman onların ömründən birçə damla
 içib.

Axı, bir anın qoynunda bu qədər
 oturmaq olarmı?
 durmaq olarmı?
 Bəlkə bu an zamandan qopub düşüb,
 İsteməyib onlardan ayrıla.
 Onlar gedir xəyala.
 Gözleri yaşarır,
 Bir anın səltənetində bütün dava illeri
 tutur qərar.
 Loğma dağdan aşırar,
 Bu loğmasa
 onları davadan aşırır.

Nº 3702

Birdən titrər, çırpinar,
 Üşüyər xəste kimi.
 Rəqəmlər aləmində
 Bir hesab müəllimi.
 1...
 20...
 100 neçə
 Eşidər dik atalar;
 Konslager düşər yada,
 Qara qaşı çatılar...
 Onu dostlarla birgə
 Bir gün uddu zəhmli
 məftil dişli düşərgə.
 Adlarını aldılar,
 Paltaşlarıyla birgə.
 Verdilər evezində
 çirkli,
 zolaqlı paltaş.
 Döşlərinə

1...1
3001,
7001
10001

Vurdular,
O, dərs keçdiyi zaman,
Bilmirlər ki, uşaqlar,
Hər rəqəm isti nəfəs,
Canlı alamdır ki, var.
200 – Xanməhəmməd,
Vurdular səhər-səhər.
100 – Valya,
Qaz peçinə
Atdıralar, öldürdülər.
500 – zorla anadan
Ayırıb gestaponun
məhv etdiyi o uşaq,
göz yaşında islantan
həşəm gözleri onun
300 – naməlum macar!
Verdi bir parça çörək,

Bala, 7 – 1001
– Müəllim, bax, cavabı
Dümdüzdür, 1007-dir.
Müəllim fikrə gedir.
7 – gürcü
100-sə rus.
1007-sə onların
Birləşən qüvvəsilə
xilas olan fransız
37! – satqın!

Gestapo işçiləri
Paltarları alanda
namusu kurtkasının
əteyinə bükərək
Vermiş bir haramzada.

– Müəllim, 1000 çıxıram...
Müəllim fikrə gedir:
Bir gecənin içinde
Dostların mini getdi.
Ya az olsun,
ya da çox
300...
5...
6... 7...
Hamısı
insan,
ölüm,
əzab,
məşəqqət...
insan...

Rəqəmlər denizindən
İndi neçə çıxasan?!
Birden şagird: – Müəllim!
3702!
Dik atılır müəllim
Gör neçə il daşmış
O, bu qurğuşun yükü
3702!
Eşidənde
Dik atılır yenə də.
Nə gözeldir insanı
Öz adıyla çağırmaq.
Yiyəsidir adının
Buradakı hər uşaq.
3702 dərs deməyir onlara.
Başqasıdır müəllim!
Elmi, dərdi, sevinci
Onlar ilə bir bölen,
Onların adlarını
Adıtek əzər bilən
Məhəmmədin nəvəsi
Əlövset oğlu Qara!

COĞRAFIYA MÜƏLLİMİNİN ŞƏHADƏT BARMAĞI HAQQINDA BALLADA

Tankla,
təyyarəyle
almanlar gelir,
Müellim xərətə qabağındadır.
Qoyub barmağunu sərhəddə,
durmuş,
Bilir ki,
baxışlar barmağındadır.
O vermək istəmir sərhəddi əldən,
Bilir dağılacaq
neçə kənd,
şəhər.
Ordumuz çekilir,
osa dayanmış.
İstəmir sərhəddən aşağı düşə.
Gözleri az qalır alışa, yana,
Barmağı az qalır divarı deşə.
Birdən Levitanın acı sözləri
Birbəbir sancılın barmaqlarına.
Gizledir üzünü,
baxmaq istemir
Sinfinin lal olmuş uşaqlarına.
Bəd xəber gözlərdə həlqələnibdir,
Həqiqət odutək yağır baxışlar.
Titroyır,
alışır,
boşalar əli.
Düşür arxasında qanlı düşmənin.
Keçib Ukraynanı,
aşağı düşür.
Bir sonu yoxdur mu belə düşmeyin?
Yox, belə olarsa,
gödək bir uşaq

Pəncəsi üstüne qalxıb şəst ilə
Böyük bir ölkəni göstərməyəcək.
Yoxsa coğrafiya məhv olacaqdır,
Müellim bir daha ders demeyəcək?!
Güclü bir ordunun önündə indi
Tütündən saralan bir barmaq durub,
O barmaq altında böyük, möhtəşəm
Bir diyar dayanıb, bir torpaq durub.
O barmaq üstündən keçir aramsız,
Ötürə ağır tanklar,
nallı çəkmələr.
O barmaq atılır düşmənin üstə;
Bəlkə də ezişər,
qorxar,
çekilər.
Barmağın ucunda döyüñür ürek,
Sonra da sərhəddə düşüb çırpinır.
Həqiqət namine barmaq çekilir,
Ürəksə bombalar altında yanır.
Bu barmaq çekilir,
ardınca onun
Hitlerin süngütək caynağı gelir,
Sonra da bir alman müelliminin
Gah qalxan,
gah enən barmağı gelir.
O gün belə ötdü,
sonra müellim
Canlı coğrafiya dərsini keçdi.
Düşmən tərəfləri göstəren zaman,
Həmin barmağını güllələr biçdi.
Bu gün dərs deyirdi,
bozardı rəngi.
Onu çox yandırdı kəsilmiş qolu,
O dərdli barmağı yoxdur,
göstərə
Böyük bir ölkəni,
keçdiyi yolu.

ALMAN ƏSİR

Gedir Mingəçevirə
Göyçaydan keçib
 gedir
 destə-dəstə əsirlər: -
Zolaqlı qiyafədə,
 uca,
 boylu-buxunlu
Aranın qızmarında
 sanki tir-tir əsirlər.
Gəlib məmə yeyəndən,
 pəpə yeyənə qədər -
Dünənki cəlladları
sakitən seyr edirlər.
Əsirin biri
birdən
bir uşaq gördü,
durdu,
Əsirə nə oldu bəs?
Bir ildirimmi vurdu?
Dünən bu uzundraz
cellad olmuşdu çox da;
xəfəli göy gözləri
qalmışdı bu uşaqda.
Qıvrımsaç,
gözü mavi
uşaq durmuşdu
toxtaq.
Əsir durub baxırdı
diqqətlə,
yaxşı-yaxşı.
Tökülürdü
o cəllad gözdən insan baxışı,
mehribanlıq yağışı.
Fikrə getmişdi hamı...

Gözətçi hey səsləyir
toz içincə uzaqdan.
Əsir ayrıla bilmir
gözləri mavi kinli,
 bu qalib,
doğma və yad,
bu sevimli uşaqdan.

BOMBA ÜSTÜNDƏ EV

*Mən Stavropol qəzetlərinin birində
oxudum: Müharibə vaxtı almanın
torpağa işləyib partlamamış bir bombası
illərlə burada qalmış, hatta bilmədən onun
üzərində ev də tikmişlər. Bomba qazıntı
zamanı təsadüfən tapılmışdır.*

Bomba üstünə
 Köçdü aile, -
Şən,
 Gülə-gülə.
Toy da oldu
 Bomba üstündə.
Uşaq da doğuldu
 Bomba üstündə.
Gelinin ayağı altına atılan
 Dəmir – bomba.
Bomba – uşağın beşiyi.
Ölüm – dayesi.
Səadətdən qorumaq isteyib uşağı
O çəkir keşiyi.
Bomba susur evin altında,
Aile xoşbəxt, dinc,
Müharibənin üstündə sülh,
Yasın üstündə sevinc.
Bomba susur nəfəsini çəkib içəri,

Toy, bayram günləri
Oynayanların təpik zərbəsindən
Terpenəndə evin divarları
Bomba başını qaldırır
Partlatmaq isteyib
 Qurşun qezəbini
Baxır altdan yuxarı.
O, odlu bir maraqdadır, –
Dincəlmir,
 mariqdadır.
Adamlar gedəndə
 izləyir.
Adamlar gedəndə
 Baxır...
Donmuş qəlbə gecə-gündüz
Deyir:
 Partla!
Gurla!
 Bağır!
Dincliye,
 Rahatlığa yaddır,
Adamlar yatandan sonra yatır,
Səhər də onrlarla bir oyanır,
Elə bil durub işə gedəcək.
Bomba hardan anlayayı ki,
İnsanları bu sayaq
Güdecək,
Güdecək,
İnsanlar isə ancaq
Onun demir içalatını
 ağzından çıxaracaq. –
Bomba özülde deyilmiş,
Yoxsa göstərəmiş özünü.
Qoruyaq
Dünyamızın özülünü.

ANALAR AĞLAR

Anam,
 Sapunqaraya analar gəlib ağlar.
Göz yanında islana
 Bayatılar,
 ağlar.
Köhne döyüş meydani
döner qəm meydanına;
Güllelerin torpağa sərdiyi
 cavanların
Analarını kəder
 meydan boyu sepeler.
Həşəm olub
torpağa qarışmış oğlanların
Ruhu üstə nə qədər
 Ana fəryada gələr,
Bu, onun oğlu üstə
 ağlar öz oğlu bilib,
O, bunun oğlu üstə
 ağlar öz oğlu bilib;
O birisi bilmədən
– Canim,
 balam, –
 söyləyər
Pas atmış bir mərmiyə,
Bu birisi bilmədən
Göz yaşımlı sel elər
Oğlunu ondan almış
Düşmən meyiti üstə:
 – Ay oğlum,
 – Oğlum, – deyə.
Birisidə: – Ay bala! –
Deyib fəğan qoparar,
Boş torpağı qucaqlar.
Oğullarına dəyən

Neçə ağır qurşunu
Ürəyində eridər,
Gözlerindən axıdar.

Anam,
Sapunqarada,
Bir də ki, görmədiyim
Neçə eldə, obada
Ağlar,
Analar ağlar.

XİROSİMADA MƏKTƏBSİZ UŞAQ

İnildər bir qız Xirosimada
Bir il...
İki il...
İllər...
Bu nə tükənməz ağıdır.
O qız –
Bir həşəm sevincli,
Topdağıtmaz qranit kədərləi,
Söndürülmez alov qəzebləi
Ananın
Gözlerinin qarasıdır, ağıdır.
O, xəyala dalınca
Parçalanmış könlü uçur
Mektebli uşaqların dalınca.
Könlü gah düşür
Daşlar üstə
Əldən sürüşmiş
Çantatek.
Qayıdır geri kövrək,
Küsür,
Qalır canda tək.
Eşidir zəngi birdən

Yenə uçur mektebə,
Açıılır jurnalda
Birinci səhifə.
Niye cavan müəllim yene də
Yol verdi səhve?!
Ağlağan könlün adı
Jurnalda yoxdur yene,
İşlər düşmeyir yönə.
Neçə il bir sinifdə qalır
Qızın ürəyi,
Ürəklərin kövreyi.
Neçə il bir sinifdə,
Bir arzuda,
Bir yaşıda.
Bu il o, yaşıd deyil
Keçənilki yaşıda.
Bu il doğulan uşaq
Gelib onu keçəcək.
O isə bir pərişan
Didərgin.
Müəlliimsiz
Və sevgisiz,
İsteyin salxaq, sıniq
Qanadında dünyadan nakam-nakam

köçəcək,
Könül, neçə il olar
Arzu ləpədöyen?
Kim unudar
Bu qızın isteyini?
İllər, aylar bu qızdan uzaq keçir,
Yan keçir.
Partla!
Aliş! Yan! Keçir!
Qız ümidlə, qız qəmlə
Az qalır partlayası,
Ümidsizliklə dolu
Tamam dolu sükütun qoynunda

Nə danışar, nə dinər.
Gah ucalar ümidin orbitindən keçib,
Gah da ümidsizliyin,
Qəmin tekine ener.
Ona dərman verərlər,
Dərman xəsteləner.
Sənin loğmanın olam,
Mənim məktəbsiz balam.

UŞAQLIQ, GƏNCLİK, QOCALIQ

Xeyr, uşaqlığımı atdim nə göy çəməndə,
Nə dağda oynayanda, nə Götçə çayda çiməndə.
Qelbimde isti bir yer verdim ayrıca ona,
Çıxdım dolama yollar, çıqlıqlar ayrıcına.
Yerişimin süreti,
Sevincimin şimşəyi
Odur.
O olmasayıd, kim durardı obaşdan,
Könlümün qapısını
Döyerdi
ve
Deyerde: – Seher açıldı, yatma,
Dur, yürümek, oynayıb-gülmək düşdü yadıma.
Məni çulğalar boran,
Əger bir saat, bir an
Ayılsam gəncliyimin yüyünsiz tufanından.
Cünlərim keçər,
köçər
Çırıntısız bir ömrün
Boz dumani,
İlğimi
Xanə-xərabi içərə.
Yuvam olar
Zamanın
Baş yolundan kənardə

Bir soyuq, xəfə hücre.
Qocalıqdan da qorxma!
Qorxmuram!
Karixmiram!
Qoy gəlmesin, gələndə bize diş qıcadırsa,
Gəlsin kamal timsalı müdrik bir qocadırsa.
Evimə qonaq deyil, ailə üzvü gəlsin.
Uşaqlıq, gənclik və o!
Sesleri bir yüksəlsin:
Ömrümüzün yolları ötüb keçməz qarşıq.
Ayrılmaz uç qardaşıq!

QAYTAR ANA BORCUNU

Bir gözəl, bir sevimli oğul böyüdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyü
Birdirmədi heç ona.
Kedəri dalğa-dalğa doldusa da ürəye,
Lakin nə saç yolaraq verdi əsen küləyə,
Nə şivən etdi ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, belasına,
Öz boğazından kəsib yedirdi balasına.
Bir oğul böyüdü ki, gur çatmaqas, gensinə,
Bir oğul böyüdü ki, oğul deyirəm sənə:
Atlini atdan salıb küləklərlə ötüşür,
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyüdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirlesdi ki, "Gör neçə aya getdi?!"
Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki, "Yanıltma güməmimi,
Pul nədir, pul deyirsən, göndərəm canımı".
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Mektubları kəsildi, gəlmədi tetil oldu,

Ananı fikir aldı, ananın əsdi dizi,
 Ana müqəssir etdi tramvayı, dənizi.
 O yene dözdü, durdu... O, yolmadı saçını,
 Səslədi qonşuları Əsmer, Çiçek bacını.
 Yene də azalmadı ürekden bala dərdi.
 Onlar oğul vermedi, onlar tesselli verdi.
 Məktub məktub dalınca axdı, Bakıya axdı,
 Ana da məktubların dalınca baxdı, baxdı...
 Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
 Məktublar ezik-üzük, məktublar bezdi geldi,
 Ana yene də baxdı gah dolama yollara,
 Gah da oğul boynuna həsret qalan qolları.
 Ana oğul böyüdü, gür çatmaqaş, gənsinə,
 Ana oğul böyüdü, özgəyə qismət oldu.
 Ana fikirləşdi ki, mən neyəmişəm sənə?
 Bu nə oğulluq ollu, bu nə məhəbbət oldu?
 Oğul böyüdümü o, büzmədədaq bir qızı?
 Oğul böyüdümü o, min işvəye, min naza?
 Ana bilseydi əger böyütməzdzi oğlunu,
 Yox, bunu yandım dedim, yenə atmazdı onu.
 Bir gözəl, bir sevimli oğul böyüdü ana,
 Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
 Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
 Qaytar onun ömrünə neçə gecə, neçə gün!
 Qaytar onun saçının qaralığını geri.
 Qaytar o dilindəki şirin-şirin sözləri!
 O sözü, o səhbəti, gülüşü anan verib,
 Ana dodaqlarından bala dodaqlarına.
 İndi ondan gen gəzen oğul ayaqlarına
 Yerişi anan verib.
 Qaytarsan o sözleri, sözsüz bir lal olarsan,
 Qaytarsan o yerişi, yerindəcə qalarsan.
 Qaytarsan o gülüşü hırıldamazsan daha,
 Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!
 Sen ki dərd verdin, oğul, sənə gülüş verənə,

Oğul demərəm sənə!
 Deyirəm ki, o boyu, buxunu qaytar geri!
 Deyirəm ki, varını, yoxunu qaytar geri!
 Qaytar onun borcunu,
 Gülüşünü, adını, sözünü qaytar geri!
 Qaytar onun borcunu,
 O borc sənin özünsən, özünü qaytar geri!

* * *

Barışma kədərlə,
 Hər şeye bigane olarsan.
 Barışma sevincə,
 Sərməst qalarsan.
 Mübarizəylə barış.
 Axtarış lazımdır,
 Axtarış!
 Fikirləş bir,
 Şekspir var,
 Şekspir!

* * *

Gecə uşaqlar yatır...
 Mən, tənqidçilərin
 ciğallıq, ya da nadürüslük silahı –
 "dumanı", yəni siqaret tüstüsü
 içinde
 işləyirəm.
 Sinəmdən söz çıxır,
 Sinəmə tüstü gedir,
 Mehriban-mehriban
 Bir-birine yol verə-verə.
 Birdən görürəm;
 otağı tüstü bürüyüb
 deyirəm uşaqlara tüstü oldu.
 İsteyirəm tüstünü sinəmdən

buraxmayım,
amma bacarıram.
Tüstü sözlərə bir çıxır sinəmdən.
Tüstülü sözler,
"Duman"lı sözler.
Söz – uşağının seadəti,
Tüstü – düşməni.
İkisi də canbir qəlbə.
Birini atsan,
Demək, ikisini atmsan.
Çıxbı eyvanda
şaxtada yazacağam.

Qapını daldan bağlayıb
Şeir yazıram.
Misralar hasarının
arxasında,
Fikirlər arasında,
Qapı tez-tez döyüür.
Yene bu oğlanlarımdan başqa,
heç kim deyildir.
Açıq otaqlar orda qalıb,
onlar bura girmek
isteyirlər,
Sanki məni izleyirlər,
Birdən gəlir başıma
belə bir fikir:
Yaxşı ki, meylləri
açıq qapıya deyildir.
Men açmasam hirslenib bir qəder,
Sındırın bağlı qapını,
Oğlanlarım –
Orxan!
Paşa!
Azer!

Söz axtardım, tapmadım,
Mísram qopub töküldü
Özülsüz divar kimi.
Girdim söz dünyasına,
Çox gəzdim, çox aradım
Keşfiyyatçılar kimi,
Nəhayət, onu tapdim.
Yerinə düşdүyünden
Bu söz nə qədər gözəl,
Əzəmetli və nəhəng!
Yorulmuşdum...

Uzandım
Bu sözün yamacına
Başımı söykeyərek.

MÜŞFIQƏ

Yadımdadır, deyərdilər,
Bu dünyada –
Müşfiq adlı
çox gözəl bir
şair olub.
Hərəkəti,
məhəbbəti,
həqiqəti
şeir olub.
Şeir olub
göylər kimi,
yerlər kimi
aydın
açıq.
Hər kəlmesi,
gəncliyinin
vüqarına bir yaraşıq.

O ləbələb dolu idi
şəir ilə,
sənət ilə;
Ölümən də qorxmaz olan
qüdret ilə.
Bu gün onun heyatında
bir bahardır.
Bu dünyada Müşfiq vardı,
Bu dünyada yenə vardır.

* * *

İşıqlar hər yerde çoxdan keçibdir,
Bir sənin işığın sönməmiş, şair!
Çovğunlar rəqsində itmiş bir adam
Sənin yandırğığın işığa gelir.
Bilmir ki, ulduzsan,
ya bir xeyalsan.
Amandır,
amandır,
yan – deyir sənə.
Sənin misraların yoludur onun.
Bu yoldan çıxmadan gelir evinə.
Misran qırılmışın!
Könlün söməsin!
Axı, pənahisan azmış bir kəsin.

QARLI QIŞ AXŞAMINDA

Tiflisə axşam düşür...
Ağır-ağır
qar yağır.
Fənerli fayton keçir
Orda-burda arabır.

Səbuhi asta-asta
İşdən evinə gedir.
Paqonlu çiyində qar,
Bir də qəm yükü Şərqiñ.
O, qoynunda yeriyir
Ağır düşüncələrin.
“Nə yaratdım?”
“Nə etdim?”
Yenə deyir o bu gün.
Vurur hər axşamkitek
Ömrə qısa bir yekun.
Şərqiñ dərdi ağirdır;
Şərqiñ çiyində dağlar...
Bu dərd Günsənin olsa
Güneş özü dağılar.
Zülmün qılınçı iti,
Həm də haçabaşlıdır.
Çarla şahda nə fərq var;
Adlar başqa-başqadır.
Puşkinlərin döşüne
Medal əvezine çar
Gülələr vurduranda,
Gavan Lermontovları
Sürgüne qovduranda,
Ərsə dayaq olanda
Verdiyi zülmü şahın,
Yolu görünmeyəndə
Üfüqlərdə sabahın,
Nə elesin sənətkar?
Onun qələm adlanan
Birçə silahi vardır.
Qəzeblənir Səbuhi,
Yeyin-yeyin yeriyir.
Fikrən nəsə yaradır,
Sanki qar üstə düşən
Ləpir deyil,
xeyalən,

Ayaqlayıb keçdiyi
Zerli paqonlardır.

– “Nə etdim?”
Nə yaratdım?”
Yeno deyir o bu gün.
Vurur her axşamkitek
Ömrə qısa bir yekun.
Ədəbiyyat da gərək
Menasını deyişsin.
“Ahü-fəğan” yox olsun
Söz zamanla döyüşün.
Sızılışıyla ağlayan
“Seydayı-bülbü'l” nedir?
Qəzellerde yıpranan
Ətirsiz və qoxusuz
Qalaq-qalaq gül nedir?
Qəzelxanlar ordusu –
Əl atsa da “qılınca”,
Vuruşacaq Səbuhi
Son nəfəsi qalınca.
Səbuhi addımlayır,
Üreyində qəzeble,
Hiddət ilə gülerək,
Tapdayıb qarı bərk-bərk.
Ləpirlər düşür qara
Ayağı altda qalmış
Köhne şeirin gəreksiz
Xəzan yarpaqlarıtək.

Gedir Səbuhi, gedir...
Şərqi mövhumatını,
Şərqi təriqətini,
Münəccim və müəzzzin
Şərqini eze-eze,
Dərdlərə döze-döze,
Gedir Mirzə Fətəli...

Hələbin,
Hindistanın,
Marağanın,
Təbrizin
Derdine yana-yana.
İsteyir ki, bütün Şərq
Qalxa,
Dura,
Oyana.
Yeriyir... her ləpiri
Zülmə deyən zərbədir.
İstibdad dünyasını
Silkeleyib tərpədir.
Gedir Səbuhi, gedir.
Qar kəsibdir...
Ayazdır...
Qar oturubdur yene.
Ay çıxır, nuru düşür
Küçələrə,
Evlərə.
O sevinir bu nura,
Havanın saflığına.
Ağaclar arasından
İndi gedib içinde
Yazılıb-yaradacağı
Evi görünür ona.
Sanki ayaqlarını
İndi qar üstə deyil,
Qoyur ağ üfüqlərə.
İdrakı, gözü, könlü
Qərq olur şəfəqlərə.
O sevinir...
Təlesir...
Uşaqtək yumruqlayır
Köksünü tez-tez ürek
O təlesir...

Bir azdan
Qarlı pillələr üstə
Görünür ləpirləri
Karvanqırın yolutək.

HEYKƏL VƏ İNSAN

O, günlərlə,
aylarla
işlədi.
Demədi ki, əlim,
qolum yoruldu.
Çünki sənətkar idi,
Daşdan insan yonurdu.
Qopardıqca heykəlin
üzündən qəlpə-qəlpə
artıq ifadələri,
kobudluğу,
lazımsız kədəri;
Bıçağının ucuyla
heykəlin üzünə
məğrurluq,
əzəmet
Həkk elədikcə
zərrə-zərrə
Dəyişirdi öz üzü də,
Öz gözü də.
Sığallanırdı alnındaki qırışqlar.
Cizgiler tarım çəkilib
tamamlanırdı.
Baxışları
sənət alovuya yanındı.
Qəribə idi:
O, heykeli,
heykəl onu gözəlleşdirirdi.

Heykəl insana döndükcə
İnsan sevincindən
Heykələ döndü.
Gördü onun yanında
onu yaradan
Bir heykeltəraş var.
Sonra hər ikisi dost kimi
Şəhəri gəzməyə çıxdılar.

SÖZ HAQQINDA

1

Neçə gündür yazmamışam,
Sözlər qaçıb dağa-düzə.
Baxımsızlıq olan zaman
Söz özü də baxmir sözə.

2

Ən möhkəm körpü sözdür,
Sal dənizin üstündən.
Çirkab çayı –
Paxılılıq dalğalı
Qeybətin üstündən,
Küduretin üstündən.
Çek onu eldən-ele,
Ölkədən-ölkəye,
Ondan millətlər keçsin.
Məmlekətlər keçsin.
Saxlar,
uçulmaz,
dağılmaz
Günəş könüllü söz,
Məhəbbət özüllü söz.

* * *

SALYERİ

Yox, mənə deməyin

“çox yazma,
dincəl,

Ele düşərsən ki, gəlməz səsin də”.
“Şeir də, sənet də məhv olub getsin”.
“Deyərsən son ağrin,
son nəfesində”.

Xeyr, termometrim – bu qələmimdir,
Yandırsın qoy onu hisslerin odu.
Şairi yaşadır her şeyden əvvəl
Mənə ənginliyi, söz kislorodu.

* * *

Nöqsanlar...

Günahlar...

Ağır qüsurlar...

Bəzən əvəzimə
onlar yazırlar.

Eh, onlar
əlimdən alıb qələmi

Yazırlar,
yazırlar bir şair kimi.

Mənim mövzularım bir yanda qalır,
Onlar tamam başqa söhbətlər salır,
Hamısında da

ağrı,
kədər,

hicqırıq.

Gərək şeir yazam nöqsandan artıq, –
Onların şeirlə baş-başa gəle,
Onlarla meydanda vuruşa bile.

Motsarta yox,

deyərdim:
özünə verdi zəherini.
O vaxtdan heç kim çalmır
onun bircə əsərini.
Demək, heç nəyi yoxmuş.
Həyatı bir qızdırmaının
Gördüyü yuxuymuş
“Namərd qardaşlıq
mezarında”
basıldırlar yazdıqlarını.
Dahiliyin
Şahlıq taxtına
yozduduqlarını.

Dirildib Motsartı

Demək ister:
– Ver mənə
öz halalca zəherimi.
Dinləmək isteyirəm
Heç olmasa
bir əsərimi,
Zəherimi ver mənə,
Öz puluma aldığım zəherimi.
Tök dostunun piyalesinə yox,
lap boğazına.

Yaşasın yazdıqları
Heç olmasa,
müdhiş ölüm bahasına.
Qurtar yer altından canını.
Susan görüm
Sənin musiqinin
meni boğan,
batırان,
Boy verməyən okeanını.
Motsart bacarsa deyər:

– O zəhəri
 men heç bir zaman
 tökmərem boş boğazına
 ki, notlar esərimin
 məzəri olsun
 bir nacinsin
 ölümü bahasına.
 Gözüm yoxdur
 sən yaşayın dünyada.
 İstəmirem gözəlliyyini
 ordakı qışın, yazın.
 Qara torpaq
 mənə daha xoşdur.
 Teki həsrətlisi olduğum
 esərlərim yaşasın.

ŞƏHİDLİYİN ZİRVƏSİ

*"Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar.
 Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz!"*
 İmadəddin Nəsimi

I

Altı yüz ildir idrak
 çırpınır pələng kimi,
 Nərə çəkir,
 ağlayır,
 tapa bilmir ki,
 bilmir –
 o bir sərr-xudanı.
 Təpədən dırnağadək
 soyalar bir adamı;
 Nəcə ola dinməsin,
 Böyük eqidəsindən
 Bir misralıq enməsin.

Gözündən bir nöqtə yaş
 sinəsinə düşməsin.
 Qaşları çatılmasın
 bir xırda vergül qədər,
 Diri-diri soyulsun,
 eqidədən keçməsin.
 Altı yüz ildir bəşər
 ağırlardan inildər.
 Altı yüz ildir bəşər
 düşünər,
 çatmaz yenə
 Məşəqqətli ölümün
 Nəsimi zirvəsinə.
 Altı yüz ildir,
 altı,
 Nəsimini soyurlar,
 Qanlı yaralarına
 hələ duz da qoyurlar.
 "Uf" da demir
 Nəsimi.
 Əmmaməlilər baxır
 dəli suçlular kimi.
 Təpədən dırnağadək
 soyurlar,
 özleri qorxur neçin?
 Göylərə göz dikirlər.
 Şəhidi görməməkçin,
 İlahi de görünmür! –
 Onun qorxusu nədi?
 Niyə azad eləmiş
 hər ağrından şəhidi?
 Şekki-şübə başını
 qaldırdı,
 dedi,
 "Ay aman,

Tanrı dehşete gelmiş,
qaçmış yaratığından!"
Təpədən dırnağadək
əqidə olan kesi
Dırnaqdan təpəyədək
soydu xəncər tiyesi,
Şəhid, odur,
nə dindi,
göz yaşı tökdü nə də,
O oldu yer də,
göy də
llahi də,
bəndə də.
Amalıyla ağrısı
birleşib
daha güclü
bir qanadla
Tanrı tutası yere
uçub, o bülənd oldu.
Küfr edən de çox oldu,
duyub bilən də oldu.

II

Yarımölümündən ötrü
azmi ağlayan olmuş,
Azmı könlə,
beyinə
qorxu qurşunu dolmuş?
Xırda yarasının da
ağrısını
doğmaca balasıyla
bölənlər.
Ölümün gelişini
eşidənde ölenlər,
Bir qəzəbli baxışın
ucunda tir-tir əsən

Adam görsən, Nəsimi,
əlbət, heç nə deməzsən
Lekələməzsən əsla
Yazmaq istedadını,
ölmək istedadını,
Dinməzsən ucalardan,
Enməzsən ucalardan.

EPILOQ

O, altı yüz il qabaq
Dərisindən çıxaraq
Göylərə baxa-baxa,
Dözüb hər məşəqqətə,
Getdi ebediyiyətə,
Al qanı axa-axa,
Yeridi, gücü artdı.
Tarixləri qızartdı.

1969

* * *

Sinəm sizildayır masadan ötrü
Könlüm – neçə sözün qəbristanlığı!
Mənmi geriledim, zamanmı ötdü?
Ey fikrim, xəyalım,
rakettək şığı,
İndi meridianımı ömrün arşımı,
İndi ölçüsünü sevincin gülüş?
Dərindən dərk elə, yaxşı başa düş,
Zamanla şeirin son yarışını.

SÖZLƏR

Gecə yarısı yene gəlmisiniz
Yurdsuz-yuvasız,
Tökülüb yan-yana yatasınız
Kağız döşəklər üstə davasız-şavasız.
Yox, qardaşım sözlər!
Dostum sözlər!
Bəsdir daha dözdüm, sözlər.
Nə vaxt bes sizinlə
verib çiyin-çiyinə
Hüküm edəcəyik mənaların çiyinə!
Eh, sözlər.
Bilirsinizmi, məni nə seslər?!
Gəlin qalanın uc-ucा,
Dolayım sizi Yer küresinin belinə
Götürüm çiynimə.

* * *

Qəlemdəki mürəkkəb
məni yandırır.
Qəlbimdə qalan söz kimi,
Qələmim boşalayıdı,
Ürəyim boşalayıdı.
Döyüñ, könül, döyüñ, könül,
Sözün düşdü düyüñ, könül!..

AUT

Dərsler sona yetir...
O dəqiqe
Tökülür keçmişə mühazirələr.
İndi başlanacaq yenə voleybol,

Torun etrafında mühasirələr.
Topu doldururuq ağızla bir-bir,
Deyəsen, hamının artır nəfəsi.
Axı, ucalacaq o gözəl qızın,
"Nə oldu? Tez olun! Başlayaq!" səsi.

Hamı isteyir ki, onunla ola,
Hamı bir-birini yaman aldadır.
O gülür: – Çox oldu oyunçularım,
Axı, komandada say ki altıdır.
Əlacsız qalır o...

Utanır bir az.
Demir bu yarayar,
ya o yarayar.
Mehriban elinin sert əmri ilə
Bizi birçə anda böldür yarıya.

– Yaxşı komandaya düşdünüz, – deyə,
Məni ovundurur xoş tərifində.
Ekvator çekilir araya tordan,
Qahram dinməzə yad tərefində.

Həsrət alovlanır neçə baxışda,
Ürək korun-korun yanır,
göynəyir.
O qız oynadıqca tarım çekilir,
Gözündən ərkanə məzəmmət yağır.
Qız topu vuranda
bilinmez qeti,
Kiminçin göndərdi,
ünvanı nedir.

Baxışlar şaxıyır, gözler alışır,
Hər oğlan düşünür: yeqin mənədir.
Bir gün hamı gördü o, pis oynayır,
Nə olub bu qiza, nədir səbəbi?
Doğrusu, hamımız düşük həvəsdən,
Hamı məyus oldu, hamı əsəbi.

Hamı yerindəydi...
 Aşağı kursdan
 Bir oğlan getmişdi başqa şəhəre.
 Demişdi gördüyü bir dostuna ki,
 O, bir de qayıdır gelməz bu yere.
 O qızdan bir aydın cavab almadım,
 Mən buna heç zaman dözə bilmərəm.
 Kimi sevdiyini bildirməz niyə?
 Həmin meydançaya bir de gəlmərəm.
 İndi qız oynayır, məyus, mükəddər,
 Əlinə top keçdi,
 virur kənara
 Bəzən fikra gedir,
 durur,
 düşünür.
 Top gəlir,
 O vurur uzaq yollara.
 Atır haradasa gedən qatara,
 Hardasa yol gedən bir təyyarəyə.
 Vurur xam torpağı,
 Kəndə, şəhərə,
 Oğlan topu alıb qaytarsın deye.
 Heç kim də xətrinə deymeyir onun.
 O, bundan utanıb fikirli durur.
 O, bir vaxt oynardı nə qədər gözəl,
 O, indi topları auta vurur...

DALĞALARDA İKİ QANAD

Suyu azalmış,
 böyük bir çaydan keçirdilər;
 Gah tullanırdılar
 Cunbulu qollar üstündən,
 Gah da ovuclayıb içirdilər.
 Qızçıqaz qorxurdu ki,
 Bilməz, içər, bu tertəmiz

Uşaq arxaların
 birini birdən-birə.
 Axı, o da yol gedir,
 Çata bilməz, axı,
 istediyi yera.
 Ata-bala sevinci
 Könüldə tufan qoparanda,
 Onları sel kimi götürüb
 aparanda
 Boz-bulaniq sıfətli
 bir dağ seli
 Sahilini gur dalğaları ile alıb,
 Dağların döşündə yeni sahiller salıb,
 Elə gelirdi ki,
 Uğultusu,
 gurultusu
 Elə yüksəldirdi ki,
 İnanmazdın ki, su gelir,
 Deyərdin ki, zəlzələlər orduzu gelir.
 Qız elə bildi ki, bu, kinodur,
 Ata dondu qaldı.
 Qızı qucağına aldı,
 Bərk-bərk bağrına basdı.
 Sahile yüyüre-yüyüre
 Gözlerini yumub sele qulaq asdı.
 Sel elə gelirdi ki,
 Dalğalar bir-birinin başı üstündən
 İreli, geri
 Elə töküldü ki,
 ele töküldü ki...
 Sel çatanda ata-balaya,
 Ata istədi ki,
 qızını yera qoyub,
 Qollarını çırmayıb
 Cuma sele.
 Elə bunu isteyirdi ki,
 Sel onunla yaman görüşdü.

Əvvəlcə qurşaqdan girdi,
Sonra döşündən keçib
yapışdı boğazından.

Ata,
sel qarışmış
yaşlı gözlərini
Çekməyib

məsələni daha qanan,
Amma hələ də atasına inanan
Gözəl qızından,
qəşəng qızından, qara qızından,
Onun tombul ayaqları
Döyürdü seli.
Atasının üzünü silirdi bir əli.
Sel getdikcə

qalxdı,
qabardı.

Atanın başını,
qızın ondan yapışan
əllərini de apardı.

Ata son nəfəsiyle
suların zülmetində
öpürdü ayaqlarından qızının.

Su içinde yanın ürəyi
təşnəsiydi
təşnesi
bir arzunun:

Heç bir su axmayayıdı,
Yandırıb-yaxmayayıdı.
Bu bələli başımdan
Yuxarı qalxmayıyadı.
Köməyə gələn adamlar
O ki var yüyürdülər,
Dalğalar qoynunda çirpinan,
batıb gedən
iki qanad gördülər.

1968

QONŞUDA BİR QIZ AĞLAR...

Qonşuda bir qız ağlar,
Qonşular çekər ahlar...
Yüz adamın içinde
O körpə yalqız ağlar.
Getdi bacı getirsin
ana xəstəxanadan...

Bacı bir yana dursun,
Xəbər verin anadan.

Cərrah...
bıçaq...
nələr...
Gələr?
Xeyr.
Qız ağlar.

Bütün dünyadan küsüb
küncdə
üzü divara

Ağlar,
Aramsız ağlar.
Adamlar arasında
Ağlar,
Adamsız ağlar.
Göz yaşı
yaz yağışı.

– Ağlama...
Bəsdi... yaxşı,
Üzüldün...
öldün...

Bu gün...
Anan gelecek, anan –
Ata göz çəkmir ondan.
Ata – uşağa dönmüş,
Körpə bala ahildir,
Onu “ağlama” sözü
Daha dərdli ağladı.

149

148

Dərdi bilir qonşular,
Axıb gəlir qonşular...
Doğma uşaqlarına,
Özlerine,
həyata
Bütün sevgilərini
getirir
ve ağlayan
bu körpəyə yetirir...

Qız kirimir...

Toxtamır.

Bütün dünyada heç kim
anasına oxşamır...
Sixib qucaqlayıbdır
Ana etriyle dolu,
Göz yaşlarıyla xal-xal,
göz-göz olan balşı,
Titreyir
çiyini...

başı...

Durur...

əsir..

Və

Açır... Şkafı...

Çoxlu-çoxlu

Baxır təzə paltoya,
Ana burda da yoxdu...
Təzə tuflı götürür,
oxşayır...

xeyli susur...

Susub birdən qışqırır...

Sonra künçdə

balşı

qucaqlayıb

hicqırır.

Ağlamaqdan yorulur...

Qalxır,

Baxır,
Ağır
ve sakit,
yorğun,
çaresiz
Milyonillik kədərlə,
İndi artıq sualsız,
təmənnasız,
mənasız,
İntehasız nəzərlə.
İndi qəm də yorulub,
İndi qız da yorulub.
Hələ dava daldadır.
Körpe qəmi,
Qəm onu
Döyüşlər arasında,
Fasılədə
Aldadır...

Ata tənha...

O, tənha...

Birləşib cüt tənhalıq.
Daha qüdrətli olub,
Daha möhnətli olub...
Növbəyle qalırıq biz...
onlarda...

ne mənası...

Getmir qızın həsrəti,
Gəlmir qızın anası.
Qonşuda bir qız ağlar,
Gəlib düşər yadına

Müharibə...

Ölüm... qan...

Axşam... səhər...

hər zaman

Qonşuda bir qız ağlar,
Qız ağlar,

Yalqız ağlar...

ÖLÜMDƏN PİS

Ölümdeñ – xeyanət pis,
Ölümdeñ – rezalet pis!
Bəzən necə gözəlsən,
Ölüm, sən ey səadət!

M.HADİYƏ

Heqiqət it şəklindəse –
yalan
ceyran şəklində,
Olma iti
madonnatək
sevəcəyim şəkkində...

Yaxşıya pis desələr,
pisə yaxşı desələr,
Bunu görçək, qəzəblənib,
yaxşılardır
pis olmaq istəsələr...
Nə deyim sənə,
Vay o güne,
o güne!

ÇİÇƏKLƏR İCLASDA

Çiçəklər iclasa birinci geldi;
Onların etirdən sözləri vardi.
Onlar çıxışını hamidan əvvəl
Başlayıb,
hamidan sonra qurtardı.

Onların sözünü dinləmeyərək,
Əlini döşüne döyenlər vardi.
Onlarsa zəriflik əzəmetiyle
İclası sonadək gözəl apardı.

Onların saf qəlbə,
ruhu, qüdrəti
Mənim ürəyimdə qaldı əbədi.

QAYIT

Həsrətin araya atdı dağ, derə,
Sönen işq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yere,
Ey mənim istəyim, nə gelməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəlliidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir;
Axşamlar yadına düşür sehərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Derdli sehərləri, gecələri sən.
Çaşib başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi, –
Yenə olduğutək görüm heyati
Qayıt, gözüm nuru, könlüm ateşi,
Qayıt, sahmana sal bu kainatı!

ÇƏTİN GÖRÜŞ

Mənə elə gəlir ki,
Bir həftə,
Bir ay,
Bir il,
On il,
On beş il
Deyil,
Qerineydi,
Əsrəri
Mən sənə həsrət idim.
Dünyaya gəldim,
Dedim:
– Bəs, o niyə golmədi?
Yoxsa, mənim sevgilim
Geldiyimi bilmedi.
Dünya – görüş yerimiz,
Gözəl, könül,
Gözəl sen.
Gənclik – görüş vaxtimız,
Bir gün gəler,
Gözlesən.
Saatlar altda durdum,
Səhər, axşam biqərar.
Gözlerimdə intizar.
Beş dəqiqə gözləyib
Görüşdən bezən oldu.
“Ey vəfasız” da, – deyib
Yardan əl üzən oldu.
Gözlədim səni beş il,
Gözlədim səni on il.
Sendən gözəller oldu,
Könül dedi: – O deyil.
Yox, səni gözləmədim,
Dayanıb bir yerde mən,

Aradım səni hər vaxt,
Bir gün gördüm gelirsen.
Dedim: – Bu sənənmi, sən.
Dedin ki, “yox”,
Dedim: – Hə...
Sənin bir rəfiqənə
Söylədim ki,
Qoy desin:
Sən mənim gözlədiyim,
Sən mənim axtardığım,
İlk sevgilimsən mənim.
Son sevgilimsən mənim.
Ey sevgilim, sevgilim.
Bu da mənəm, o oğlan,
Çekmez bir ay, iki ay
Taniyarsan,
Duyarsan.
Sən duydu,
Sən tanidin.
Ürəyimin, bağrımın
Başına basdım səni.
Boynuma da doladım,
Qalın hörüklerini,
Soruşdum da: – Sevgilim,
Hardaydin indiyəcən?
Gözleyirdim axı mən.
Güldü ala gözlərin,
Dedi
Hər yerde, hər vaxt
Geldim görüş yerinə,
Amma adam çox idi,
Görmək çətindı
Çətin.
İndi ki yanındayam,
Daha nə dərdin sənin?!
Gülüb qol-qola girdik
Teatramı gedirdik?

Kinoyamı gedirdik?
Bir yerde,
Teatra,
Kinoya
Getmek
Bize
Xoş gəlse də ne qədər,
Daha xoşdur
Düşünmək: güle-güle
 Bele şən,
Sevgilim, seninlə mən
Gedecəyik qol-qola,
Ömrün sonuna qədər.

* * *

Elzaya

Baxışın üzüməddər
 hər zaman şəfəq kimi.
Məhəbbətin sinəmdə
 her vaxt var ürek kimi.
Sözlərin bir-bir axır
 sinəmə ulduz kimi.
Təbəssümün evimdə
 qaranlıq gecədəki
 şimşekler kimi çaxır.
Qovur çölün düzüne
 sükutu şirin səsin.
Gülüşün otağımda
 bir işiq şəlaləsi.
Oğlanların – sevincin
 ayıq keşikçiləri.
Gözlerində açılır
 ömrümüzün səhəri.
Hərarəti
 o ince,
 o həssas əllərinin

— 156 —

əlimdedir,
qüvvədir!
Sanıram ki, bu axşam
Sənə bax, bu şeirimi
 öz elinə yazmışam...

* * *

Üreyim sən deyən çox cavan deyil,
Nə qədər dərdini daşıyıbdır o.
O qədər sürtələ vurub ki, sənsiz,
Bəlkə de lap yüz il yaşayıbdır o!

* * *

Xeyli vardır,
 bir sözün qoşa hecası kimi,
 ayrlımadır qəlbimiz.
Vüsəlin tünd ətirli,
 bahar səltənetində
Xoşbəxt ömr edirik biz.
Həyat adılışımı
 sevincin çoxluğundan...

İKİ SEVGİ

Gözel qız, sən saf susan,
İki qəlb arzususan.
Mənse səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
 dodaq su sevən kimi.
O isə səni sevir,
 rahatca bardaş qurub,
– Kabab üstden sərin su pis olmaz – deyən kimi.
Gözel qız, sən işıqsan,

— 157 —

Yurduma yaraşqsan.
 Mənse səni sevirəm
 iyənin ucu boyda
 İşığa həsrət qalan göz işığ sevən kimi.
 O isə səni sevir,
 Bir şən mağarda, toyda,
 İşqlardan yaranmış yaraşq sevən kimi.
 Danış, ucalsın səsin,
 Qisılmasın nəfəsin.
 Mən ki səni sevirəm,
 Bakıdan, Daşkəsəndən
 Gələn bir səda kimi,
 Səs kimi,
 Qüdrət kimi.
 O isə səni sevir,
 Gizli deyil ki, səndən,
 Bir otaq küçündəki qəmli sükünet kimi.
 Bu mən, bu o, bu da sən,
 De görək, ne deyirsən!
 Amma yaxşı fikir ver bu iki məhəbbətə.
 Daha heç ne demirəm.
 Nöqtə, nöqtə və nöqtə.

1953

Nə vaxt görüşmüşük?
 Harda? Nə zaman?
 Doğrusu, eله bil yadımdan çıxıb.
 Təbəssüm sehəri doğdu üzündən,
 Dayandın ehmalca elimi sıxıb.

Sözlərin qırıldı, töküldü bir-bir;
 Çırpdı divarlara, daşlara külək.
 Kəlmələr dağıldı sahil boyunca
 Yonulmuş bir gülün leçəkləri tek.
 Əthində sevincdən biçilmiş ağ don,

158

Gözünde çəşqinlik ala-toranı.
 Əllerin qonmağa bir yer tapmadı,
 Sindirdin az qala barmaqlarını.

Sonra da gözlərin sırlı söhbəti:

- Sevirsən?
 - Sevirəm.
 - Hər zaman?
 - Hər an!

Sonra da dillerin şirin yalani:

- Sevmirsən?
 - Sevmirəm?

İndi o vaxtdan
 Saatlar,

heftelər,
 illər ötüşür.

Amma o ilk görüş yaşayır hələ.
 Qocalmir, zamana yaniqlar verib,
 Yaşayır hər yeni görüşümüzə.

İlk görüş yox olsa, yox olub gedər,
 Döner bir heçliyə görüşlərimiz...
 Görüşər hamisi vərdişə döner,
 Belkə bir saatda qocalarıq biz.

Hər yeni görüşlə ilk görüş gəlir,
 Bütün görüşlərə nur sepir bir-bir.
 İlk görüş həmişə arxada deyil,
 İlk görüş bəzən də gələcəkdədir.

Qəribədim uzaqlarda,
 Könlüm-gözüm səni andı.
 Ayrıldığım ne müddətdi,
 Bir əsrdi, yoxsa andı?..

159

Mən vəfali gördüm, gülüm,
Özün kimi həsrətini,
Yad etdini mi sən də bu vaxt
Sənə şeir həsr edəni?

Sorağının sorağıyla
Dağ-dərəli yollar dolu,
Ayrılığın sözleri tek
Yağır yağış, yağır dolu.

Tutub sözün, sesin, adın
Uca dağı, gen dərəni.
Əllerinlə döyür külək
Səhərecən pəncərəni.

* * *

Keçirdim qəlbimi
yüz-yüz gözəlin
Heyran baxışının
odu içindən.
Mən onu keçirdim
neçəlerinin
Sözü,
gözelliyi,
adı içindən.
Mən onu vermədim,
verə bilməzdim,
Çünkü, sənin üçün
saxlamalıydım.
O qış baxışının,
çovğun sözünün
Odları içinde
yoxlamalıydım.
Saxlamalıydım ki,
mən onu
sonra,

160

Verəm gözlerinin
cəfalarına.
Saxlamalıydım ki,
rahat olmaya;
Çırpına,
alışa,
odlana,
yana.
Saxlamalıydım ki,
gecəbegündüz
Sən ona dərd verə,
ezab verəsən.
Həsret aleminin
dolaylarında
yol göstərəsen.
Mən onu saxladım,
sənindir dedim,
Sevib saxlamadın
amma onu sən.
Bir gün mükafatsız,
səssiz,
səmirsiz
Getdi gözlerinin
məmləkətindən.

* * *

Ayrılıq zamanında
anladım ki, bir sözük,
Onun gül adın kimi
ikicə hecası var.

Biri sənsən,
bir mən.
Görüşməsək, o sözdən,
Hansi bir məna qalar?..

161

* * *

Ala gözün gülümsündü,
Alovlandım alovundan.
Sandım ki, göy Günış doğdu
Mavi rənge girdi cahan.

Ala gözün soyuq baxdı,
Necə deyim bu dərdi mən.
Soyuq mavi baxışından
Elə bil ki, göyərdim mən.

* * *

Gecə də,
cündüz də
fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
De hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı
dərdlə, gileyə.
Hansı bir ürəye yan alsam əger,
Dərdimin adından bileyək yadam.
Bileyək,
gelmeyəsi,
köçəri quşam,
Uzağam,
soyuğam,
dərdəm,
fəryadam.
Əger olsa,
olsa,
qonaq eləyər
Rəhm edib gözümün mehzunluğuna.
Mənse səhər durub gizli qaçaram,
Utanıb, əlvida demərəm ona!

* * *

Kədər başdan-başa sinəmi tutmuş,
Nefəs almağa da yer saxlamamış.
Fesillər astaca üstündən keçər,
Əriməz ordasa boranlı bir qış.

Bircə qış fəslini qəbul eyləyər,
Bir-biri üstüne yiğilar qışlar,
Sinəmdə hökm edər
ikiqat, üçqat
Six yağan
dolular,
qarlar,
yağışlar.
Bir insan nəfəsi əride biler
Sinəmin hakimi bu ağır qışı.
Amma o gözdə də bir qış görürəm –
Tökər qış üstüne
qarı,
yağışı.

1966

* * *

Neyləyək, məsələ bitir, deyəsən,
Bizdən icazəsiz ayrırlar yollar.
Hər yol qərq olubdur qaranlıqlara,
Hər yol ayrıcında belkə işiq var?
Hər yol gözlerinin yanından keçir,
Belkə işıqlandı təbəssümündən?
Eh, neçə gündür ki, yol yorğunuyam
Həmin təbəssümün işığında mən.
Belkə o işıqdə görəcəyəm ki,
Tale, əleyhimə gülen həkimdir.
Belkə də gülecek talelə birgə,
Həmin təbəssüm ki,
mənə həkimdir.

163

Özü duyayı ki, üreyimdedir,
Yanayı verdiyi hicran içinde.
Qalaydı özünün eseri olan
Bir keder dalgalı ümman içinde.
Olaydı qəlbimin ağrılarında,
Yanayı qəlbimin intizarında;
Çox deyil, bir az.
Görəydi orada yaşamaq olmaz.
Deyəydi bəsdir,
Bir rahat guşə ver orada mənə.
De qəsdinmi var ki, yer ayırmışan
Ağrıda,
 acıda,
yarada mənə?!

Sənsiz nə çətin imiş
 gecə ilə bacarmaq.
Nə şıltaqmış, nə tersmiş
 intizarın, həsrətin.
Nə məni qoyur yatım,
 nə de özü yuxlayır.
Nə də rahat buraxır,
 sənə şeir həsr edim.
Gecə yaridan keçir,
 mən yatmaq isteyirəm.
Görürəm həsrətinin
 fikri tamam ayrıdır.
Ona laylay deyirəm...
 dildən-elden düşüncə.
Məni yuxu aparır,
 Əziyyət vermek üçün
 birdən məni ayıldır.

Bəlkə də bezmisən,
 belkə bu, düzdür.
Qorxuram həsrətin həqiqətindən.
Məni mehrum ele haqlısanə sən,
Ömrümün ən ezik seadətindən.
Bəşər çoxdan bilir, mən niyə deyim,
Vüsal ezik olur hicran zamanı,
Bilirəm, duyuram dağıdacaqsan
Könlümün zedəli ehtimalını.
Nə könlün ağlayır,
 nə rəhmin gəlir,
Bəlkə də dünyadan bir insan gedir.
Bu, ölümle
 həyat çarpışmasıdır:
İkisi çarpışır,
 imtahan gedir.
Mene çox
 yad idi bu siziltilar,
İndi hakimidir onlar könlümün.
Dağıt başdan-başa yaşılmamış
Üstünü,
altını
 axmaq ömrümün.

Məgər ürəyimin bu zamanında
Sən məni heç atıb getməlisənmi?
Mənim kəderimə, dərdimə bir an
Yad baxıb, elvida etməlisənmi?

Nə olar, hər şeyi deyə bilmirəm,
Görünür, bunları həyat deyəcək.
Eh, təki sən sağ ol, bu soyuq tale
Məndən istəsə, bir can isteyəcək.

* * *

Mən belə bilsəydim
könlümün dəli,
Sərsəri vaxtında atardım səni.
Dəlini aldatmaq çətin ki deyil,
Deyerdim, gəl ataq bu nazənini.
İndi yaşa dolub, bəlkə bir qədər
Ağlı dar,
aldatmaq onu çətindir.
Hər şeyi başlamaq asan bir işdir,
Görünür, daha çox sonu çətindir.

* * *

Nə bu dərd gərəkdir uşaqlar üçün,
Nə də aramızda bu narazılıq.
Biz dərdin,
kədərin özündən belə,
Onlara səadət yaratmalyıq.
Onlar uşaqdırular, nə vəclərinə,
Görüşdük harada,
nə zaman
niyə?!
Nə üçün bir şəhər mən aşiq oldum
Könlümü yandıran bir gözəlliyyə?
Ayrılıq onlara bir məzuniyyət,
Gedərem,
dönərem
yenə da geri.
Amma məzuniyyət qurtarmayanda
Çəkilmez yollardan həsrət gözləri.
Çəker məzuniyyət,
qırılar ya da,
Haqlayar sizləri soyuq bir xəber,
Ya da ki onların toyuna bir gün

Toya çağrılmamış bir qoca gələr.
Baxıb tanıyarsan,
gözüne o vaxt
İndidən dəyərsə xırda bir əsər.
Bəlkə də qəlbinə yaylıq hənirli
Çox xərif,
çox zeif bir külek əsər.
Bir kəs də bilmədən oğurlayaram
Bir az uşaqların səadətindən.
Sonra yavaş-yavaş çıxıb gedərəm
Çox uzaq, çox uzaq qonaq kimi mən...

* * *

Otağı doldurub yene tənhalıq,
Bir udum havaya yer qoymamışdır.
Saatın cansıxan tiqqıltıları
Könlüme tökülen soyuq yağışdır.
O gözəl gelərsə,
Gülərsə bir gün,
Otağı güneşle, sevincə bəzər.
Derdse,
Manejdəki şıltاقlığığcun
Sahibdən gizlənen pələngə bənzər.

* * *

Bir vaxt gec olacaq,
peşimanlılıq
Hücumla keçəcək hər ikimizə.
Bir səadət kimi görünəcəkdir
Onda bu söz-söhbət, bu mübahisə.
Onda deyəcəyik: bir görüşəydik,
Yenə başlayayıdı mübahisələr.
Yenə hər ikimiz haqlı olaydıq,

Susa bilməyəydiq səhərə qəder.
Mən səni danlayıb haqsız edəydim,
Haqsız eləyəydiñ sən də ki, məni.
Onda çox güman ki, ayrılmamaqçün
Sübhadək kəsməzdiq mübahisəni.

* * *

Sənin baxışını
yığdım gözümə.
O xoş ətrini de
səpdim evime.
Sözün də qapının
ağzında durdu,
O bir hasar oldu
hər gələn qəmə.

* * *

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm;
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmİŞəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlime qələm de gelmeyir indi.
De, niyə aradan küləklər esir?
Aramız; de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getmeyim de, qayıtmağım da,
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan aylıtmagım da.
Dünya başdan-başa səadət imiş,
Mənse bu dünyanın qoynundayammiş,

Dünya fırıldanmış sevinc gücüyle,
Bəs indi nə olub belə dayanmış?
Göyələr səadətin çətiri imiş,
Torpaq da səadət məhveri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyayı sənin, ay həsret,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydiñ mənə,
Ya da ki lal olub heç dinməyəydiñ.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yene?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?!

GÜNƏBAXAN

Qol saldım
məndən uzun bir günəbaxanın boynuna.
Durdu başım üstündə
çətir kimi.
Sürdüm çopur sıfətinə,
uzun belinə əlimi,
dayandım
Elə bil aran yayı rəngində
qızıl bir yuxudan oyandım.
Duydum ki,
axır barmaqlarım arasından
Günəşin istisi,
ışığı, –
aşağı...
Duydum ki,
qalxır yerin ətri,
soyuğu,
buxarı,
yuxarı.

Günəbaxanın sıfətindən qalxıb,
enib,
nöqtə-nöqtə,
Barmaqlarım isindi,
soyudu,
Onlar oldu beş qitə.
Göy boyda oldu
günəbaxannın başı,
Yer boyda ayağı...
qaldım arada
Ağır yüklü
bir pehlivan sayağı
Barmağımdan göy axdi,
Yer qalxır...
Ürəyimdə
dərinlikle yüksəkliyin
bir-birinə tekəni.
Bir az əvvəl
qələm tutan əlimdə –
kainatın sükanı.

TOLSTOYVARI
(1-ci variantda)

O çekdi tilovu
bahğı tutdu.
Açıb tez-tələsik
sahilə atdı.
Yuyanda əlini
baxıb arxaya
Sürüşdü, qəflətən
yxıldı suya.
Atılıb-düşürdü
balıq quruda.

Batırıldı,
çırıldırıldı
balıqçı suda.
Balıq deyirdi ki:
– Çek, məni batır.
Balıqçı deyirdi:
– Əlimmi çatır?
Tut mənim burnumdan,
at qumlar üstə!
– Balıqçı, sən məndən
başqa şey istə...

GÖYDƏMİR AT

Eh, at idi göydəmir,
dərisi nur saçırı
Qabıqdan təzə çıxmış
xallı gürzə rəngitək,
Yerişinin ahəngi,
gəl-gel deyən,
kükrəyən
təlatümlü cengitək.
Başını yere eyər,
sonra dik qaldırdı,
Elə bir yerlə göyü
birlaşdırıb,
onların ikisində də birdən
çapmaq arzusu vardı.
Bir gün gəldi göydəmir
şəst ilə,
yeyin-yeyin,
yedəyində jokeyin.
Saxlayırlar atların
yanında göydəmiri,
Başını silkəleyib,
cılovunu gəmirir.

Dırnağını torpağa
vura-vura yoxlayır;
Bilir nəse olacaq,
jokeysə sərr saxlayır.

Baş nazik,
sine ensiz,
baldır qayış,
göz iri.
Çapın!

Sıçrayır atlar,
Kim ötəcəkdir görən.

Qara atmı,
boz atmı,
yoxsa uzunbel kürən?

Xeyli geridə qalır
əvvəl-əvvəl göydəmir.
Jokey şallaq da vurmur,
“anam qurban” da demir,
Göydəmirin başını buraxır,
göydəmidir,
yerdəmidir
göydəmir?

O, uzun, şumlu yolu
qabaq ayaqlarıyla
sinesindən keçirib,
dal ayaqlarıylasa
tullayır uzaqlara, —
yanına hakimlərin,

Atır başqa atları,
Birdən qaixan küleyi,
ay aman,
göydəmir
göydə gedir.

Birçə anda unudur,
azarkeşlər mərcini,
düşəcəyi xərcini.

Gel, ey gözüm —
qışqırı, —
“tez ol, canım göydəmir”.
Göydə gedir
göydəmir.

İndi hamınnıkıdır,
göydəmir günəş kimi.
Hamı ilhamla gelib,
Hamı pəncəsi üstdə:
Sanki hamı dartinib,
üzengidə yüksəlib.

Ele bil göydəmirin
yüyəni var —
hamının

düyümlənmiş elində;
Neçə yüz adam çapır
göydəmirin belində.
Adamlar birdən susur,
köks ötürür derindən;
Kimi gözünü yumur,
kimi yavaş oturur.
Göydəmire nə oldu?

Kim vurdı göydəmiri?
Başını dik qaldırıb,
cilovunu gəmirir.
Süreti çox azaldı,
nedir buna sebəb, ne?

Dişiyələ, dırnağıyla
yolu çekir döşünə.
Çər dəyer göydəmire,

yox, onun bağıri çatlar,
Göydəmirimi ötdü
tozanaqda bozarmış,

Hirdən gözü qızarmış,
arxada qalmış atlar?
Yerlə getmək istəmir,
Şahə qalxır göydəmir,

Şahə qalxıb atlanır,
Düşmiş heydən, nəfəsdən.
Tullanıb başı üstden
məsaflənin,
atların,
sükutun,
səsin-küyün,
Birbaşa hakimlərin
yanına düşmək üçün.
Nəsə, kimse
boynunu
qarırıldıqca qanır.
Göydəmir çapır, yanır,
gözüne vurur qanı.

Nə üçünsə yadına
Bir bulaq düşdü bu dəm.
Mən bir bulaq görmüşəm.
Əslində görməmişəm,
Çox baxdım dibindəki
Əlvən daşa, yosuna.
Dostum dedi: – Nə batdır
yenə şeir yasına?
İç... yu da el-üzünü...
Gözəl sudur bu su, yu.
Donub qalmışdım ancaq.
Ele şəffafdır bulaq,
Görünmeyirdi suyu.
Hər dörlü, hər qanadlı
Qəlbə yaritmalıyıq.
Bu saf suya benzeyən
Hava yaratmalıyıq!

1969

ÖLÜMDƏN SONRA

Kiçik bir dördim vardı,
Dünya da gözündə qəmxanəydi.
Bir az ondan ağır gələn
Dedim bunun yanında nəydi.
Bundan sonra hər dördim olanda
Deyirəm qəngin olma.
Özünə, özüme güləcəksən
Bir başqa qəm geləndə,
Bəs, öləndə?..

1969

Ürəyim çox yaman sancı.
Dedim ölüm sevgi kimi ürəyimə
Gizli-gizli necə qonub.
Yoxsa boşluq olub orda,
Yoxsa orda sevgi sönüb.
Yox,
sönmöyib!..
O sönermi?
O vuruşur ölümle
vəfali dostum kimi.

1969

...XATİRƏSİNƏ

O, dünyada yox imiş.
Gördüyüm kəs yuxuymuş.
Nə siqaret çəkərmiş,
Hey sümürə-sümürə,
Nə də
baş qaldırmış
xırda bir ses-səmire.

174

175

Oturmazmış
burada,
bu divarın yanında.
Görünmezmiş
dərdimiz
onun həyecanında.
Özü olmadığından
olmayıb bir arzusu.
Nə biz olmuşuq,
 nə o,
Ağ bir yalan imiş bu.
Ağlama, könlüm,
 kiri...
Gözünde yaş qalmayıb,
Bu adda,
 bu nişanda,
O gözəl gənc
 cahanda
Olmayıb,
 olmayıb,
 olmayıb.

1969

Gecə yağış yağıdı...
səhərə qədər...
Başını salmışdı zanbaqlar gölə.
Onları qoruyur bu vaxt su sudan,
Amma güller, otlar, başqa çiçeklər
Yağışın altında mərd durmuşdular.
Gün doğdu... hər yerde parladi bahar.
Zanbaqlar başını suyun altında
Şirin bir yuxudan çekdiyi zaman,
Amma güller, otlar, başqa çiçeklər
Qaldırdı başını zərbə altından.

176

* * *
Sənə hücum çekir qəm qoşunları
Hamısı köhnəli, həm də təzəli.
Tapılsa hər dərə milyonca melhəm,
Yene sağalmağa yoxdur təsəlli.
Hər dərə bir planet,
 bir qalaktika,
Tap dünyadan böyük zərrələrini.
Amma ki çıxları öldürür,
 boğur
Qəm planetinin sırlarını.
Duy, mənim ürəyim,
 duy insanları
Kədər dünyasını duy ince-ince.
Hər dərdi qərq elə yaz başı daşan
Sel kimi
 bir dəli, bir Kür sevincə.

1969

Od tutub yandı içim,
Bir bulaq su ver içim:
Ölüm bilir
 “O dünyada işlenən”
 bir dili.
Yadına salır o
 əlindən qaçdığını bildiri.
İnamı nə elm,
 nə dindi...
O, indi
 fikrini
 daha sert bildirir,
 bildirsin.
Günahkar eleyir
 dostunu bildirçin.

177

Oxuyur qəlbimin
 sərhəddi yanında
 bu "ölüm – bildirçin".
 Deyirəm, qan dəyib,
 qan dəyib dişinə.
 Deyirəm; dur dinşə.
 Ölüm,
 qan dolu
 o gözlə
 dur,
 gözlə.
 Həc zaman
 əlində qalmadı
 bu yaxam.
 Sən ancaq o zaman
 qəlbimi tutarsan
 ki, baxıb görərsən
 mən yoxam.
 Say beşə, onacan,
 Onacan
 Gərək mən, mən səni sarıyam.
 Görməzsən rəngimi,
 Bilməzsən,
 qarayam,
 sarıyam,
 qonuram.
 Deyərsən kədərli:
 Eh, mən ki
 ölüməm.
 Ölümün üstüne
 qonuram.
 Qonuram üstüne
 özümüz,
 adımin.
 Səsini eşidib,
 dostlarla
 atdıgım addımin,
 Deyərsən
 işindən heç başım çıxmayıır

bu... adamın...
 Ölüm bu sözleri
 nə duydu,
 nə qandı...
 Özünü öldürüb aldındı:
 Torpağa hey sızan,
 hey hopan
 al qandı:
 Bu qan da axırdı...
 Danışır əlleri...
 sinəsi,
 gözleri.
 Gözlerde
 sözleri közərir.
 Dostların
 sözleri
 yaraya sancıları:
 Danışır
 ağrılı,
 sancılı
 yarası...
 Qarışib al qana
 torpağa süzülüb,
 ürekden tökülen
 sözlərin bəlkə de yarısı.
 Dostları təessüfle,
 Dərmanlı tənziflə
 Saxlamaq isteyir,
 yaradan süzülen
 qırmızı sözleri,
 Qəlbinə sevgini söyləyir;
 Bu axan al qanda
 həyatda sev eşqi,
 düşməndə sev kini.
 Mərdliklə sən elə seviş ki,
 Onunla sən elə
 qayna ki,
 qarış ki,
 Ölümle aranda

O birce qarış ki,
qalacaq,
Özüne yanma sən,
bele bir mərdə yan,
Mərd dayan!
Əmr ver qelbine,
Söylə, ey sən uşaq dərd, dayan,
Analar qelbində dərdə yan...

1969

PALATADA SAXLANMIŞ ŞEİRLƏRDƏN

Ey mənim yerimde
yatan qardaşım,
bəzi məsləhətə ixtiyarım var.
Dəmir yaddaşında bu çarpayının
qalar o çəkdiyim sonsuz ağrilar.
Can vermək təcrübəm,
sancı vuruşum,
Qızdırma yanğınım,
üşütmə qışım,
İcazə verir ki,
ağır halına
birce qədəm atım,
azca qarışım.
Qorxu!
Üreyinə yol tapsa qorxu,
insan da ölməyə başlar o gündən.
Qorxu – kəşfiyyatçı,
xəber verəcək
Ölümə o, sənin hər illətindən.
O yol açacaqdır,
ölüm gələcək,
Gəlib hazırlına
nazir olacaq,
Səni içəridən
alacaq onlar,

yanacaq sinəndə
sönməz bir ocaq.
Dərmana fikir ver,
iynəyə də bax,
qarışib onlara
qorxu da keçər.
Qorxudan qorunmaq
qüdrətin olsa,
Ölüm baş götürüb,
dünyadan köçər.

1969

AĞRIYA BİR-İKİ SÖZ

Ağrı, yaxın gelmə,
girmə araya.
Get,
yoxdur ölümden çekinəcəyim.
Heyati qorxmadan necə alıbsa
Elə də verəcək mənim üreyim.
Deyişmə rəngləri,
qaralma günü,
Ölümün gözünün içine baxım.
Kimdi vəkil edən səni, bilmirəm.
Çekil,
get,
avarə,
üzlü qonağım!..
Doğrusu, ölüm də yadımdan çıxıb –
Soxulub girmışan aramıza sən.
De, bu nə hay-küydür?
De, qoruyursan
Mənimi ölümündən,
onumu məndən?
Qoy görüm kişinin sıfetini bir.
Qoy baxım,
anlayıım kimdir düşmənim.
Görüm ölümü də olduğu kimi,
Düzlüyün vurğunu – könlümdür mənim.

1969

Ölüm xəstexanada
Zəhləmi tökdü mənim.
Əvvəl çırpındı qəlbim,
Üşüdü də bədənim.
Uzanıram... "tiq!"... qapı...
Durub gözirəm, - "taraq".
Lap qır-saqqa dönbüb,
İş-gücü buraxaraq.
Hey gəldi, getdi, baxdım
Ona gülümseyərək,
Öyrəndim ilantutan
flana alışantek.
Həftə keçdi, gəlmədi.
Qapı-bacaya baxdım.
Doğrusu, dostum üçün
Bir qədər də darixdim.
Dedim, bircə geleymi.
Gəlib göreydi məni.
Köçünü birdefəlik
Bu yerlərdən süreydi,
Yuxuda gördüm onu:
Boylandı sola, sağa,
Girdi en axırdakı
Ah-uf gələn otağı.
Durub getdim...
Zəherli
Dili lap bal dadirdi,
Bir sadəlövh, bir gözəl
Gəlini aldadırdı.

1969

VƏSİYYƏT

Yeri oldu-olmadı
hekim ki
girdi xəstənin qılığına,
Nəsə piçildədi
dostalırdan
birinin qulağına -

182

Onda hekim,
Salam-əleykim!
Hardan geldi çıxdı
ölüm - bu qoca kaftar.
Yaman kəmfürsətdir,
Görmür ki,
elimdə nə qədər
işim var?
Heç kim inanır ki,
Öləcək..
Elə men də...
Amma ölüm
oğlanlarının
kedərlə təbəssümüylə
gülümseyəndə,
Onların, həle dünyani
tamam yıga bilməmiş
gözleriyle baxanda
onlarla bir oyanıb da,
Bir oynayanda,
Her işdə onlardan
geri qalmayanda,
Sadiq köpək kimi
girəni,
çıxanı yoxlayıb
qapının yanından
ayrılmayanda,
İnandım öləcəyimə...
Demədim heç kime.
Tabutuma oğlanları
yaxın qoymayın!
Təbəssümərini qoysalar ora,
Qoymayın onları
heyətdən bir adam çağırıa,
Oyuncaqlarını,
oyunlarını getirib
qoysalar tabutuma,
Birdən-birə
qocalarlar.
Mənsə aparıram
sizə lazımlı olmayan
nəyim var.

183

Amma qoyub gedirəm
nöqsanlarımı.
Onlar narahat yaşadər
oğlanlarıımı.
Tabutuma
Bir az kağız qoyun,
bir dənə də qələm.
Hayif, bu yaşda
heç nə,
heç nə deməmişəm.
Dostlar
bir şeir desinlər,
İşdi
imkan olsa
bir dənə də mahni
çaldırsınlar.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidi var.
Ölüm çəkmiş olsa
üzüme
sarı bir kədər,
Əvvəlki təbəssümümü
salın yada
düşünüb bir qədər.
Gecələr
yazmaq,
oxumaq eşqi gələndə
Paşanın,
Azərin,
Orxanın,
Asın təbəssümümü
divar lapması kimi
başı üstdən
Uç canımın,
üç
igid oğlanımın
Paşamın,
Azərimin,
Orxanımın.

1969



İLK SİMFONİYA

1

Təpelərin başından,
Qayaların qasıdan
Keçib gedən bir cığır
Göylərə sanki çıxır.
Uşaq gedir baş açıq,
Əlinde bir yaş çubuq
Qara gözlü bu uşaq
Gedir mızıldayaraq,
Gedir mal qabağına,
Görənlər gülür ona...
Uşaq yixıldı birdən,
Uşaq gördü gələn var,
Uşaq sıçradı yerdən:
“Yoxsa baxıb gülən var?!”
Göz yaşını gizledib,
Toza batan qoluya,
Şax dayanıb, düz gedib,
Yene də öz yoluyla/
Durdu, birdən ağladı,
Amma gözəl təbiət,
Uşağı təskin etdi,
Uşağı qucaqladı.
Uşağı alcaq heyrət,
Dərdini qoydu getdi...
Dağ başında güne bax,
Aşağıda yağışdır.
Dağın güneyi yaydır,
Dağın qüzeyi qışdır.
Göz zilləyib baxanda
Görünməyen saf sular!
Derin dərə, eyni yol!

O ahular, ahular!
Quzeydə az deyildir
Topa-topa qar hele.
Kolların altında da
Orda, burda var hele.
Uşaq, gözdə intizar,
Yeriməyə başlayır.
Dağ döşündə qalan qar
Əriməyə başlayır.
Yarpaqların ucundan
Damcılar axdı bu an,
Axı, yere tələsdi;
Damçı yarpağa düşdü;
Yarpaq oynadı əsdi,
Damçı torpağa düşdü.
Damçı qaçdı damcıdan,
Damçı onu haqladı,
Damçı onu bircə an
Sanki göydə saxladı.
Sonra ikisi də bir,
Axıb gəldi aşağı.
Uşaqsa donmuş, nədir,
Heyrət alıb uşağı.
Damcılar axdı, getdi,
Süzüldü daşdan-daşa.
Uşaq da baxdı, getdi
Bu xırda çayla qoşa.
Uşaq gedirdi çıxdan
Düşməsdü əl-ayaqdan.
Naxır ise gəlirdi.
Elə bu dəm uzaqdan,
Bir nəğmə yüksəldirdi,
Haradansa o taydan
Neğməyə səs verdilər,
Dağları dindirdilər.
Səs gəlmədi bu taydan,
Elə səs də gəldi ki,

İkinci səs də batdı.
O elə yüksəldi ki,
Sanki üfüqə çatdı.
Başqa səs də ucaldı,
Neğməni aldı, getdi.
Qayalar fikrə daldı,
Quş qanad saldı getdi.
Bu neğmə qanadlanıb,
Dağdan dağa atlanıb,
gah getdi, gah qayıtdı,
Gah bulandı, pis oldu,
Damçı-damçı yiğilan,
Uşaga yoldaş olan,
Bu çay kimi, nəhayət,
Durulub təmiz oldu,
Neğmə axdı, çay axdı,
Neğmədə vusal, həsrət,
Çayda ulduz, Ay axdı.
Uşaq, gözündə heyrət,
Əksini çayda gördü,
Arzusunu nəğmədə;
Çox istədi ucadan
Bu arzunu nəql edə.
Səs verdi o taydakı
Ən uzaq, gözəl səsə,
Oxuduça oxudu,
Düşdü min bir hevəsə.
Amma səsi çatmadı,
Uzaq dağlar başına.
Bayaqkı səs batmadı,
Aldı kəndi başına.
Uşaq necə dözərdi,
Uşaq yaman xar oldu.
Onun bu sırlı dərdi
Neğmədə xallar oldu.
Eve dönəndə uşaq,
Heyrətdəydi boz inək,

Bir səs gəldi: "Ay axmaq,
De, haradaydın görək?"
Bu onun xalasıydı,
Uşaq, yetim uşaqdı.
Sözdən ağlayasıydı,
Xala uşağa baxdı:
— Soyuq dəyər, ay balam,
Gel, çörək ye, ay İlham.

* * *

Bir gün xalayla uşaq
Bakıya gəldi qonaq.
Qeribsəyib arabır
Uşaq oxudu pəsdən.
Qonşular gəldi bir-bir,
Ayrılmadı bu səsdən.
Bir gün, bir axşamçağı,
Gəldi başqa qonaq da.
Xala süzüb qonağı,
Saldı kimisə yada.
Xala çoxunu andı,
Xala birdən tanıdı:
Dəcəl uşaqdı o da,
Bu ki Eyvazdır, Eyvaz,
Hələ xalaya bir az
Çatır qohumluğu da.
Taniş olub güldülər,
Üzrlər, vədlər, nələr...
Bu vaxt həyətdə uşaq
Oxuyurdu astadan.
Kişi susub bu zaman,
Birdən dedi: — Ora bax!
— O ki bizim gədədir!
— Bura çağır oğlunu...
...Balə, bayaqkı nədir?
Oxu görək bir onu...

Olmasa da uşaqın
Yaxşı səsi, zil səsi,
Amma çox maraqlıdır
Oxuduğu nəgməsi.
Uşaqsa anlamadı
Kişi ona nə dedi,
Kişinin fikri nəydi,
— Bayaq həyətdə, bəs, sən,
Oxumurdunmu pəsdən?
Sen bestəkarsan, oğlan!
Bunu lağlağı bildi,
İlham incidi ondan:
— Bestəkar sen özünsən!
— Nə olar, mən olum, mən.
Güldü pərt olan xala:
— Nə dedi ki, ay bala?!

Yamanca kəc uşaqsan,
Kişi güldü mehribən:
— Musiqişunasam mən,
Nə üçün inciyirsən?
Bayaq oxuduğunu
Haradan öyrənmisən?
— Hami oxuyur onu,
Sonra oxuyuram mən.
— Bayaq oxuduğuntek,
Oxu, ay oğlum, görək.
Uşaq indi başqa cür
Xallar vurdur, oxudu.
— Bacı, oğlun oğuldur,
Musiqi təbi vardır.
Sənətkar olacaq bu,
Oğlunuz bəxtiyardır.
Bacı, inanın mənə,
Musiqi məktəbinə
Göndəriniz uşağı.
Musiqi məktəbi ki,
Rayonumuzda vardır.

Könlüm dile gəldi ki,
Bu uşaq bəstəkardır.
Gələrken de Bakıya
Köməyi mendən, – deyə,
Kişi bunu arvada
Məsləhət gördü getdi.
Ünvanını arada
Xalaya verdi getdi.

2

Musiqi məktəbini İlham ela bitirdi,
Xala satdı kənddəki həyatını, evini.
Özü Bakıya köçdü, İlhamı da gətirdi,
Bacısının gətirdi bu əziz-xələfini.
Xala: – Yola gəl, – dedi, – gedək, – dedi, – ay bala,
Professor kışının qohumunun yanına.
Qışqıracaqdı İlham qəzəbindən az qala:
– Getmərəm, and içirəm xalamin da canına.
Heç kimə yalvarmaram, imtahan da verərəm.
Konservatoriyyaya öz gücümə girərəm.

Konservatoriyyada bəyəndilər İlhamın
Hələ kənddə yazdı “Bir damcı” əsərini.
İlham birdən diksinib həmin o dost adəmin
Taniyanda mehriban, mənalı gözlərini,
Maraqla bir də baxdı, bir də, iki də baxdı;
Kişi qocalmışdı çox, yox tanımayacaqdı.
– Yaxşı esərdir, – deyə, qoca qərq oldu fikrə,
Başını əydi yana, gözünü dikdi yerə.
İlham uşaq olduğu nə vaxtdır, nə zamandır;
İndi boylu-buxunlu, qarayanız cavandır.
Qaşında bir çapıq var – deçəllik yadigarı,
Vüqarlıdır, itidir azca sərt baxışları.
Qoca açdı, danışdı fikrini, xəyalını,
Barmağıyla tərpədib gümüşü saqqalını,

– Mən, – dedi, – nə vaxtdısa, yadımda da qalmayıb,
Bilmirəm heç belə şey olub, ya da olmayıb,
Bir uşaq görmüş idim, bir az dəcəl, birtəhər,
Gözlerinə oxşayır gözleriniz bir qədər.
Az deyil xalq içinde yaxşı oxuyan, çalan,
Eh, kim bilir ki, indi haradadır o oğlan.

Gülə-gülə o axşam
Eve qayıtdı İlham.
Qocadan danışanda, uğundu getdi xala:
– Bildim gizlədəcəksən, yaman tərəssən, ay bala!

3

Yay gündür, çox istidir,
Sahil boyu adama bax!
Neçə-neçə
Maşın gelir, maşın gedir,
Haray salıb keçə-keçə,
Özünü gur dalğaların
Quağına atan da var.
Üzünə bir qəzet salıb,
Qum üstündə yatan da var.
Dalğa qalxır uzaqlarda;
Gah qabarıb, köpüklenir,
Gah da yatıb birdən enir.
Su geldikcə üzü bəri,
Dənizdəki yaş qayalar
Elə bil ki, üzüb gedir,
Gedib, gedib birdən vurur
Dalğalara baş qayalar.
Dalğa gedib bir də dönür,
İndi daha gur görünür.
Gəlir dalğa, gəlir qaya,
Cör neçə baş-başa deyir.
Öz dilində nəsə deyir,

Coşur dalğa,
Aşır dalğa,
Uçur dalğa, birdən göye,
Səpələnir parça-parça,
gile-gile.
Yenə gedir, yenə gelir
gülə-gülə...
Fikirliydi o, bu gün də,
Uzanmışdı qum üstündə.
Çatılmışdı qara qaşı,
Qucaqlayıb bir sal daşı;
Seyr edirdi ağ papaqlı,
Göy sinəli, ağ ayaqlı,
Qalxıb-enən dalğaları...
Eh, bu nədir, yenə bu nə?
Birdən onun üzərinə,
Ele bil ki, yağış yağır.
Osa qalxır ağır-agır...
Sola baxır, sağa baxır.
Yoxdu yaxın, tanış bir kəs,
Səpən kimdi bu suyu bas?
Eh, bu nədir, eh, bu nədir?
Sular bir də səpələnir?
Bir qız baxıb birdən gülür:
Yanağından od tökülür.
Bu, qonşudur, bu, qonşudur,
Nə yaxşı ki, ele odur.
O keçən il kiçik idi,
Gör necə də tez böyüdü.
– Bu tezliklə hara, Nigar?
– Eh, ne qeder çimmek olar?
“İlham, niyə indiyəcən,
Görməmisen Nigari sən!”
Birdən baxdı, o qız hanı?
O şeytan qız,
Mehriban qız,
İlham qaldı yalqız, hanı?

O qız getdi, nə tez getdi,
Ən sevimli bir an kimi.
Dalğalandı ağ etəyi,
Uzaqlarda gözdən itdi,
Bir parça ağ duman kimi.

* * *

Bir gün yene
Həmin yere,
Birdən-bire,
İkisi də bir zamanda,
Birdən gəlib dayananda,
O bu yanda, bu o yanda
Birdən-birə deyişdi
Halları,
əhvalları...
Susub, susub bir qədər,
Gözlərində intizar,
Onlar salam verdilər,
Onlar salam aldılar.
İlhamın salamını
Özü eşitdi ancaq.
Özünü danladı ki,
“Bir buna bax, buna bax,
Bir söz de barı, bir söz!”
Dedi: – Hava sərindir,
“Bunlar ki, köhne sözdür,
O günkü sözlərindir”.
Gedirdilər? Hara bəs?
Harayadır yolları?
Bir-birindən aralı,
Gedirdilər, mehriban...
Xeyli zaman keçirdi,
Gəlib aralarından
Qoca, cavan keçirdi.

Qız görmür oğlanları,
Qızları görmür oğlan,
Keçseler de yanından.
Nə göy vardır, nə yer var,
Nə de cergə ağaclar.
Bütün dünyada yalnız,
Bir İlhamdır, bir o qız.
Hərdən piçildaşırlar,
Söz tapıb danışırlar.
Bir-birindən utanıb,
Qızarırlar, çasırlar,
Çasırlar, qımışrlar.
Nədən danışdığını
Nə o bilir, nə də bu.
 Bu nadır, birdən-birə
Göydən səpələndi su?
Bu ki yağışdır, yağış,
Bu ki çoxdan yağırmış...
Hamı qaçıır, tələsir,
 Tələsir, ora-bura:
Eh, nə yağış onlara!
Onlar evə gelendə
Su içinde gəldilər.
Danlandılar bir qədər.
Bir-birindən uzaqda,
Hərəsi bir otaqda
Qımışlılar, güldülər.
 Xeyallar dünyasında!
Nə mənalar gördülər,
Bu günün mənasında.

* * *

O günler, atlı günler,
Sevinc qanadlı günler,
Başdan-başa məhəbbət,
Vüsal, intizar, həsrət,

~~~~~ 196 ~~~~

Dadlı-büsətli günlər,  
Hardadırlar?..  
Üçüncü kursa da keçdi İlham  
Ah, bir axşam, o axşam,  
Toy oldu, büsat oldu,  
Evində İlhamgilin.  
Mübarek qədəmиле  
    Gəldi, nə gəldi gəlin!  
Ömür bayrama döndü,  
Sevinc ilhamı döndü.  
O, bir az yorulanda  
önündə pianonun  
Xəlvət gəlir arxadan,  
Nigar gülür, mehriban,  
Otururlar üz-üzə,  
Dayanırlar bir saat,  
İki saat göz-göze,  
Nigar tutur İlhamın  
    Biləyindən, elindən.  
Deyir: – Bu mənimkidir,  
    Öz əlini tanı sən.  
Növbəyələ gah bu yumdu,  
    Cah da o, gözlərini.  
Həyatı seyr etdilər,  
Bir-birinin yerinə.  
Dindi ikisi birdən:  
    – Ya sən baxdın, ya da mən,  
    Mənəsi nə, fərgi nə...  
İlham alına sarı  
    Qaldıranda əlini,  
Ağ, yumşaq əllərile  
    Evin təzə gəlini  
Ovxaladı, oxşadı  
    İlhamının alını.  
İlham da tez anladı  
    Onun hər xəyalını.  
Nələr deyəcəyini

~~~~~ 197 ~~~~

Oxuyaraq gözündən,
Öpdü dodağındakı
deyilməmiş sözündən.
Gözel Nigar nece şən,
Gözel Nigar sevincdən
Kövrələrək ağladı,
Yar yarı qucaqladı.
İki ürək döyündü
Onların sinəsində,
İki ürəyi oldu
Bu vaxt ikisinin de.
“İlham, İlham, ay İlham,
Bele qurbanın ollam.
Durum yemek verimmi,
Durum çay getirimmi?”
Nigar çıxıb birtəhər
İlhamın əllerindən,
Birdən durur yerindən
İlhamın zarafatca
Saçından çəkir Nigar,
Qaçıq qonşu otağa.
Durur İlham ayağa,
Nigarı axtarmağa.
Nigar sıçrayır qəfil,
Şkafın arxasından.
Bu mənəm, Nigar deyil,
Dəymə, dəymə, ay İlham.
Bir şey etdim elə bil.
Qurban olub, di burax,
Buy, buna bax, buna bax.
Küsürlər, barışırlar.
Barışıl qımışırlar.
Birdən gülürlər yene,
Vurulurlar yüz kərə
Cavanlar bir-birinə.

Xala yenə büzüşüb yatır qonşu otaqda,
Nigari da divanda yuxu aparmış yenə.
Nigar qərnli, perisan, sol əli də yanaqda.
Dağılmış qara saçlar qollarına, köksünə.
Yazdı, dikəldi İlham, bir də çaldı, dinlədi,
Üreyinə yatmadı, urrek yenə inlədi.
Əzdi, atdı varağı, seyr elədi Nigari.
“Azad kimi yaz, – dedi, – yazmışam, amma pisdir!
Nigar nece sadədir, Nigar necə təmizdir!”
Xala səhər divanda yatan gördü onları.

Professor çağırışdı İlhamı bu gün
Nə haqdasa danışmaq üçün.
Yeridikcə düşünürdü: “Nə idi yazdım,
Üreyimi dinləmeyib yolumu azdim.
Xeyr! Neğma pis də deyil, amma elə bil
Baş vurmadı üreyimin derinliyinə,
Gəldi-gedər hissələrdən söz açdı menə”.
O, qapını döyüd yavaş, gəlmədi bir səs,
O, qapını bir də döyüb girdi içəri.
Professor, axı, dönüb baxmayır da bəs,
Hey çevirir önündəki boz vərəqləri!
İlham bir də salam verdi, qoca dikəldi.
– Siz kimsiniz? – deyib durdu, yaxına gəldi.
– Siz özünüz demisiniz...
– Mənmi, nə zaman?
Qoca seyrək ağ saçını yatırtdı dala.
Saqqalına əl uzadıb getdi xeyala:
– Fikrinizi açıq deyin, ay cavan oğlan! –
Bu qocanın laübəli aləmi vardi,
Dediyini, gördüyüni tez unudardı.

Eyneyini taxdı. – Aha, bizim teləbə?
Salam, canım, əşı, bunu bayaqdan de də.
Buyur, otur. Yaddaşım da yaddaş deyil ki...
Otur, otur, İlham bala, yaxşıca bil ki,
Sehv etmişən, nə yazmışan, a zalım oğlu.
Məger senin yolundurmu Azadın yolu?
Eşitmışəm dotsluğun da onunla vardır.
Bil ki, canım, Azad dayaz bir bəstəkardır.
Dünen Nigar çalan zaman təzə nəğməni,
Elə bil ki, döne-döne söyüdülər meni.
O "Bir damcı" yazımdın ha, əsl yol odur,
O, məhəbbət alovudur, xalqın ruhudur.
Damçı-damçı bu deryani yiğasan gerək,
Ondan sonra könül dolub, coşar deryatək.
İlham bala, bu qüvvətə səsin ucalsın,
Bütün dünya dinleyici salonun olsun.
Budur arzu, budur dilək, budur ideal.
İlhamını bu yurdadan al, bu diyardan al.
Sözün varmı, əgər yoxsa, gedə bilərsən.
Uşaqsanmı, daha sənə nə söyləyim mən?!

6

...Bu gələn kimdi geldi,
Bu axşam İlhamgilə?
O, niyə bele güldü?
O, niyə baxdı bele?
İlhamınını dostudur,
Məşhur olan, tek olan
Həmin bəstəkarmıdır?
Bu gələn ne gözəldir:
O, ucadır, o, qıvrıq.
Bu nə qoldur, ne əldir,
Uzun barmağına bax!
Baxışları xumardır,
Hey süzülüür, hey axır.

Onun nə fikri vardır?
Nigara nə çox baxır?
Gəzir onun baxışı
Nigarın buxağında,
Belində, ayağında.
Nigar bir az oturub
Keçdi qonşu otağa.
O dözmədi Azadla
Üz-üzə oturmağa.
Amma bildi ki, əri
Sancacaqdı Azadı.
O, harada, nə zaman
Qəlbində söz saxladı?!
– Eh, a dostum, ay İlham,
Qalmاسın gözündə kam!
Bu gözəllər, gözəllər,
Könlümü candan elər.
Demə, nə dərdim mənim.
Dərdim, bu gözəllerin
Sayı qedərdir mənim.
Bunlar – yaxşı bil ki, sən,
Olduğutək görünən,
Həqiqətdir, həyatdır.
Demə, cəfəngiyatdır.
Varmı sözümüzde yalan?
– İstəsə, her hissini
Boğub parçalar insan.
– Ehtiras ümman olur,
Qurbanı insan olur.
– Ehtiras insanındır,
Yoxsa insan onundur?
– Bir az toxta, bir az dur,
Beynine qan vurmasın!
Ehtirasın – okean,
Aşib-daşlığı zaman
Qoy səni batırməsin.
– Yaxşı hazırlavabsan,

Asan gəlməsin, asan
Ömür sənə, gün sənə.
– Böyük filosofa bax,
Səmimi ol, ay axmaq,
Nə deyir könül sənə?
– Son zaman sən,
Bilirsən,
Pis yazırsan,
Azad can!
– Eşit ki, çox yazmışam.
Yazdıqlarım var mənim,
Nə elösəm, ay İlham,
İxtiyarım var mənim.
Sağ ol, a dost, çox sağ ol,
On beş il oxu, öyrən,
Axırda da axmaq ol.
Anlamıram səni mən.
Azad gülümseyərək,
Uzun, şəvə saçını
Apardı bir əliyle
Boynunun ardınadək.
Dodağının ucunda
Gülümsədi, qımışdı.
O, İlham a baxmadan
Uzun-uzun danişdı,
İlham dedi: – Eşit, sen,
Dön bu yollardan, evlən,
Yığış eve, yaz, yarat!
Bu kefdə, bu damaqda,
Seni qoyarmı həyat!
Son zamanlar,
Neyin var!
Görən deyir pis yazır
Senin dostun bəstəkar!
Yazdığı da zəifdir
Köhnə əsərlərindən.
Azad birdən sıçrayır,

Oturduğu yerindən:
– Dünənki uşaqa bax!
Bir dur şəhərə çıxaq,
İki adam dindirək,
Kimi tanır görək.
Başın işləyirmi heç
Bari, qanacağın var?
Ustadına baxma kəc,
Gözlerinə qan damar.
– Deməsəm heqiqəti,
Yeyər məni vicdanım,
Yaxşı başa düş, canım,
Əvvəl vardin, Azadcan,
Bestəkardin, Azadcan.
Azad, mənə inan sən,
Altını çəkəcəksən.
Bir zaman verdiyini,
Alır bir zaman həyat.
Bir evlən, bir yaz, yarat:
Adın mənim adımdır, –
Evlən...
– Evlən!
Gözəllər hamısı arvadımdır...
– Yox, Azad.
– Beli, İlham.
Men buna qol qoymaram.
Evlənərəm, o yandan
Çıxar daha sevimli,
Başqa sevgili canan.
Bir de boşadın, aldin;
Niye pis olsun adın?
– Sənə ne deyim... Ancaq
Axırın pis olacaq.
Bu vaxt çöldə bir uşaq
Azadin mahnisını
Fıştıraqla çalırdı.
Azad güldü: – Ora bax,

Nəğmə gah alçalırdı,
Nəğmə gah ucalırdı...
Nəğmə deyirdi: "Durun,
Hey gülüşün, gülüşün,
Durun, atılın, düşün!
Nə sevgi, nə məhəbbət!
Nə deseler yalandır.
Bir öpüşdürü səadət,
İnsana bu qalandır".
- İlham, sözün varmı, de,
Azad bestəkarmı, de!
- Xeyr, heç de bu hələ,
Qalibiyət deyildir.
Musiqi oynaq olur,
Yadda saxlamaq olur,
Amma...
- Nə amma, balam,
Nə yazmışan, ay İlham!
- Mən heç nə... Amma sənin,
De, hansı bir nəğmənin
Ele mənası var ki,
İnsan heyrətdə qalsın.
Azad, hər nəğmən məni
Qoy haldan-hala salsın.
- Gel, öyrətme sən məni,
Bəs onda Straus? -
Məğlub olurmusunuz?
- Ah, o valslar, o valslar,
Rengbərəng bir həyatdır,
Güneşi var, ayı var,
Bir böyük kainatdır.
Dostuq, istədiyimdən
Dediymi dedim mən.
Sabah bir iclasda da
Açıq deye bilərəm.
- Vallah, gedərsən bada,
Mən də baxıb gülərəm.

- Azad, sənin sənetin
Səsleyir eys-işrətə,
Yaddır saf mehəbbətə,
Çetin duyursan, çetin.
Çıxarıb doğru yoldan
Şirin təriflər səni,
Edib birtehər səni.
Aldan, ne deyim, aldan,
De, bu otaqda, a dost,
Neçə cür səs eştidin?
- Nə üçün sual etdin?
A könlü dar sərsəri,
Səsmi? Bütün sesləri!..
Həm saatın, həm sənin,
O evdəki Nigarın,
Nigarın xışhaxışla,
Açılığı vərəqlərin...
Əl çekərsənmi bizdən?
- Qaldı ki, öz səsin bəs,
Qaldı ki, könlümüzdən,
Gələn səda, gələn səs.
Sən dediyin səsləri
Hamı eşidə bilər.
Sənetkar üçün isə,
Sükudan da səs gelər.
Həni təzə boylanan
Çiçəklərin sədəsi?
Üreyə ilk iz salan
Diləklerin sədəsi.
Sənsə ne düşdü yada
Tezçə bestəleyirsən,
Müvəqqəti olsa da,
Bizi üstəleyirsən.
İlhamı düşmən görüb,
Azad çıxdı otaqdan.

* * *

Xeyal, fikir götürüb
Evde onu bayaqdan.
“Azmidir istedadim,
Hər vaxt baş olmuş adım.
Bəs indi? De, bu uşaq,
Birincimi olacaq?
Gözəl Nigar, o Nigar
Nə yaxından baxırdı,
Nə mehriban baxırdı.
O tanır, o duyur
Məni bəstəkar kimi.
Bir Nigar olarmı heç
Bu gözəl Nigar kimi?
Onu qucaqlar Azad,
İlhəmi dağlar Azad,
Onda biler ki, İlham,
Sevimli bəstekaram”.

* * *

Azad göy paltosunu
Geyib çıxdı şəhəre.
Tuş etdi şöhrət onu
Sevdalı gözəllərə.
Boy uca, qamət gözəl,
Vüqarlıdır görkəmi,
Hələ saçları da var
Onun Rac Kapur kimi.
O, vüqarla yeridi,
Yenə də baxdı göye,
“Gözəl Azerbaycanın
Dahisi mənəm”, – deyə.
Azad görüb yaxında
Taniş qızı göz etdi.

Gəzib sahil bağında
Onunla evə getdi.
Heyrət elədi yaman
Xumar adlı bu qızı,
– Nigar, – dediyi zaman...

7

Gedən İlhamdır, getdi.
Gelen Azaddır, geldi.
O, niye belə etdi?
O, niye belə güldü?
Danışdı qəmli-qəmli
Bədbəxt doğulduğundan,
Gözəllərin əlindən
Yanıqlı olduğundan:
– İlham isə, doğrudan,
Doğrudan, bəxtiyardır;
Onun belə mehriban,
Gözəl Nigarı vardır.
Qəlbimi odlandırır,
Musiqini duyan qız.
Məncə, indi ən gözəl
Skripkaçısınız.
Paqanını kimi siz
Könlü inlədirsiniz.
Mənim yazdımım size
Xoş gelirmi heç?
– Üze
Desəm də qoy deyim mən
Sizin musiqinizdən,
Başqa ilham alıram.
Hər konsertdə çalıram.
– O İlham niye sevmir?
Ona da bildirin bir.
Qız olsanız da, bir qız,

Yaxşı sənətkarsınız,
Axtarırıam, gəzirəm
Senintək Nigarı mən.
Varlığimdən bezirəm
Görməyəndə yarı mən.
Nigar dedi ki: – Eh, siz,
Niye qəm yeyirsiniz?
Bir gözəl yoldaşım var.
İstəsəniz, o qızı
Deyib anlatmaq olar.
– O, size oxşayırmı?
Aladırımi gözləri?
Şirindirmi sözləri?
Ağlı, kamalı varmı?
Musiqini duyurmu?
Çalırımı, oxuyurmu?
Ucadırımi qaməti?
Çoxdurmu sedaqtı?
Sevərəmmi onu mən?
Susursunuz... Axi, siz...
– Bu iş ürək işidir,
Bəlkə de sevmədiniz.
Amma o sevər sizi,
Gözleyər gecə yarı,
Gözleyər seher sizi...
– Yox, elədirse əger,
Sevərəmmi onu mən?
Mən isterəm bir qızın
Alişim həsrətindən.
Deyin nəyə gərekdir.
Asan, ucuz bir vüsal?
Sorğusuz sevəcəkdir,
Azad, onu buyur, al.
Qəm olsun, bu yolda qəm.
Həsrəte dönsün aləm.
Sonradan bilsin o qızı,
Nəkarəyəm, kiməm mən.

Məhəbbət yollarında
Ölərem, dönmərem mən.
Sevdiyim sevmeyibdir
Heç zaman, heç vaxt məni.
Anam doğmayayıdı kaş,
Doğunca bədbəxt məni.
Mən gedirəm, sağ olun.
Bu evə dayaq olun...

8

Sönmüş arzuların, ehtirasıların
Külləri altında qalan bir közü
Közərtdi Azadin alovlu gözü.
Yadına gör nələr düşdü Nigarın:
Kefdə, qonaqlıqda qarışq salıb,
Qaralaran axşamı, doğan sehəri.
Adı nəfəsi də ədayla alıb,
Ömrü başa vuran ailələri.
Bir de ki, ilk sözü, ilk idealı:
Hamidan şöhrətli, hamidan
qəşəng
Hər zaman,
Hər yerde,
Hər hünerdə tek
Gözəl bir oğlunu sevmək xəyalı.
Üzüb rəqslerin ümmanlarında,
Ne qədər üzsə də heç doymadığı,
Konservatoriya oğlanlarında
Ürək qoymadığı, can qoymadığı.
Amma o yanda da dostların, elin,
Onlarla bir yerdə keçən hər ilin
Gözəl romanların –
Qəhrəmanların
Mənalı təsiri...
Olub esiri

Füzuli, Lermontov şeirlərinin...
Əli çənəsində düşündü dərin.
Birisı qüdrətli, o biri təmiz –
İki hiss
Yaşadı qəlbində mübahisəsiz:
Bir gün coşdu amma, tufan
qopardı,
Aldı qucağına Nigarı onlar,
Hərəsi bir yana çəkib apardı.
Çaşdı bu tufanda fırlanan
Nigar.
Basıb sinesinə skripkanı,
Əydi bir qədər də başını yana,
Çaldı Azad yazan bir şən havanı,
İlham qulaq verdi kedərlə ona.

9

Nigarın gözlərində Azad ucaldı, getdi.
Nigarın ürəyinə
Azad xal saldı, getdi.
Gecəyarı...
Ay gəlib pəncərənin yanına...
Nigar yata bilmeyir,
Od töküllüb canına...
“Azad özü qəşəngdir,
Xasiyyəti ipəkdir.
O, indi evdə təkdir.
Eh, bu gözdə, bu qasda
İlham olaydı, İlham.
İlham qurban ollam,
Nə deyirəm, ay aman.
Çix, ey fikir,
bed fikir,
Qara fikir başımdan.
Əgər ərimdən əvvəl,
Ərimdən uca, gözəl

Azad görseydi məni,
Sevdiyini bildirib,
Sevindirseydi məni,
Bu, başqa söz, başqa iş!
Demək, xoşum gələrmiş?
Nə dedim, nə düşündüm,
Nə pis etdim, ay ana!
Sadiq idim, bəs, ona?
Bəs, könlümün ən əziz
Yarıydi İlham mənim,
Dünyada dünyam mənim.
Yoxsa, aldanıram mən
Rəngarənglik eşqinə?
Öl, deyərdim, deyimmi?
Ölüm də azdır mənə!
Bu necə bir duyğudur?
Bu necə ehtirasdır?
Meni kəssələr də az,
Doğrasalar da azdır.
Azad, uzaq ol, uzaq!
Niya gözəl yaratmış,
Səni gözəl təbiət?
Bu, yaxşılıq deyildir,
Cinayətdir, cinayət!
Qoymayıñ yaxın gələ,
Bize gələ Azadı.
Qoyma, İlham, o güle,
Qoyma, güle Azadı.
Azadım sənsən mənim,
Necə?
Azadım? Aman!
Alovlandı bedənim,
Ağrı qopdu başımdan.
Haradasan, ay İlham,
Sənin qurbanın ollam”.
Nigar çarpayışında
Ayni yatıb ərindən,

Ayrıla bilmeyirdi,
Dərdindən, kədərindən.
O durdu yavaş-yavaş...
Qucaqladı İlhamı.
– Ay İlham, yatmışanmı?
– Sənə nə olmuş, Nigar?
Nigar, Nigar, de nə var?
– Bilirsənmi, ay İlham,
Üşüyürəm, qorxuram.
– Gel, ay Nigar, gol bəri,
Bu axmaq fikirləri
Bir yol başından çıxart.
Evde deyilsən ki, tək..
– Mənə, sənsən ən qəşəng.
O, qəlbində ağladı,
İlhamı qucaqladı.
İlham onun gur, qara
Saçlarına oldu qərq.
– Xəstələnibsen, nədi?
Nigarın çılpaq
Dümağ
Titreyən terli çıynı
Ay nurunda titredi.
Nigar çox istədi ki,
İstedi ki, anmasın,
Düşünməsin Azadı;
Necə oda yanmasın,
Olmadı ki, olmadı.

10

Üz-üzə oturan rəfiqələrdir,
Biri gözəl Nigar, biri Qəmərdir.
Nigarın saçı gur, yanağı aldır,
Qəmər bir pərişan, solğun xəyaldır.

Nigar Azad deyib, Azaddan çalır,
Qəmər qəmli-qəmli xəyala dalır.
Söyləyir: – Rayona gedəndən bəri,
Olubdur bir nəğmə dilim əzbəri:
O, kimə xoş cəlməz, söyle bir kimə?
Şən eşitməmisən?

Mənə tanışdır.

– Mənə, belə nəğmə az yaranmışdır.
Onu dinleyəndə adam düşünür,
Həyat başdan-başa mənəyə dönür.
Amma Azadınkı birtəhərdir ey...
Bir az gurultulu nəğmələrdir ey...
– Çaldığım pisdirimi? Bilirsən,
Qəmər,
İstəsən rəfiqən tanış eləyər
Bunu yanan ilə...

– Gərək deyildir.

Menim gözümdəse İlham gözəldir.
Bir dəfə görmüsəm, təvazökardır,
Gözündə bir dərin düşüncə vardır.
– Ay qız, buna bax ey, buna bax ey bir,
Ay qız, o ki mənim, mənim ərimdir.
– Bir teleqrama da dəymədik, ay qız?
Ay toyu yoldaşsız edən vəfasız?
Demək ki, bəs belə...

İlham bu zaman
Fikirli-fikirli girir qapıdan.
Qəmər tez-tələsik ayağa qalxır,
– Hələlik, – söyləyib otaqdan çıxır.
– Ay bacı, nə oldu? Ay bacı,
hara?..

– İlham, o vurulub sən bəstəkara,
Deyir yaxşı yazar...
– Doğrudan? Bəs sən?
– Mən də çox sevirəm, düşmə həvəsden.
– Bilirsən, bu axşam müşavirədir,
Mən də lap hazırlam...

– Məqsedin nədir?
 – Məqsədim odur ki, harayla, hayla,
 O ucuz, o dayaz patetikayla...
 – Yaxşı ey... Bəsdir ey... Bilirəm ki, sən,
 Hay-haray deyəndə Azad deyirsən.
 Bəs müşavirənin mövzusu nədir?
 – Xalqın neğməsindən istifadədir.
 – Bilirsən, Azadın dalında dağ var,
 Sən cavan, Azadsa məşhur bəstəkar...
 Kəsər birce sözle səsini sənin,
 Bilinməz sorağı birce neğmenin.
 – Qoy olsun! Susmaram nə qədər sağam...
 – Yox, səni, mən səni qoymayacağam.

11

– Söz indi İlham'a verilir, – deye
 Salona boylandı sədrı iclasın.
 İlham susdu niye, dinmədi niye?
 Bəlkə də gəlmeyib, xəstə olmasın!
 İşqda parlayır sədrin daz başı,
 Yenə də diqqətlə baxır salona,
 Böyükür gözləri, çatılır qaşı;
 Azaddır "gəlmeyib" söyləyen ona.
 Azaddır! Rəyaset kürsüsündədir.
 Çatmadır qaşları,
 Gurdur saçları.
 Gah sedri gözaltı süzür arabır,
 Gah da üz çevirir salona səri.
 İlham axırıncı sıralardadır
 Gözel Nigarıyla ciyin-ciyinə.
 Nigar: – Qalxma, – deyir, – ağlın
 hardadır?!

Sən Allah, sən canın, qulaq as mənə!
 İlhamsa dartinib qalxır ayağa,
 Çixır penceyinin ətəyi elden.

Boylanır qabağa, gedir qabağa:
 – Ay yoldaş, ay sədr, buradayım mən!
 Bu yaxın kürsüye çatana qədər
 Titrəyir dizləri, yorulu İlham:
 "Çox yollar keçmişəm bu ana qədər,
 Amma indikitək yorulmamışam".
 Özünü çatdırıb kürsüye İlham,
 Su içdi əvvəlcə, gülənlər oldu.
 – Yoldaşlar, bu saat başlayacağam...
 O, xeyli sussa da, danışıdı birdən.
 Azadın haqqında deyəndə İlham
 Azad baş əsdirdi, söz atdı yerdən:
 – Ay canum, bilirsən heç nədir muğam?
 İlham çəşdi yenə, qızardı yenə,
 Yenə sükut etdi başı aşağı.
 Baxarkən Azadın göy gözlerinə
 İtirdi özünü uşaq sayağı.
 İlham su içəndə söz atdı Azad:
 – Az iç, maestro, böyük istedad!
 Su çıxdırsı onsuz da sözündə sənin,
 Su yoxdur, hayif ki, üzündə sənin.
 İlham o gözlərdə istehza görçək,
 Qəlbinə dalbadal köz yapışdı, köz,
 Dedi: – Mədəni ol, səbr elə görək,
 Soruş sədrən ki, kiminkidir söz.
 ... Yoldaşlar, dediyim muğamat ki var,
 Gök kimi, yer kimi dərindir, derin.
 Amma muğamatdan bəzen bəstəkar
 Köçürür sadəcə çox neğmələrin.
 Muğam elə derin bir deryadir ki,
 Muğamdan min dəfə söz salmaq olar.
 O elə qəribə bir mənədir ki,
 Onunla dünyaya səs salmaq olar.
 Kimi bu deryanın üzündən keçir,
 Kimi də baş vurur incilər seçir.
 Cırpinır illərlə inci seçeneklər.
 Amma bu deryanı tüzdən keçənlər

Köpükle doldurub ağızını üzden,
Deyir ki, ən gözəl sənətkaram mən.
Üzünü Azada çevirdi İlham:
– Bəli, bilməyirkən nədir o muğam.
Siz onun kəfini xörək yerinə,
Dinləyicilərə yedirirsınız.
Taxta sinənizdə ürək yerinə,
Lira nişanını gəzdirirsınız.
Niyə deməyək ki, üzünə açıq,
Sənin yazdıqların dərinmi, dərin?
Sənətkar qəlbələ danışmalyıq;
Meydanı çox dardır o neğmələrin.
Aparım uzağa onlar insanı,
Dar gündə, bəd gündə tutmur əlinden.
Hani Üzeyirin dediyi, hani?
Nələr eşitmışik onun dilindən?!
Nəhayət, sözünü qurtardı İlham,
Yerini axtarıb tapdı birtehər.
Nigar açıq etdi: – Razi olmuram,
Ala gözlərində dondu bir kədər.
Kürsünün dalında göründü Azad,
Hər cümlə başında “yoldaşlar!”

– dedi,

Onda nə savad var, nə də istedad,
Qoymuş adını da bəstəkar, – dedi.
Qoca professor söz aldı yerdən,
Dərin süküt çökdü salona birdən.
Qoca eynəyini taxtı gözünə:
– İlhamın sözündə həqiqət vardır.
Azad, qoy deyim ki, sənin üzünə,
İlham az yazsa da, bir sənətkardır.
– Sən qoca kişisən, get evində yat. –
Professor soruşdu: – Nə dedin, Azad? –
Qocanın sıfəti ağardı birdən:
– Sənin atan yerdə bir kişi yəm mən.
Titrədi qocanın əli, ayağı,
Ömründə belə söz eşitməmişdi.

Çırpındı üreyi, əsdi dodağı,
Əlləri titrəyib yanına düşdü:
– Çox sağ ol!... – Toxtayıb danışdı yenə,
Bir qızartı çökdü solğun üzünə...
Azadin nə qədər dostları varmış,
Yamanca vurdular İlhamı yere
Nigarsa qərq oldu düşüncələrə:
“Azad ne hörmətli bir bəstəkarmış!
Paxılıqlı etmirmi İlham Azada?
O böyük şöhrətə, o böyük ada?!
O professor da qocalmış daha.
Sabaha baxasan gərək, sabaha.
Bəs, Qəmər? Deyirdi o axşam Qəmər
Gözəldir İlhamın yazdığı əsər.
Eh, Qəmər adice müəllimədir,
Onun musiqidən qandığı nədir?
Azadin sedası tutmuş hər yanı,
Gezir başdan-başa Azərbaycanı.
Bir də ki, mənim də qənaətim var,
Onun sənətinə məhəbbətim var”.

12

Uçub gəlir dənizdən
Gerib aq qanadını
Dalğalara bir səhər.
Yel vurdुqca tərpənər,
Birər-birər
Ləpeler
Sahile zər səpələr.
Dalğanın biri qızıl,
Biri boz, biri ağdır,
Dəniz zolaq-zolaqdır,
Dəniz pille-pillədir.
Külek pəncərələrdə
Pərdələri yellədir.

Günəş sanki batıbmış
Dalğalarda bu gecə,
Yenə çıxır, közərir,
Alişacaq indice
 O yanır,
 O ucalır.
Üfüqlərdən sahile
Yanar bir körpü sahə:
İşıqlanır. Ele bil
 Buruqlar addım-addım
 Yeriyir üzü bəri.
Yırğalanıb ayılır
 Dünəndən lövber atmış
 Ağır-ağır gəmiler.
Açıılır Bakımun
 Əzəmetli səhəri,
 Doğma səhər, xoş səhər...
Azadin son zamanlar
 Yazdığı bir nəğməni
Yadına saldı Nigar.
 "Aşiqinin, ay gözəl,
 Qəsd eləmə canına.
 Səhər açılında gel
 Pencərenin yanına!"

Buna görəmi Nigar
Pencərenin yanında
Gəlib dayandı bu gün;
 Açıdı qara saçları,
 Tökdü çiyinə çin-çin.
Daramaq isteyirdi
 Daraq əlində qaldı;
Gördüyü bir mənzərə
 Onu heyrətə saldı.
Odur, bağda oturmuş
Bir skamyada Azad.
Ele bil ki, Azaddan
 Üz döndərib kainat.

Aradan keçdi bir gün,
Azad yene ordadır.
Nigar pəncərələrdən
Boylandı, baxdı hər gün,
Azad yene ordadır.
Bir səhər
Belə keçir,
Bu beş gün, on gün olar.
Azadı burda hər gün,
Gördü hər səhər Nigar.
Bir gün əlində zənbil
Gedirdi asta-asta,
Baxmayırkı Azada,
Görməyırkı elə bil.
Yeridi ona sarı,
Yeridi birdən Azad.
Güldü Nigara onun
Gözlərində şöhrət, ad.
Cazlı,
 Tanslı,
Ah, nece,
 Ehtiraslı bir həyat,
Tamam başqa kainat,
Görüşdülər,
 Keçdilər.
Dönüb baxanda dala,
Nigar öldü az qala!
Ürek payimal oldu.
Yanaq yandı, al oldu,
Tekcə kiçik bir çapıq
Qaralırdı üzündə.
Yaş göründü gözündə,
 Sallandı kirpiyindən,
Elə bil o damlatək
Üreyi de düşəcək.
Çünki Azad da dönüb sözlü, suallı baxdı,
Yoxsa çağıracaqdı?

Günler belə ötmədi,
Azad çıxıb getmədi.
Nigarını görməmiş,
Şlyapanı götürüb,
Yerə əyib başını
Ona salam verməmiş.
Azad bu bağa gəldi
Səhər güneşle birgə.
İndi gəl bu ürekdən,
Bu sənməyən dilekdən
Sırr gizlə, can əsirgə.

13

Geniş səhnə... Ortada dümağ geyinmiş Nigar,
Burum-burum burulmuş çiyinlərində saçlar.
Qoynunda skripka, baş əyilibdir yana,
Gözler yarı yumulmuş, süzgün baxır salona.
Lojadakı adamın baxışları itidir.
Nigar ona baxmayırla, axı fikri qətidir.
Nəğmənin ahəngisə qoyur ki, dursun onu,
Əyir onun boynunu,
Yana əyir, o yana.
Nigar baxır yenə də bu nəğməni yazana.
Azadınsa baxışı deyir: "Sevirəm səni!"
Yaxasından ağ donun yandırır ağ sinəni.
Çıxışını qurtarır eve gedəndə Nigar,
Gördü tində adam var,
Azad idi bu adam.
— Salam, Nigarcan, salam!
Tutdu onun əlindən: — Nə qədər ki, mən varam,
Bu ələ minnətdaram.
Sizin icazəinizlə öpərdim bu əli mən...
Hərarətli, sorucu, uzun süren öpüşdən
Nigar əlini çəkib düzəldəndə yoluna
Azad bir an içində girdi onun qoluna.
— Bir səbr ələ, dayan sən,

De mənə nə istəsen,
Mən rəziləm, alçağam
Yeri gələrsə əgər,
Sən istəsen
Bil ki, mən
Yenə alçalacağam.
Sənsiz, demə, varam mən,
Axı, sənətkaram mən.
Bir-birinden aralı biz nəyik ki, ay Nigar,
Gərək duya, anlaya sənətkarı sənətkar.
Hər gün sahildə axşam,
Səni axtaracağam
Bağın girecəyində.
Barı, bir insaf olsun, ay Nigar, ürəyində!
Saat doqquz tamamdan
Düz saat ona kimi
Oradayam her zaman,
Lap qocalana kimi.
Vaxtin olarsa nə vaxt,
Keçsə bir il, iki il,
On il keçsə gec deyil.
Gözleyərem, a xoşbəxt,
Yerim dəniz qıraqı,
Nigar, xəber al məni!
Bir gün, bir axşamçağı
Nigar, yada sal məni!
De, buna nə sözün var?
Gözleyirəm, gəl, Nigar!
Bağın girecəyində...
Barı, bir insaf olsun,
Ay Nigar, ürəyində.
Nigar titrək əliyle
Qapamışdı üzünü.
Göz yaşı gilə-gilə
Axırdı, tokülürdü
Yumru yanaqlarından
İllaham üçün aldığı

Not varağına bir-bir

Tippa-tip...

Azad gedir,
Onun ayaq səsleri
Birdən kəsildi nedən?
Eşidildi tezədən.
Kəsildi.
Eşidildi.
Nigar bircə söz tapıb
Ona deyəmi bildi?

14

Nigar oturmuş yenə
Pəncərənin yanında.
Əli çənəsindədir,
Həsrəti var canında.
“Bu idimi ailə?
Bu idimi mehəbbət?
Bu idimi xoş vüsal?
Həsrət gözəldir, həsrət!
Məlal istərəm, məlal.
Gəncliyin qurtardımı
İntizarı, görüşü?
Xoş günlərim vardımı,
Bu nə işdi, nə işdi?
Adiləşdi bu həyat!
Ah, necə adiləşdi!
Görünməseydi Azad!
Siz nə bəxtiyarsınız,
Ey azad rəfiqələr.
Od tutdu bağım, ay qız,
Yanıram axşam-səhər”.

15

Gün batdı, axşam oldu,
Bu gələn, İlham oldu.
Bir dəstə gül getirdi.
Nigarına,
Yarına,
İlk baharına verdi.
Dedi: – Necə qəşəngdir!
– Eh, neyime gərəkdir.
– Sən ki gülü sevirsən.
– Sevmirəm, sevmirəm mən!
Öz gülərim solubdur,
Gör, bir necə olubdur.
İlham baxdı:
– Doğrudan,
Solub dibçəkdə güller.
Ay Nigar can, Nigar can,
Heç bu da işdir məgər...
Güllərə bax, güllərə
Quruyub nahaq yerə.
Həsrətindən solubdur,
Sapsarı saralıbdır.
Nə olmuşdur, de, sənə
Sırr sözünü desənə?
– Sən mənim İlhamımsan.
Mənim mehribaniımsan.
İstərəm pis olasan,
Nə qeydime qalasan,
Nə oxşayasan məni,
Sevmə məni, sən məni.
Sənə yaraşmr Nigar.
– Nigar, dəlisən, nəsen?
Danış görüm bir nə var.
Nigar isteyirdi ki,
Doğrudan, pis olsun ər,

222

223

Ona acı söz desin,
İncitsin axşam-səhər.
Onun da olsun haqqı
Başqasını sevməyə.
İlhamsa mehribandır,
Nigar ona nə deyə?
İlham geldi yaxına,
Diqqətə baxdı ona,
Qucaqlayıb oturdu
Yanındakı divana,
Bir daha baxdı ona.
Əyib onun başını
Öpdü, qoydu köksünə:
– Nigar, o neydi dedin?
Nigar, nə olmuş sənə?
Nigar, damış, Nigar, din!

16

Gün niyə batdı yenə?
Ah, niyə düşdü axşam?
Yenə – dəniz seyrinə
Gedək, – söyledi İlham.
– Yox, getmirəm, getmirəm.
İxtiyar mənimkisə
Dənizi seyr etmirəm.
– Sən o deyilsən... Nəsə...
İlham çıxıb gəzdi tek,
Nigar evde bəzdi tek,
Sahil ona – gəl! – dedi.
O, yox! – deyib ağladı.
O, dənizə açılan,
Pəncərəni bağladı.
Bağlı pəncərədən də
Göründü sahil ona.
– Tez ol, – dedi, – gəl, – ona, –

Azad gedir, qayıdır,
Azad gəlir yenidən,
İnsafın olsun, ay qız,
Ürəyi daşsan ki, sən!

17

Bir duyan varmı onu?
Kim anlaya, kim bile?
Nigar ömrü uzunu
Çıxmasınını sahile?
Nigar da öz-özüne
Baxıb güzgüde bir gün
And içdi, dad çekdi ki,
“Sahile gəzmək üçün,
Gəzmək üçün gedirəm.
Ele-belə gedirəm.
Yoxsa bir məqsədim var?
Bile-bile gedirəm?”
O, arxası düyməli
Yaşıl donunu geydi.
Bu ən yaxşısıdır ki,
Nə üçün onu geydi?
Ürəyində həyəcan
Evdən çıxdığı zaman
Səs geldi dörd tərefdən.
– Ana, – dedi, – ay ana,
Mən hara gedirəm, bəs?
Kimin sesidir bu səs,
Kimdir, mənə nə deyir?
Sahilin işıqları
Niyə belə titrəyir?
Yox, bu başqa səs idi,
Lap nəfəsim kəsildi.
Lap boğazım qurudu,
Bir içim su, bir az su.

Su içdi birçə qurtum.
İçib düzəldi yola.
Bir az gedib dayandı,
Daldı fikrə, xəyala.
Bu vaxt uca buruqdan
Paraşütlə bir oğlan
Uçub geldi aşağı.
Hiss eledi ki, Nigar
Ucalardan alçağa
Enir bu oğlan kimi.
Nigar indi havada,
Nigar indi göydədir.
Qapqaradır hava da,
Yer haradır, göy nədir?
Yaralı bir quş kimi
Qanad çalır nə vaxtdır,
Dənizəmi,
Yerəmi,
Hara yixılacaqdır?
Nigar yeriyb asta,
Baxmadı da Azada.
“Axı, dəniz seyrinə
Elə-bele gelibdir,
Bile-bile gelibdir?”
Azad gəldi yaxına,
Salam da verdi ona.
Yeridilər fikirli,
Yeridilər aralı.
Üreyi geldi dile:
Söylədi: – Ey vəfasız,
İlhəmə bir vaxt bele
Gəzərdin, ay qız, ay qız?
Ah, nə üçün bu Azad
Çekdi qolundan onu?
Etdi yolundan onu?
Onlar keçdiyi zaman
Dəniz qıraqındakı

Sulanmış asfalt yolu
Sığrayıb balıq kimi
Azadin əllerindən
Çıxdı Nigarın qolu.
Adamların içindən
Birden ona çox tanış,
Yaxın adam göründü.
“Bax, bu odur, özürdür,
Nigar, İlham göründü”.
Əllərini apardı
Alovlamış üzünə,
Bilmədi qatar-qatar
Maşın gelir üstünə.
Azad qədə kənara,
– Səni basar maşınlar,
Tez ol, – dedi Nigara.
Dondu yerində Nigar.
Gələn maşınlar qəfil
Haray salıb dayandı.
Bütün dünya ele bil,
Yuxusundan oyndı.
Uzamlarda hardasa,
Qiyya çekdi bir gəmi.
Sədalar zile gəldi,
Dindi orkestr kimi.
Ses bürüdü aləmi,
Səse düşdü hər nə var,
Dondu yerində Nigar.
Həsəd çekdi karlara,
Həsəd çekdi korlara.
Düşünmək istəmədi
Adı nədir, nəcidir...
Burda niyə dayanmış,
Niyə burdan keçirdi.
Neçə cür çıxış yolu
Dolandı xəyalında.
İstədi ki, gizlənə

Rediküldün dalında,
Əlindəki eziilmiş
Xırda gülün dalında.
İstədi ki, məhv olub,
Nə danışa, dine o.
Döñə daşa, torpağı,
Bir heçliyə döñə o!
Dindar deyildisə də,
Dedi: – Allah, ay Allah,
Mənə də bax, ay Allah.
Allah, bu mən deyiləm,
Vallah, bu mən deyiləm.
İlham, bu mən deyiləm.
Anam, bu mən deyiləm.
Sonra səhv edərsiniz!
Mən məhv edərsiniz!
Doğrusunu deyirəm,
Məni deyiləm, deyiləm.
Niye inanmırınız?
Burda duran bu pis qız
Bir axmağın biridir.
Ölüm – onun muzdudur,
Qəbir – onun yeridir.
Mən deyiləm, bu – odur.
Baxma, baxma, ay İlham!..
Mənmi niye baxıram?
Mən ki burda deyiləm.
Doğrusunu deyirəm,
Mən deyiləm, deyiləm.
Bu əl kimin əlidir?
Kim yapışdı, bu qızın
Biləyindən, qolundan?
Axı, bu başqa qızdır,
Nə istəyirlər ondan?..
...Açan zaman gözünü,

Azadın otağında,
Güzgünün qabağında
Gördü Nigar özünü...
Adam-adama bənzer,
O adam əriydimi?
O gözlər, odlu gözlər
Onun gözləriydimi?
Azad bir an içində
Aldı onu qoynuna.
İsti, odlu, dalgalı
Bir həyəcan içində,
– Xeyr, – söylədi ona, –
Gördüyüñ adam, – dedi, –
Deyildir İlham, – dedi, –
Can, – dedi, – yarıñ, – dedi,
Ey yoxluğum, varlığıñ,
Qəmim, bəxtiyarlığım,
Mənim Nigarım, – dedi.
Aradan xeyli keçdi,
Sükut çökdü otağa...
Nigar qalxdı ayağı.
Nigar istədi Azad
Onun könlünü alsın.
Qoy yenə də kainat
Gözlərində ucalsın.
Bunlar bir yana qalsın.
Nigari dirdirmədi,
Bir sual da vermedi,
Sanki onu görmədi.
Könlü nələr demədi
Nigara nələr, nələr...
Dedi: – Halın necədir,
A şirin dilli dilber?
Dedi, dedi Nigara.
O, ağızından gələni.

Bura hara, sən hara?
Yaman sevir o səni!
Nigar saraldı, soldu,
Köks ötürdü dərindən.
Könlü uçdu yerindən.
Üşürgeləndi Nigar.
Sevda zirvələrindən
Bu ecayib, qəribə
Otağa endi Nigar,
Seyr eylədi otağı,
Yaydımı, yoxsa qışdır?
Təqvimin de varağı
Çoxdan cirilmamışdır.
Qırılmış qanadıdır
Elə bil ki, həyatın
Böyük gümüş kəfkiri
İşləməyən saatın.
Gözəllik, rəngbərənglik
Onu aldatmasayıd...
O, qapıdan çıxanda,
Qorxa-qorxa baxanda,
Könlü necə qan oldu.
Elə bil bütün şəher,
Bütün gələn-gedənlər
Onu tanıyan oldu.
Könlü dərd ilə yüklü,
Hamidan üz gizlədi.
Balacalı, böyüklü
Hamı onu izlədi.
Evə çatdı, nə çatdı,
Gördü qapı açıqdır.
Saçlarına el atdı:
Bəlkə də pirtlaşıqdır?
Rediküldən çıxarıb
Balaca güzgüsünü,

Çaşdı tələsdiyindən
Onun dalına baxdı.
Görməyəndə özünü
Sanki yixilacaqdı.
Belə ağır bir fikir:
Mən varammı, yoxam mı?
Ah, bu nədir, bu nədir?..

18

Azad ilə Nigarı,
Görən adam, o adam,
Yoxsa İlhamdır, İlham!
Axı dinib-danışmır,
Nigara bir söz demir.
Nigardan da bircə söz,
Bircə kelmə gözləmir.
Anlamışdır elə bil,
Nigar o Nigar deyil.
Amma birdən: – Ay Nigar,
Nə var, – dedi, – Ay Nigar.
Dərd eləmə, ezipim,
Vaxt gələcək ki, bizim,
Musiqi aləmimdə,
Xidmətimiz,
Yerimiz,
Əsərimiz olacaq.
Bir gülümse, sən Allah,
Gülümsemir, buna bax...
Qoy çalım pianoda
Yazdığını sonatanı.
O ilk məhəbbət haqda,
Söz haqda, söhbət haqda.
Yar haqda,
Nigar haqda.

Musiqi qurtardı...Dimmedi Nigar,
Əlleri qoynunda baxdı küçəye.
Dedi: "Harda qaldı, harda o çağlar...
İlhamın qədrini bilmədim niyə?
Məni bu dərdlərə salan düşmənim
Azaddır, Azadin musiqisidir.
Daş olsun, kül olsun başıma mənim,
Ay aman, bu nə hal, bu əhval nədir?
Nədir həyatımın indi mənası,
Heyatım nə qədər nasiranədir!
De, o stul nədir, de, o rəf nədir?
Baş-başa vurulmuş üç şam taxtası.
Nədir bu küçələr, nədir bu yollar
Eve getmək üçün, gəlmək üçündür.
Orda nə vüsal var, nə də intizar,
Nə də ki, ağlamaq, gülmək üçündür,
Otağa bir sükut çökdü o axşam,
Nə Nigar dilləndi, nə də ki İlham..."

19

Bir gün Bestəkarlar İttifaqında
Qəfilcə rast cəldi Azada Nigar.
"Keçən gün, qara gün, gəl, düşmə yada".
– Nigar, söyle görüm nə yenilik var?
Bu zaman arxadan İlham gəlirdi,
– Nigar, bu İlhamın inanmır mənə,
Özünü hər zaman dahi bilirdi...
Ordan evlerine yuyurdü Nigar,
Yolda skripka düşdü, bilmədi.
Götürüb telesik birce dəst paltar,
Çıxbı gedən oldu, daha bilmədi.
Dolandı heftələr, dolandı günlər,
Ay da başa çatdı, Nigar bilmədi.
Günəş axşam batıb, göründü seher,
Hər gedən qayıtdı, Nigar bilmədi.

232

İnsafı harda qaldı,
Özü harda, gelmedi,
Niye Nigar gəlmədi?
Pəncərəni tutdu toz,
Tutdu qubar, gelmedi:
Gündüz Günəş, axşam Ay,
Pəncərə qarşısında
Dayandı, fikrə daldı.
Açılmadı pəncərə,
Bu Nigar harda qaldı?

Yavaş-yavaş fikirli,
Ötdü Günəş, ötdü Ay;
Batdı Günəş, batdı Ay.
Dibçəkdeki çiçeklər
Saraldılar, gəlmədi.
Qaraldılar, gəlmədi...
Pişik çıxbı otaqdan
Pilləkənin başında
Yola baxır bayaqdan.
Xalanı fikir aldı,
Gözleri yolda qaldı.
İlhamın dağ dərdini
Gözəl Nigar bilmədi,
Gelmədi ki, gəlmədi!

20

İlham demədiyi adam qalmadı,
Nigardan heç yerde soraq olmadı.
Amma necə gəldi, gəldi bir səher,
Gəldi tanışları həmin o Qemer.
Söyledi İlhamla olub-keçəni:
– Nigar, yaziq Nigar tez inanındı,
O, mürtəd Azadin oduna yandı...
(Dünən bir məktubla yad edib məni)

233

İlham xalaya baxdı,
Əydi başını xala.
İlham çıxdı otaqdan.
– Hara gedirsən, bala?

* * *

O görmedi ki, maşın
Süzüb gelir uzaqdan.
Maşın birdən seslənib
Silkələndi, süründü.
Birdən dayandı, birdən.
Asfaltın üstdə qara,
Öyri izlər göründü.
Tüstü çıxdı daldakı
Təzə, qoşa təkərdən.
İlham baxdı, dinmedi.
Şofer: – Dəlidir, – dedi,
Əl eləyib, maşını
Sürdü getdi uzağa.
İlham bir az dayandı,
Yollandı yaxın bağa,
Oturdu sahildəki,
Sınıq bir skamyada.
Ah, keçən gün, keçən gün,
 Sen niyə düşdün yada?!
Qonaq geldi bircə an,
Ey öten günlər, aylar.
Günəş, tersinə fırlan,
Axın geriyə, çaylar!
Cavanlaşın, adamlar,
Bəlkə döne o bahar.
Xəzri əmdi, nə əmdi,
Xəzri hara tələsdid?
Çiçəkləri, gülləri
 Əlek-vəlek elədi:

Neyi aradı külək?
Coşdu haray çekərək.
Döyü pəncərələri,
Külək,
şisirtdi, açdı,
Qaldırı pərdələri,
Parçaladı Xəzəri;
Birdən şahə qaldırıb
Dindirdi dalğaları,
Endirdi dalğaları.
Nigarı axtardımı,
 Coşan xəzri Nigarı?
Kiparisin, palmanın
Öyildi budaqları,
Çevrildi yarpaqları.
Neçe yarpaq da düşdü
Düşdü bir-bir, iki-bir,
Xışılıyla sürüsdü...
Yarpaq oynadı keçdi,
Qalxdı təzədən göye...
Çırpındı ki, ele bil
Doğma budağa düşsün.
 Onu vurdुqca külək,
 İsterdimi qərib tək,
Uçsun uzağa düşsün...
Ağaclar da baş əydi
 Uzaqlarda kiməsə
 Qəmli adamlar kimi.
 Aldı İlhamı sahil
Qucağına
Dözülməz,
Külekli, soyuq, acı,
Qəmli
 intizar kimi...
Bu göylərə nə oldu?
Dünyanın bu başında,
Dünyanın o başında.

Gurhagur guruldadı.
Yağış güclendi, coşdu,
Şırhaşır şırıldadı.
Çoxu çatıb qaşını,
Çetirin açdı, qaçdı,
Nədir bunun mənası?
Yağışın titrək toru
Dəniz işıqlarını göstərdi
Xeyli tutqun,
Göstərdi xeyli uzaq.
İlham işığa baxdı,
Gözü qaraldı ancaq.
Nargində, Bayıldıka,
Haradasa közərib,
Yanan xırda bir işiq
Görünməz oldu arthq.

* * *

Eve gəldi... bir kağız...
Görən kimdəndir kağız?
Nigarın xəttidir bu,
Bu ki onun məktubu...
“Salam, könlü qan olan,
Məndən nigaran olan!
Vəfəsizam,
Pis qızam,
Uzaqlarda yalqızam.
Gündüzüm qəm, gecəm qəm,
Yaşayıram hardasa,
Heç özüm də bilmirəm,
Yəqin deyirsən ölmüş!
Ölməmişəm mən ölmüş!
Canımı almaq üçün
Əcəli tap, əmr elə.
Mən bir heçəm, barı sən

Səadətə ömr elə”,
O titrədi...
O keçdi pianonun dalına.
Endirdi yumruğunu
İki dəfə alına.
Pəncərəyə göz dikib
Durdu, çox belə durdu.
Əllərini qaldırıb
Birdən başının üstə,
O dil bilən dillərə
Bütün gücüyle vurdı.
Tez də qalxdı ayağa,
Göz gezdirdi otağı;
Bu, Nigarın saatı,
Bu, Nigarın qolbağı,
Bura oturduğu yer,
Bura axır zamanlar
Köksünü qucaqlayıb
Boynunu burduğu yer!..
Kima desin bu dərdi?
Dostlar da yaylaqdadır,
Hərəsi bir bağdadır,
Onlara zəng edərdi,
Bu necə bir qəmdi ki,
Tutmuş bütün otağı,
Tutmuş bütün şəhəri,
Bütün bağçanı, bağı.
Hara gedir nə xeyri,
Orda da qəm, yene qəm.
Sen ki bir şəhər oldun
Ah, nə deyim sənə, qəm.
İlham getdi kurorta,
Getdi Leninqrada.
Getdi ata yurduna,
Qəm göründü yurd ona.
Getdi, yene də qəmləi,
Yene də möhnətlidir.

Qəmdən qaçmaq olarmı?
Xeyr! O, təyyaredən,
Qatardan süretlidir.
Gəldi Bakıya İlham,
Dedi, – İlham, ay İlham,
Yoxsa zəif adamam?
Boğa bilməyecəyəm,
Kəderimi, hissimi?
Düşəcəyəm çöllərə
Zəif bir insan kimi?

21

Dil boğaza qoymadı, beş gün, altı gün xala:
– Bir get, ay oğulbala,
Get, o qocaya de ki, qohumunam mən sənin.
Nə vaxtdır ki, gelmeyir səsi də bir nəğmənin.
– Yox, xala, işləməkdən kor olsa da gözlərim,
Qoy özüm öz gücümle öz gücümü göstərim.
– Allah görüm sabaha çıxartmasın Azadı.
– Yox, ay xala, olmadı.
Həkim de lazımla olsa göndərərəm ki, ona
Qoy ölməyib sağ olsun, qoy sona baxsin, sona.
– Özün bilən yaxşıdır, gözüne qurban olum.
– Sənin də, bax, bu gözəl sözünə qurban olum.
– Bıy, Allah eləməsin, nə deyirsən, ay İlham,
Qaşının çapığına yüz dəfə qurban ollam.

* * *

Gecə yarı... Ay batıb... Serin hava təmizdir,
Hamı yatıb... Yatmayan sənətkarla dənizdir.
Yenə qalın qaşları çatılıbdır İlhamın.
Qaşındakı o çapıq yenə də görünmeyir.
Gözüne yuxu getmir yan otaqda xalanın,
Xəlvət açıb qapını çay getirir arabır...
İlham yazar, yaradır "Damçılar" əsərini.

İlham susur, oxuyur, gen açır əllərini.
...Damçı damcıya çatdı,
Damçı derya yaratdı,
Damçı coşdu, çağladı, Kür oldu, Araz oldu.
Damçı yenə susmadı, damçı dedi: – Az oldu.
O çağırıldı dostluğa dənizləri, gölləri,
Uzaq səltənətləri, obaları, əlləri.
O söz açdı, söz dedi bəşər səadətindən:
Dəryaya dərya axdı əller məhəbbətindən.
Volqa-Kürə, Kür-Nile, Nil-Araza qarışıdı,
Damçı okeana çatdı, okean aşdı-dasdı.
Birləşdilər, axdılar, dənizlər, okeanlar.
Qucaqlaşdırılar onlar,
Aşıl-dasdılar onlar.

22

Filarmoniyada az deyil adam,
Onun simfoniyası çalınacaqdır...
Durub xalasıyla arxada İlham
Sağına, soluna baxır nə vaxtdır.
Olardı bir zaman Nigar yanında;
Ağrılar, acılar gezir canında.
Qoca professor qabaq sıradı,
Boylanıb arxaya baxır arada.
– Gəl, gedək, axtarı, – söylədi xala, –
O, səni axtarır, səni ay bala!
Qocanın yanına gelənde onlar,
Xala açıb dedi qelbində nə var.
Qoca fikrə getdi: – Yamancı tərssən,
Amma təessüb də eləmirem mən.
Bunu əzəldən də bilsəydim əger,
Yaxşılıq edərdim elə bu qədər.
Mənə hər talantlı adam qohumdur,
Mən də bir qocayam, əqidəm budur,
Eşidin səsimi müzakirədə?
Əsər gözləyirik səndən yenə də.

Qoca heyran-heyran baxdıqca ona,
Gözündən süzülüüb damcı-damcı yaş,
Gümüş zolaq saldı ağ saqqalına.
— Gözəldir əsərin, gözəl, a qardaş.
Tutur orkestrdə yerini hərə,
Köklenir qaboylar, skripkalar.
Sanki bu dəqiqa gələcək Nigar.
Dirijor baş eyir ikinci kərə,
Çubuğu qaldırır, endirir qəfil.
Simfoniya ele bil
Qabardı, aşdı, daşdı.
Yayıldı radiodan,
Dağlar başından aşdı,
Şəhərləri dolaşdı.
Seda saldı her yana,
Yetişdi Gürcüstanı,
Çatdı Nigara bu səs,
O neyləsin indi, bəs?
Ömrə yaxşı bax dedi.
Qəbahətdir, ay Nigar,
Özünü asmaq dedi.
Qayit, — dedi, — bu saat
Bu mənəli həyata,
Bu rəngarəng, narahat,
Dalğalı kainata.
Nigar sevdi bu səsi,
Könlüne damcı-damcı
Axıdı həyat həvesi.
Azad isə evində
Yaman mükəddər oldu,
Qəzəbindən boğuldı.
Əliyle tez-tez atdı
Uzun saçını dala.
Gah gəldi, gah dayandı,
Gah da getdi xəyalı.
Bağladı radionu...
Qonşulardan gəldi səs,

Qonşudan xahiş etdi,
Kəsdilər radionu.
Götürdü heyrot onu:
“İndi hardan geldi səs?”
O neyləsin indi, bəs?
Musiqi getmeyirdi
Azadın yaddaşından,
Üreyindən, başından...
Simfonianın şöhrəti
Tutdu Azərbaycanı,
Tutdu bütün dünyani.
O, indi anladı ki,
Ondan yaxşısı varmış,
Azaddan dəfələrə
Yaxşı yazımaq olarmış.
Azad iki əlilə
Saçlarından yapışdı.
Niye belə istidir?
Niye belə soyuqdur?
Həm yaydır, həm də qışdır.
Niye bir kimse yoxdur?
Bu simfoniya da susmur
Onun qulaqlarında,
Onun otaqlarında...
O əyildi, düzəldi,
Qucaqladı köksünü,
O ilk dəfə göründü
Olduğutek özünü.
Dedi: — Bu mənəmmi, mən?
O istədi ayrılb
Uzaq ola özündən,
Uzaq ola gözündən.
Yaman qəribə işdir!
Ömrü boyu özünü
Bir an düşünməmişdir.
Özünü dahi biliib,
Böyük yaradan biliib,

Ən böyük insan bılıb,
Amma həqiqi Azad
Qalıbdır bir qıraqda,
Yaşamışdır uzaqda.
İndi o dahi hanı?
O, bu gün hara qaçı?
Hansi dağlara qaçı?
Anladı ki, özünü
Görməmiş illər boyu,
Azad budurmu, de, bu?
Anladı ki, o özü
Çıxıbdır öz yadından.
Alovlanır, yanır o,
Heyecanın odundan.
Öz-özünü tanımır.
“Ah, bu nə hal, bu nə qəm,
Dəyişikmi düşmüşəm?
Verin məni özümə.
Kəsin bu simfoniyani,
Alov yağır üstümə!
Azad mən deyilemmi?
O məni oğru kimi
Oğurlayıbdır tamam,
Adımı qoymuş İlham!”
Simfoniya susmayırlar,
Simfoniya çağlayırdı.
Ele bu vaxt uzaqda
Yere dikib gözünü,
Qucaqlayıb dizini
Bir gözəl ağlayırdı...

Bakı, 1956

ÜÇÜNCÜ ATLI

(Lermontovun Şamaxı safəri)

“...Sevirəm Qafqazı mən”
M.Y.Lermontov

1

Keçən zamanların bir payız günü,
Dumanlar almışdı dağlar üstünü.
Əkinlər yanında, yol ayricında,
Bir qovaq altında, dağ yamacında
Boylanıb dumanlı dağlar başına,
Söykəyib elini yəhər qaşına
Üç kəhər ürgədən üç atlı düdü.
Göz qoyub etrafa onların biri,
Könlündə söz deyib elle görüşdü.
– Buranı deyirəm səhərdən bəri.
Gəlin odun yiğaq...
Qaralırdı qaş.
Bir tərəfi quru, bir tərəfi yaş
Odun topladılar, ocaq çatıldılar,
Oturub dincəldi burda atlılar,
İkisi rus idi, birisi çerkez,
Onların başçısı bir qaradınməz,
Kürən zabit idi, baxışında kin.
Adı İsmayıldı ikincisinin.
Çöldə ölümlərlə baş-başa yatmış,
Düşməni, qorxunu bir yerə qatmış
Bu çerkez oğlunun hünerdi yolu.
Üçüncü gah qəmli, gah deli-dolu,
Gah da gözlerində küskün bir xəyal,
Gəncdi, yarımkürklü, yaxalığı al,
Çiyində bir uzun qara yapıcı,
Belində qotazlı çerkez qılinci.

* * *

Çathaçat alışır ərçan odunu...
Yağla xal-xal etdi sizlayan kabab
Onun qıgilcimli, qızıl odunu.
Bu, Kaxetiyadan alınmış şerab,
Bu məclis, bu gülüş, bu səhbət nədir?!
O gəncin ürəyi təbiətlədir.
Durub odun qoyur ocağın üstə.
Alov qaranlığı parçalayaraq,
Alıb qolaylayır qovağın üstə.
Ocağın üstünə eyilmiş budaq
Bütün yarpağıyla titreyir tir-tir,
Sanki aşağıdan bir külək esir,
Titreyir, qovaqdə qaranlıq özü.
Qaralır elə ki, ocağın közü
Qaranlıq astaca enir aşağı,
Qaraldır ocağı, örtür ocağı.
Alışır yene də gurhagur ocaq,
Yüksəlir alovu halaybahalay;
Keçir ağ qovağın şaxələrindən,
Cörünür bu zaman yuxarıdan Ay.
Qaranlıq baş alıb uçur yerindən,
Çəkilir dərəyə, meşəyə, dağa.
Uzaqdan-uzağ'a,
Baxır ocağı.
O gənc gülümseyir.
Alovlar vurur
Bu saf tabəssüme qızılı bir rəng.
Bir an qaranlığa sancılıb durur
Qiğılçım – ocağın yanar sözütek.
Alov – odunları düzəldir, ayır.
Köz də parçalanıb atılır bir-bir,
Oxşayırlaçaqdan uçan ulduza,
Qonur yaxındakı tepəyə, düzə.
Bir yarpaq üzülüb düşür qovaqdən,
Ayrlıa bilməyib sanki budaqdan

İsteyir ucalı, qayıda göye.
Titreyə-titreyə,
Qəm yeyə-yeyə.
Alovla bir yerdə enir torpağa,
Elə az qalır ki, düşsün ocağı,
Onu alovların əlindən alan,
Sonra öpən cavan, oxşayan cavan:
– Tamam qurumayıb, hələ də sağdır,
Yazlıq beş-on gün də yaşayacaqdır –
Deyib bir terəfə qoysduğu zaman
Boylanır bir uşaq ağac dalından.
Qarğıdan at minən gülümser uşaq
Baxıb yoldaşına dedi ki, “axmaq,
Baxanda görmədin yaxşı əmidir,
Uzaqdan-uzağ'a baxmağın nədir?”
“Atını” sür bura.
– Sürürəm, Əhməd,
– Tez ol, Məhəmməd!
– Kunaklar, buyurun!
– Ay Əhməd, urus
Bizim dilimizdə danışır.
– Di sus.
Sənə nə...

* * *

Tonqalın başında onlar
Danışdı o ki var, güldü o ki var.
Alovlar həm yaşıl, həm ağ, həm sarı...
Alovdan üzülen tüstü layları
Gah qara, gah da boz görünür göze,
Yayılır neçə rəng alına, üzə;
Bax, bu yaşıl sıfət, o qara sıfət...
Alişdi çırpılar, uzandı səhbət.
Bayaqkı gənc isə susmayır bir an.
O durdu – uzandı kölgəsi yana,

Oturdu – kölgəsi qaya başından
Peşiman qayıtdı ocaq başına.
Uşaqlar balaca qarğı sebətdən
Ona nar uzadır...

– Deyin, uşaqlar,
Bir deyin, ne təhər yeyilir bu nar?
İlahi, bir söyle, bu necə işdir;
Pərdədə saxlanır hər üç-dörd gile.
Təbiət heç zaman, heç yerdə hele
Bu nazda bir meyvə yetirməmişdir.
Öyilir, yayılır, dikelir ocaq,
Ele sual verir o cavan qonaq.
Uşağıın birisi dilli-dilavər,
Bütün suallara o cavab verir.
Amma ikincisi dilsizdir, nədir,
Tutub papağını üzüne, güler.
O bunun yerinə danışar, coşar,
Bu onun yerinə qızarar, çasar.
O deyir: – Gedeyin, qonaq olun siz,
Bu isə göz dikib çarıqlarına,
Xəlvəti göz vurur “qonaqlarına”.
O gencə – yox, – deyir, – evə gediniz, –
– Heyif, başqa dildə damışır qonaq,
Heç başa düşmürəm, – söyləyir uşaq.
Yanır İsmayılin qaynar gözləri,
Yaxşı başa düşür bizim sözləri.
Uşaq söyləyir ki, – qayıdanda siz,
Burda çoxlu-çoxlu nar yeyərsiniz.
Nə vaxt gələrsiniz, bir deyin görək?
Sizi bax, burada biz də gözləyək.
– Şamaxı haradır, könül dostları?
– Bax, ele bu yolla çıxın yuxarı.
– Yaxşı, görüşərik.
Minib “atına”
Çapır kendə sarı, uşaqlar çapır.
O gənc ele bil ki, təsəlli tapır,
Baxır o çərkəzə – baxır dostuna:

– Bu yerin nə gözəl adətləri var. –
O, Lermontov idi. Gəlməşdi bize,
İyirmi üç yaşa girmişi təze.
Düşdü xatirinə Tiflis şəhəri,
Gəzdi Səbuhiyi¹ mavi gözleri,
Şeirini yad etdi ellər oğlunun,
Könlündə misralar qırıldı onun.
Açıldı, qanadı köhne yaralar,
Dövrənin insanla zarafları var.
Sevinc əvəzinə, sevgi yerinə
Puşkinin qəlbindən bir güllə keçdi,
Dəydi yazılmamış əsərlərinə,
Neçə misrasını doğradı, biçdi.
Döndü, qurşun oldu nifreti çarın,
Atıldı Dantesin tapançasından.
Könlü yasa batdı Lermontovların,
Mişel² de şeirini yazdı o zaman,
Qurbanet dedikleri ağır sefərdir,
Baisi daş qəlbli hökmədar oldu.
Amma Səbuhiyi görəndə şair,
Hətta sürgünə də minnətdar oldu.

2

Gürcüstan şairi Çavçavadzenin
Cənnət məkanında yenə də baldı.
Gəlmış gözəlləri gözəl Tiflisin,
Bu küskün xəyalı, o şən xəyalı;
Əl vurma, səs salma, uçar düzlərə,
Ötür, dil-dil ötür uzaqlarda tar.
Ötür o xanendə³, ötür biqərar,
Xırda bir səsi də böllür yüz yere.

¹ M.F.Axundov.

² "Mixail" adının fransızca variantı.

³ Tiflisdə yaşamış azərbaycanlı xanəndə Səttarin müəlliminə işarədir.

Ay da bu səsdənmi gəlmışdır cana,
Axır yavaş-yavaş Azərbaycana?!
Burda Sebuhiyle Lermontova bax.
Hələ özlərindən neçə ay qabaq
Odlu misralart vermiş əl-əle¹.
İndisə üz-üzə dursalar belə,
Yene da gözlərdə uzaq bir həsrət,
Seher yuxusutək şirindi söhbət.
Coşsa da musiqi, qızışsa da bal,
Onların gözündə başqa bir xəyal.
Qabarıq sinəsi güllü, çiçekli,
Duman yaxalıqlı, bulud ətekli
Nazlı gözəllərin rəqs eləməsi,
Xirdaca bir sözü, bir atmamacan
Açıq gözlərində eks eləməsi
Aldı, apardımı iki cavani?
Hərdən gözlərini süzdürən gözəl
– Oynayaq, – deyərək uzadanda əl
Başladı Lermontov atmacamalar.
– Onun sözlərini yumşaldaq, – deyə
Sebuhi zarafat etdi bu ara,
Sonra gözlərini zillədi göye.
Uzaqda xanəndə geldikcə coşa
Dolanır sedası Ay ilə qoşa.
– Bizim musiqidir!

– Sizinmi, gerçək?!

Dinləyə-dinləyə dur gedib gəzək.
Bir nazlı nazənin baxanda bir də
Onları görmədi bayaqkı yerdə.
Düşündü: "Çox nəhaq gülümseməşim!"
Qondu gözlərinə köçəri bir qəm,
Şair Çavçavadze əlində buynuz
Çaxır getirəndə qasını çatdı:
– Hani, ay camaat, o qoşa ulduz,
Məger səhərdirmi deyək ki, batdı?

¹ Her iki şairin Puşkinin ölümüne yazdığı eserler nəzerde tutulur.

Bu aylı gecəyə qonaqmı səhər?
Sanki gülümseyir yuxuda şəhər
Nurun yaratdığı tül arxasından.
Boylana-boylana Metex qalası
Şəhərdən gözünü çekmeyir bir an.
Gah durur, burulur Kürün dalğası,
Gah da altdan axır fikirli və lal.
Deyərsən görünür qərib bir xəyal.
Gümüşdən yaranıb təpə də, düz də...
Dostlar dayandılar,
Nəyi andılar?
Əylişib ayrı bir budağın üstdə
Birdən alışdilar, birdən yandılar.
Onlar ikisi də susur bir qədər,
Dinib-danışmır ki, gözəllik hürkər,
Külek də, yarpaq da çəşər sözünü.
Gecənin yarısı vaxtsız, vədəsiz,
Sükutun özü də narahat olar.
Sonra bir-birinə dikdi gözünü,
Yena də bir kelma keşmedi onlar.
Baxdı ireliyə, baxdı geriyə,
Sonra da yandakı göy çəmənlilik.
O şəhli göy çəmən parıldayırdı,
Amma qaralırdı ayaq izləri.
O sinmiş, əzilmiş otlar ki vardi,
Əlləşib, vuruşub səhərdən bəri
Başını qaldırıb qalxırdı yenə.
– Yadına el düşdü görəndə bunu,
A dost, göz dağıdır kainat mənə, –
Mişel seyr elədi könül dostunu,
Əlini oynadıb dedi ucadan:
– Məger qanununmu quludur insan?
Əynimə gelməyen bir paltar kimi
Sixır, a qardaşım, qanunlar məni.
– Çiynimə yük olan paqonlar kimi

Bir an isitməmiş heç onlar məni.
– Azadlıq! O pəri varmıdır, de, sən?
– Susmaq azadlığı ne qədər desən.
Tərif azadlığı boğaza qədər:
Buyur, qonağım ol, ne dərd, ne kədər.
– Puşkinin ölümü... Yanıram, Allah!
Adı bir hoqqabaz qurbanı olmaq.
Donuq bir ifadə, saxta bir vüqar!
O, soğan yeyəndən yeyənə ağlar!
Gör necə daşdır ki, köksündə ürek,
Ona söz yerine bir gülə gərək.
Ah, kimə qəsd etdi taxta bir insan! –
Ne qədər xoşuma gəldi poeman!

Dostların enirdi, qalxırkı səsi,
Biri otururdu, biri dururdu.
Onların oynayan uzun kölgəsi
Sanki dalgalarda üzgü vururdu.
– Sizin musiqidir, ucaldı yenə,
O daldı xanənde zəngulesinə –
– Beli, bizimkidir.
– Bir ondan danış.
Qubadan, Şəkidən, Şirvandan danış.
Bu vaxt Səbuhinin yol çəkdi gözü,
Sanki əzizini gördü öteri,
Közərdi könlündə “Vətenim” sözü,
Sonra doğma Kürə endi nəzəri.
Bir yarpaq qoparıb tulladı Kürə,
Çatar bu məktubu ele-obaya.
Tiflisden Şəkiyə baxdı o gözler,
Qondu o gözlərə doğma bir kəder.
Səbuhı danışır, Səbuhı gülür,
Hərbi köynəyinin dösündə əli.
Gah filosof olur, gah şair olur,
Deyərsən danışır necə Fətəli.
Dostu da dinmir ki, Səbuhı susar,
Bir də çətin coşar bu sakit adam.

Onun söhbətidir elə bil sular,
Dalğası nurludur, sürəti aram.
Dostunun gözündə gülüməsi qəm:
– Elə ki ilk dəfə dinlədim səni,
Dedim görməliyəm sizin vətəni.
Mən sizin diyari gəzmək istərəm,
Kaş ki, sizin dildə danışam aydın,
Kaş ki, müəllimim özün olaydın.
– Mənim gözüm üstə. Sevindim düzü.
Başla, ilk sözümüz “öyrənmək” sözü.
– O sizin diyari, gözəl diyari,
Bu dildə danışan mərd adamları,
Görməsəm, ölümə can vermərəm mən.
– Gözleyir yolunu o doğma Vətən!
Gedəydim ne ola səninle özüm.
Dostlar səhərəcən qanadlı və şən...
Birdən üzlərdə bir xoş təbəssüm
Yandı dan yerinin şəfəqlərindən.

4

Şair bunu anıb ocaq başında,
Bir əli kemərdə, biri qaşında,
– Atlanın, gedəyin, qoçaqlar, – dedi.
Dikildi gözləri zabitin yera,
“Mənəm böyüyünüz, uşaqlar!” – dedi.
Şair, necə baxım sizin bu əmrə?
Tez olun, söndürün ocağı, gedək.
– Yox, niyə söndürək, qoy yansın ocaq,
Səndəki söndürmək eşqina bir bax.
Sesləsin bu ocaq yol azanları,
Yolçular yerisin işığa sarı.
Çerkezin dişine sıxlıq diş:
“Şair olmasayı bitərdi işi”,
Ocaq tənha qaldı. Ocaq yanırıdı,
Sırdaş arayırıdı, yoldaş anırıdı.

Səher səs yayıldı dörd minarədən
 Sükütlə bir yerde yatan şəhərə.
 Seksəndi Mixail, ayıldı birdən,
 Zilledi gözünü minarələrə.
 Köhnəlib süzülən göy ipək kimi
 Göylər asta-asta ağarır, solur.
 Üfüq zolaq-zolaq, rəngbərəng olur,
 Gətirib ilhamla bütün aləmi.
 Şair pəncərədən baxdı o ki var,
 Geyindi, üfüqə boylandı yene:
 Sandı ki, yolların üst tərəfinə
 Ağrıyan çıynindən düşdü o dağlar.
 Buludlar axdıqca aşağı, yana,
 Dağlar ele bil ki, gəlirdi cana.
 Dağlar asta-asta dayandı heyran,
 Dayandı görsün ki, Günəş hardadır.
 Görüb yola düşdü bu qəmli karvan,
 Bu karvan min esr bu yollardadır.
 Onun həyat boyu bir səfəri var.
 – Qardaşlar, ayılın, yeriyir dağlar,
 Çərkəz: – Hani, – deyib görmək istədi,
 Zabit: – Üç dəqiqə vaxta var, – dedi.
 Qoyun qaydasınca dincəsin adam,
 Yuxum gəlməsə də uzanacağam.
 Gün düşüb əvvəlcə minarələrə,
 Günbəzler başına, qalalar üstə,
 Sonra yayıldıqca bütün şəhərə
 Adamlar görünür dərədə, düzdə.
 Görünür meydanda, atın belində
 Ciynində al paqon, tüfəng əlində
 Oynayır havada göy süngüleri.
 Durub o zabit də baxır şəhərə,
 Hərbi qiyafəli bəyzadələrə:
 Əziz “ata çarın” dayağı olan,
 Bütün vicdanı qan, paqonları qan,

Qılıncı – əzrayıl, tüfəngi – əcəl,
 Qorxudan irəli, taledən ezel.
 Düşmənin bağının başına qonan,
 Evinde ölməyi heqarət sanan,
 Yazın buludutək halaybahalay
 Gurlayıb od saçan dəli bir alay!
 Zabiti dərd alır: “Nə olsun ki, mən
 Çağırdım alayı?”

Qorxu sözünü
 Əcnəbi söz kimi başa düşmeyən,
 Dağların qoynunda qoçaqlar da var¹,
 Parçala bağını, öldür özünü,
 Bununla, ey çarım, üşyanmı yatar?!”
 O dimmir, o baxır axan buluda,
 Az qalır ona da acığı tuta.
 “Bü Günəş nə üçün gecikir yenə?
 Günəş də bircə gün soldatim ola!”
 – Mən sənə deyirəm, Mixail, sənə.
 Geyin paltarını, düzəlek yola.
 Polkovnik Aşenberq gözləyir bizi.
 – Tarix hifz elesin bu əmrinizi.
 O zabit, qızılı düymələrində,
 Yaşıl papağının nişan yerində,
 Tərliyin ucunda, yəhər qasında,
 Silib o “cüt başlı qartallarını”,
 Qovub qeyri-hərbi xəyallarını
 Susur emri dildə, fikri başında:
 “Demişlər el çəkmə birçə an da sən,
 Bunun fikri kimi bunun özündən –
 Dəlisov şairdən...”
 – Lermontov, gedək!
 O çərkəz dayanıb bir bucaqda tek,
 Əyilməz başını eymışdır dala,
 Sanki yüz ildir ki, dalmış xəyalə:
 – Mixail, keyfini açım deyə mən,

¹ Azerbaycanda o vaxt kəndli üşyanları baş verirdi.

Öldürüm bu iti, əgər istəsən.
– Gəl gedək, İsmayıł, qızışma görək!
İtdən ölümü də qoruyaq görək.
Uğunur İsmayıł, gülür İsmayıł,
Şairin ardınca gəlir İsmayıł...

6

Başladı hərb iş, zabit o ki var
Söyledi: – Susmayır Qubadakılar.
Özüm də bilmirəm bu necə işdir,
Sinəmə belə dağ çəkilməmişdir.
– Qoşun gönderərik bir neçə günə,
İndisə yollanaq kef məclisine.

7

Şamaxı. Ucalır faytonçuların
Yenə “ay xəbərdar, xəbərdar” səsi.
Gəlir uğultusu böyük bazarın,
Baqqalın, tüccarın coşur həvəsi.
Fanarlı faytonu uçuran atlar
Gümüş sinəbəndlə, qapqara yallı.
Yollar kənarında pineçilər var
Alim təfəkkürlü, şair xeyallı –
Yeşiyin yanına döyüb əlini
Şeir söyləyir ki, gəlsin müştəri.
Baqqal işe salır şirin dilini:
– Behməz al, bal apar, yaxın düş bəri.
Şair ürəyində deyir bu ara:
“Şairlər vətəni adlanır bura”.
Sonra fikrə gedib baş əyir yenə
Bütün Şirvanilər¹ xatirəsinə.
Herdən atlı keçir mavi çadralı.
Çadranın altından nə gözlər baxır.

¹ Şirvan şairlorinə işarədir.

Sanki min şairin birgə xəyalı
İki göz yaradıb, min könül yaxır.
Bir bina görünür...
– Gelin içəri,
Buyurun bəri, –
Ayağı ucunda başlığı yaşıł,
Uzun çuxası göy, xəz papağı şış
Bey yene seslenir: – Bu nə gözəl iş,
Sevincim, həvəsim başımdan aşır.
Şair bu məclisde susdu tek kimi,
Bir acı söz kimi dodağında kin.
Yüzbaşı parlayan bir şimşek kimi
Qırılıb-açılan rəqqasələrin
Hüsünü seyr edir, gözlərində qəm.
Apardı qoynuna əlini nədən?
Düşündü: “Ürəyim üçar sinədən,
Uçar, bir də onu tuta bilmerəm”.

Yenə gelir bəyin səsi:
– Yeyin kabab!
İçin şərab!
Nə oldu, ey xanəxərab,
Harda qaldı neyin səsi?
Tarin səsi,
Yarın səsi?
Xalça üstde bardaş qurub,
İnce simə mizrab vurub
Tarı çalır,
Ses ucalır.
Zinqirovlu qavalların
Eşidildi cingiltisi.
Sanki gəldi qulaqlara
Bir yanıqlı bülbül səsi.
– Ay Mixail, bir ora bax!
Gözlərə bax, xallara bax!
– Di bir dayan!
– Olmaz, aman!

Gel incimə İsmayıldan,
Bu gözlerin xatirinə
Öldürüm o zabiti men.
Canım, gözüm, bir dinsənə,
Yandın nədən, susdun nədən?
Tapançayla vuracağam
Bir qolumu, dillənməsen.
— Səbr eləsen, bir, ay balam.
Coşma görək yene də sən. —
Şamaxının dilbər qızı,
Geydiyi don al-qırmızı.

O nə deiyib,
Paltar geyib
Ürəklerin alovundan.
Fırlananda coşan zaman
Görünməyir ince beli.
Göydə gəzir bəyin əli:
“A tarçı, tarı asta çal,
A zalim oğlu, tel hanı?
İncitme yarı, asta çal,
Vallah üzüldü, bel hanı?”
Süzür yene,
Elə bil ki, görünməyən bir dəryada
Üzür yenə rəqqasələr rəqqasəsi.
Boy ucadır, əller uzun —
Sanki ülvi gözəlliin
Güllərini dərmək üçün.
Heyran baxan gözlər iri —
Sanki bütün kainatı
Birdən-birə görmək üçün.
O gözlerdə neçə baxış,
Qovar biri, çekər biri.
Könüllərin sarayını
Yıxar biri, tikər biri.
Kirpiyinin hərəsində

Qalxıb-enir neçə ürək.
Gözəlliin talançı!
Onu duyb sevən gərək.
Qandırı ki, bəylərə bəy,
Deyir ki, söz arasında:
— Baxın, vardır öpüş yeri
Qaş ilə göz arasında.
Şair: — A dost, mənəm yanın,
Qəmə döndü bütün cahan,
Dustaq olan gözəlliya
Dözə bilməz ürək, — deyə

Çıxdı çöle.
Susdu yene.
Yenə dedi öz-özünə:
“Demon”da Şərq oyunu var,
Ah, nə qeder zəif imiş.
O rəqs edən gözəl nigar
Doğrudan da zərif imiş.
Şamaxılı ince pəri!
Bir dünyadır rəqsi onun.
Axıd qəlbə “Demon”umun
Təzə-təzə sətirləri.
Ürəyime damdı yene:
“Vəfəsizdir özür mənə...
Qanun yaxın, sevinc uzaq —
Başım gora gedərmi sağ?
Qoy dolanım bu diyarı,
Bu düzləri, o dağları.
Hər yerini görüm, gəzim,
Bu könlümü verim, gəzim. —
Bircə anda,
Her bir yanda
Olmaq istər ürək, a dost”,
Gedək, a dost, gedək, a dost!

* * *

Yoldan keçəndə,
Danışan zaman,
Deyir ki, dinlə
Məni birce an.
Necə danışdım
Sizin dildə mən?
Yəqin ki, çasdım,
Keç səhvlerimdən.
Şair xəyalda,
Dayandı yolda,
Baxdı dörd yana.
Həle Şırvana
Təzə girəndə,
Onu görəndə
Salamlar verən,
Sonra nar verən
O iki uşaq
Düşdü yadına.
Üz tutdu bu vaxt
Çərkəz dostuna:
– A dostum, gərək,
Onlarda qalaq.
Bir həyat görək.
Mehriban olaq.
– Dərde düşmə sən,
Bu yerde əger
Haraya getsən,
Sevinçəklər.
Biz onları da
Salarıq yada.
Şair bu zaman
– Ey gözəl insan,
Gedək, – söyledi, –
Meşədə, bağda,
Dərədə, dağda

İtek, – söylədi.
Gəzdidlər onlar
Bu gün o ki var.
Meşələrə bax,
Sanki nağıldı.
Baxanda qonaq
Dərdi dağıldı.
Yaşıl budaqlar,
Qovuşmuş necə;
Qahnlıqdə var
Min illik gecə.

Quşlar ürküşür
Dəstəbədəste,
Yarpaqlar düşür
Quşların üstə.
Vələs yarpağı
Çinara köçmüş.
Çınar budağı
Şama bitmiş.

Cığırlara bax,
Düyün düşübdür,
Çox ayrırlaraq,
Çox görüşübdür.
Könuldə ilham,
Könuldə kədər
Bu yanda axşam,
O yanda səhər.
Bu hansı əsr,
Bu necə zaman?
Titreyib eşir
Duyduqca insan.
Yaranışından
Girməmiş zaman
İtmesin deye
Sanki meşəyə.

Burada vardır
Ne pul, ne şöhret,
Azad təbiət,
Nə bextiyardır!
“Barı burada,
– Düşünür şair, –
Yetər murada
Könlümdə şeir.
Meşələr derin,
Qulağım da dinc.
Xoşdur bu şirin,
Atüstü sevinc”.
Yolun sağında,
Göl qıraqında
Durub bir aşiq,
Alrı qırışiq.
Dayanır şair,
Gözlerində sırr.
Siyrlidi birdən,
Tezə yeherdən.

Athılar çemənə töküldü bir-bir,
Həmin o zabitdi sonuncu düşən,
Düşündü: “Neyleyim vəzifəni mən,
Balam, nə isteyir, onu da edir”.
– Soldatlar, tez olun, düşəcək axşam.
– Sənin ki başına düşmür, ay balam.
Ona da əmr elə...
– Şair, bəsdir ha!..
– Sən məni boğaza yiğmişan daha.
Bir odlu-alovlu “ilham” kimi sən
Yaxamdan yene də el çekmeyirsən.
– Mən ilham? Mənəmi söylədin, şair?
Bu heç qanunımı, qanunimidir?
Mənim haram pisdir o ilhamından?
– Hərbi qiyafəli bir madonnasan.
Əsgerlər görəndə bəlkə üzünü,

Ele buna görə çasır sözünü?
Sən də ruha gelib təbiətə bax,
Danışır min dildə hər yaşıl budaq.
– Sənin bir dilini anlamıram mən.
– Küs onda sevdasız təbiətindən.
Yeridi Lermontov aşığa sarı
Mavi gözlərində qəm dumanları,
Ağlaya-ağlaya güldü o gözler:
– Salam, dostum aşiq, nədir bu qəhər?
Aşığa anlatdı bu sözü bəyler.
Aşığın gözündə dondu bir kədər:
– A dostum, gəlirəm toy adlı yasdan.
– Sən də mənim kimi dərdlisen, oğlan!
– Dərd kimi vəfəli olsayıdı dövran...
Şair niyə susdu, susdu lal kimi,
Göründü ən uzaq bir xəyal kimi.
Daldı bizim dilin mənasına o,
İldə yüz fəsilli dünyasına o!
“Bu şirin dilini yaratmış, güman,
İlahi damağı çağ olan zaman.
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.
Bu dilde varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarımlı səsi,
Dinle sedaların zərrəsini sən.
Bu dil təmizlikdə – uşaq nəfəsi,
Gözəllik utanır bu ince dildən.
Onun məhv etdiyi boranlı qışdır,
Onun qarşısında düşməndi esən,
Onu həqiqətməi ovxarlamışdır?!
Şahlar qılıncını bu dildir kəsən!
Onun cümlələri Kürdür, Arazdır,
Onun məcrasında əsrlər axır.
Eşqimi alovşuz, gücümü azdır?
Hər kiçik səsindən bir şimşək çaxır.
Ele şirindir ki, doyulan deyil.

Sanki xatirələr dilidir bu dil".
Xəyal cahan oldu, könül asiman,
Aşıq, söhbət ele, diline qurban!
Bəlkə danışasan Aşıq Qəribdən,
Yaman vurulmuşam o dastana mən.
Mənə alim Əli¹ danışdı onu,
Onun saz üstündə oxunduğunu
Söyledi.

— Özürdür, özürdür, bəli,
Bizim Fətelidir, Mirzə Fəteli.
Tiflisdə görmüşəm, yaxın olmuşam,
Tapılmaz ele bir ağıllı adam.
— Mənim o dostumun xatirine sen
Bəlkə söyləyəsən Aşıq Qəribdən.
Bir az məzmununu bilirəm. Amma
Saz üstə sesləşən yetərəm kama.
— Qonaq, şairlərə oxşadın düzü,
İsmayıll dedi ki, — Şairdir özü.
— Şairdir? Yox oldu bu ah, bu fəğan,
Dostuma sazım da, sözüm də qurban!

Qərib bir axşamdı. Batırıldı Güneş.
Hər yarpaq üstündə soyuq bir atəş.
Çinarın od tutan göz yaşları tək
Saralan yarpağı töküllür tek-tek.
Azmi ardıcın da qəmi-qüssəsi? —
Derdidir o yolu tutan kölgəsi.
Sanki min gecənin ahıdır ki var
Göydə burum-burum axan buludlar.
Palid yarpağına bir damla düşdü,
Yarpaq üreyinin döyüntüsütək
Səsləndi.

Ele bil məlala düşdü.

Başa yarpaqlar da. Onların bu an
Döyündü üreyi, döyündü kövrək.

Döyündü üreyi otun, çiçeyin.
Səsini dinlədi o şair ürek
Bir meşə köksündə milyon üreyin.
Yağış şan-şan etdi göy ləpələri,
Ele bil qaynadı gölün üzəri.
Batan Güneş isə göl sularını
Boyayan qırmızı şüalarını
Yanan qol-budaqlı bir ağac kimi
Açılmışdı titrəyen su üzərində.
Şair dayanmışdı yene daş kimi,
İlhamı yanrıdı göy gözlerində.
Yağış eləndikcə əlenir narın,
Yağır qarşısında al şüaların,
Qırmızı bir yağış, yanar bir yağış.
Xeyr! Birçə rəngli deyildir yağış!
O, yaşıł talada yağır gümüşü,
Yağır təbietin sözü, gülüşü...
Hele ağacların kölgəsinə bax,
Yağır qara yağış, yağır boz yağış,
Yağır narın-narın aramsız yağış.
Yağır o yanda da görünməz yağış,
Olarmı de sənə bir əvez, yağış?!

— Deyin, həqiqətmi, yoxsa bir yalan!
Xeyr, bu aşığın sazından qopan
İnce musiqinin hüsnüdür ancaq! —
Deyib yaxasını açında qonaq
Qırıldı düyməsi qara kürkünün,
Açıldı göyləri dəli könələn.
O doğma yurd düşdü, el düşdü yada.
Qürbətə gelmişdi ele bil vətən.
Ağcaqayın bitdi çinar yanında,
“Nələr yaratmadı musiqi birdən?”
Boynuna qol saldı eyri budağın,
Qorxdı ki, yer qaçar, təbiet qaçar.
(Hüsne könül verib aşiq olmağın
Bir sevinci varsa, min kədəri var).
Düşdü gah soyuğa, gah da ki oda,

¹ Mirzə Fətelini Tiflisdə belə adlandırdılar.

İnandi bircə an "Yaradana" da.
 İnandi hər sözə, hər möcüzəyə
 Bu ki bir ilahi sedadır, – deyə.
 Düşündü: "Yağışmı bu göydən yağan?
 Xeyr! Bu ağ yalan, adı bir yalan,
 Söyleyin, adice saz simlərindən
 İlahi xalları töküler dən-dən?
 Gölərdən töküler, onlardır yağan
 Dönüb sırı-sırı döyüntülərə –
 Sepildi sinəmin yandığı yere!
 Tökülür rəngbərəng,
 tökülür bir-bir.
 Dedim, səninkidir bu, ey asiman!
 Başqa bir kelama mən inanmaram.
 Musiqi, musiqi, dinlə qəlbimi,
 Tez ötmə xoş keçən bircə an kimi.
 Könlümü yandırma min yerden yenə,
 İndi ki yandırdın, qaytarma mənə.
 Sən Allah, al onu apar sinəmdən,
 Apar ki, onunla bacarmıram mən!"

Aşıq baxa-baxa uzaq bir yere,
 Sanki toxunmayır incə simlərə;
 Əliyə işarə eləyən zaman
 Uçur üfüqlərə, meşeyə, düzə,
 Bir möcüze kimi görünür gözə.
 Aşıq ele qiyya çekir ki, bəzən
 Deyərsən, qırılır könlünün simi.
 Elə bil dostunu bir loğmən kimi
 Səsleyir dünyanın son güşəsindən.
 Şair düşünür ki, "Mən də qəribəm,
 Dağıl ey kainat, dağıl, ey ələm!
 Qara gözlərində yaş gülümseyən,
 Təbəssüm ağlayan o aşiqi mən
 Sevирəm.
 Gözlerim çox ağlamışdır,
 Dərdim üreyimdə daş bağlamışdır.

Tərpənir sinemde qəlb əvezinə,
 Yerindən oynamış yanar çarpanaq,
 Tale etdiyini edibdir mənə,
 Olmuşam o qızdan, o yandan uzaq.
 Vüsəl birimizik, hicran birimiz,
 Görüşə bilmirik onlar kimi biz.
 Mənə çar əmri yox, vətən versələr,
 Bu zabit yerine – azadlıq, qələm,
 Coşan dərya-dərya dərdi görsələr,
 Batarmı kainat, uçarmı ələm?
 Sinəmdir – od tutan Muğan sehərasi,
 Musiqi zərrəsi – bir damla sudur.
 Ey, Aşıq Qəribin qəm macərası,
 Qəlbimdə hönkürən dərdimi susdur!"
 Musiqi efsanə, möcüzə, xəyal...
 Musiqi sineyə töküldü xal-xal.
 Musiqi doldurdu sinəmi tamam,
 Ordakı min şeir, ordakı ilham
 Köpürdü, hayqırıldı, səda da saldı.
 De, şaha qalxmamış duyğumu qaldı?!
 Könülluşaq kimi: ver, nə var, dedi.
 İndi axşam idi,

seher istədi.

Gecə də istədi sehərlə birgə,
 Sevinc də istədi kədərlə birgə.
 O görmək istədi eli, obanı,
 Bir meşə qoynunda bütün cahani.
 Ulduzu, Güneşi yerdən istədi,
 Bütün fəsilleri birdən istədi.
 Gecəni gündüzün yerinə qoymaq,
 Gündüzü nur kimi gecəyə yaymaq,
 Cahana min səda salmaq istədi.
 Allahın Allahı olmaq istədi.
 Eşqi siğardımı yerlərə, de sən,
 Eşqini göylərə yaymaq istədi.
 Dünyanın bu qərib gözəlliyyindən
 Doymaq istəmədi, duymaq istədi.

Yenə də duydu ki, az yaşayacaq,
 Düşündü: "Taledə namərdiliyə bax!"
 Onun yazdığını pozmaq istədi,
 Qoyub qabağına neçə dəftəri
 Birdən hamısında yazmaq istədi
 Pyesi, poemani, romanı, şerisi...
 Birdən ayıldı ki, "haradayan mən?"
 Musiqi qurtardı, ay Mişel", – dedi.
 Sandı bu sıx meşə, o sıra dağlar
 Həmin musiqiden qaldı yadigar.
 Qaldı buludlar da sönen neğmədən
 Yangından sonrakı tüstüler kimi.
 "Ey Qərib, haqqında yazacağam mən,
 Bu eşqin yaşasın bir əser kimi".
 Şairin gözləri alacalanmış,
 O iri gözlərde təbəssüm ki var,
 Min ildir ele bil küsmüş sevincdən.
 Sonsuz üfüqlərdən üfüqlərecən
 Dünyanı feth edən deli bir vüqar
 Müqəddəs dizini qoymuşdu yere.
 Şair bir də baxdı çalan əllerə,
 Öpdü o əlləri, öpdü o sazi.
 Şair bizim dilde "sağ ol" u azi
 Beş dəfə söyledi, doymadı yenə.
 Şair düşündü ki, "gülerler mənə!"
 Odur ki, qelbində söyledi: "Sağ ol".
 – Aşıq, nə istəsen mənə qonaq ol.
 – Qonaq, bu dünyanın qonağıyıq biz.
 Amma ki, düzgünmü məzəmmətimiz?
 Daima yerində deyilmə cahan?
 Cahani dərk edən,
 Sonra tərk edən,
 Söyle, biz deyilik, kimdir, ey qonaq?
 – A dostlar, aşıqda kelama bir bax,
 Doğrudan, oxşayıր Xıdır İlyasa!
 İrişdi zabitse: – Batıbmı yasa?
 Saz çalıb ağlayır bayaqdan bəri.

Şairin gözündə parıldadı kin:
 – Aşıq seyr eləyib sen kimiləri,
 Ağlayır halına dərrakənizin.
 Zabit gah ağarır, gah da qaralar,
 Sonra da astadan fiştıraq çalır.
 Görüşüb onlara atləndi aşıq.
 Apardı hüsni də, sevincidəmi?
 Qatışdı kölgəyə alaqaranlıq,
 Tutdu kainatı intzar kimi.
 Düşündü şairse: "Uzaq işartİ
 Görünür, titrəyir, ora gedekmi?!"
 Lermontov oxşayıb minəndə atı,
 Yanında çərkəzi gördü dost kimi,
 Şair düşündü ki, "bu işıq nedir,
 Bəlkə çatdırığımız həmin ocaqdır?
 Bax, o da titrəyir, sanki gel deyir,
 Mehəbbət alovu yaşayacaqdır".
 Şərətdi atlara beylərlə xanlar,
 Şair süren səmtə sürendə onlar,
 O zabit hirsini soyutsun deye,
 Qəlbində emr etdi: – "Dönün geriye!".

8

Doqqazlar açılır sessiz-semirsiz:
 – Allah qonaqları, xoş gəlmisiniz.
 Qoca unutmadı yüyen tutmağı,
 Atların beline çul atan oldu.
 Saçı yere dəyen gelinlər, qızlar,
 Baxdı qonaqlara yaşmağın altdan.
 Yenə o "iki göz, ilahi gözlər".
 Misrası şaire od vuran zaman
 Açıldı taybatay qonaq otağı,
 Açıldı qolları həmin qocanın.

¹ "Aşıq Qərib" dastanındaki peyğəmber.

Evden etri gəldi təze parçanın.
 O, yastıq götirdi yera qoymağa,
 O, yastıq götirdi dirseklenməyə.
 Şair gülümsündü: – Cennətdir, – deyə, –
 – Baba, öldürəsen getmərəm burdan.
 – Oğul, gedenləri öldürür baban.
 Şairə tərcümə etdilər bunu,
 Unutdu məclisde oturduğunu.
 Puşkin ölen gündən indiyə qədər
 Heç belə qəhqəhə çəkməmişdi o,
 Sevincən göz yaşı tökməmişdi o.
 Zabitse düşünür: "Delidir məyər?"
 Şişdə kabab gəldi güllü süfrəye,
 Süfrədə Mədrəsa caxırı da var.
 Məclis ki qurtardı: – Sevimli dostlar,
 Mən gedib bayırda yatıram, – deyə
 Lermontov tələsik çıxdı qapıdan.
 İsmayıll: – Dinmeyin, qayıtmaz, – dedi, –
 Yerini taxt üstdə həyətdən salın,
 Əgər istədisə, demek, istədi,
 Siz də, əziz ata, arxayın olun.
 Şair taxtin üstə uzandı sessiz,
 Başının altında əlleri çarpatz.
 "Ey ulduz, ey gecə, sevimlisiniz,
 Sızsız sinəmdəki ürek de çarpmaz!
 Bir deyin, insafmı, mürvətmi bu da,
 Çəmən çöldə yata, şair otaqda".
 Uzandı gecəylə, Ayla baş-başa,
 Bağlarla bir yerdə, çəmənle qoşa.
 Təkliyi qoymadı xiyananda tək,
 Çığır-açıqra qalmadı külək.
 Qoymadı titreyə, soyuq da tir-tir,
 Qoynunda yer verdi soyuğa şair,
 Yapıcı altında qızdırıldı onu.
 Bu qəmlı gecəyə vurulduğunu
 Açıdı ağaclarla, ota, yarpağa,
 Verdi təbitlə dodaq-dodağa.
 Sabah getməlidir bu diyardan o,

At minib qaçayıdı irtizardan o!
 Deyir ki, taleyin oyununa bax!
 Bilseydim ayrılıq çətin olacaq,
 Heç bura at sürüb gələrdimmi mən?
 Ayrılıq, güləndə gözümə vətən
 Mışəl qisasını sondən alacaq.
 Ayrılıq gecəsi, gecəyə bax bir,
 Özü də tərs kimi necə gözəldir!
 Sanki gecə deyil, bu varlığı sırr,
 Gecənin sehri yuxusudur bu.
 Aləmi çulğayan sükutdur, nədir?
 Sükutun ən böyük arzusudur bu.
 Bir səs eşitməmiş yaranışından,
 Elə bil neyise dinleyir cahan.
 Elə sükutdur ki, Sankt-Peterburqdan,
 Gelir nənəsinin "Mışəlim" səsi.
 Ordakı yel vuran göy budaqlardan
 Tökülür bağlara qəm şəlaləsi.
 Elə sükutdur ki, Tiflisdən gəlir
 Açılan, örtülen varağın səsi.
 Gecənin yarısı o, Səbuhidir,
 Axır kağızlara könüli neğməsi.
 Elə sükutdur ki, keçən bir əsrin
 Susan varlığından səda yüksəlir.
 Ərzurumu keçən aşiq Qəribin,
 Bir də köhlənin nal səsi gəlir.
 Elə sükutdur ki, hər yerlə danış,
 Nə teleqraf gərək, nə kağız gərək.
 "Balam, Rayevski, məktub çatmamış?
 Bəlkə də almışan, bir danış gərək.
 Ay nənə, könlümə düşmüsdüñ necə?
 Ay nənə, bir əsər yazıram yenə.
 Yaxşı ki, burdasan sən də bu gecə,
 Nənə, üstümü ört, nənə, ay nənə!
 Nənə can, nə üçün susursan elə?
 Bilirəm çoxdandı hırslısan mənə!
 Anam demeyib ki dinmə Mışəli?
 Şirni ver, yatarəm, nənə, ay nənə!

Hayqırkı birdən o: – Ax səni, dövran!
 Men varam hər zaman seninlə, – dedi.
 Ağır qılincını çəkib qınından
 Burdan Peterburqa atmaq istədi.
 Bir azdan Ay batdı,
 Gece də yatdı.
 Ayrılıq gecesi əzizdir, deyə
 Şair keşik çəkdi yatan gecəyə.
 Ondan icazəsiz, ondan xəbersiz
 Köləlüne cümlələr töküür bir-bir.
 Köksündə gah Güneş, gah duman, gah sis...
 Bilir ki, yazılın "Aşıq Qərib"dir.
 Gözündə hem sevinc, hem qəzəb, hem kin
 Hərden xumarlanır, hərden çevirilir.
 Düz sabaha kimi "Aşıq Qərib" in,
 Bir də köhəninin nal sesi gelir.
 Ayıldı alnına şəh düşən zaman
 Qızartı yüksəldi dağlar dalından.
 Qarənlıq dağıldı bər yuxu kimi,
 Ağ duman göründü süd buğu kimi.
 Çiçək sepaləndi çəmənə narın,
 Aydın eşidildi harın atların
 Yerə ayaq döyüb kişnəməsi də.
 Gəzinir heyətdə ev iyiyəsi də.
 Yoldaşlar ayılır, yoldaşlar gülür,
 Zabitin üzündən zəher töküür.
 Onlar yola düşdü yeyib çay-çörək,
 Zabit şax dayanıb qaşını çatdı,
 Guya ki, bir yeni aləm yaratdı.
 Gedən adamlara əmr etdi: – Gedek!
 Qonaqlar qocayla halallaşdırı,
 Yenib dar dərədən
 Dağı aşdırı.

* * *

Göründü o qovaq,
 Yanır o ocaq.
 Çathaçat alışır ərçan odunu,

Köləlü alovvlular qalamış onu.
 Yoxdur o uşaqlar.
 Hanı qoçaqlar?
 Sapsarı su dolub ləpirlərinə,
 Həmin ləpirlərde sərçələr çimir,
 – Uşaqlar gələrək görüş yerinə
 Peşiman qayıdır.
 Həyata bax bir!
 Yazıqlar nə qədər gözləyib dünən,
 Bax, odur, kənara atmışlar narı.
 Könüll qurtarayıdı bu herbi işdən.
 İncitdik, İsmayıll, dostcuğazları.
 – Əzizim, onların xatirinə mən
 Bir qoşun qıraram eger istəsən.
 İsmayıll qəzəblə baxır zabitə,
 Mişəl göz-qaş ile "sus" deyir ona,
 Bilir ki düşdümü dostu niyyətə,
 Ne ölüme baxar, nə də ki qana.
 Şair odun qoydu yenə ocağa,
 O baxdı çəmənə, təpəyə, dağa...
 – Neyləyim, ayrılıq namərddir, – dedi...

* * *

O gün o yerdən
 Üç atlı getdi.
 Qanrlıdı geri
 Onların biri.
 Bəlkə yadından
 Ne isə çıxdı.
 Bəs o ne yaman
 Hesretli baxdı!
 Bəlkə də elə
 Bir sözü varmış?

Gedəndə bele
 Nə pis olarmış?!

Yumdu gözünü,
Atını sürsün,
Birdən özünü
Uzaqda görsün.

Dağların ath
Belindən endi.
Atın gur yalı
Buludla təndi.

Qaldı yolundan,
Dostamı çatdı?
Atın nalından
Ay doğdu, batdı...

Qəm kainatlı
Bir igid kimi,
Burdan o atlı
Gəlib keçdimi?

Çiynində onun
Qara yapıcı,
Belində onun
Çerkəz qılıncı.

Bele nişanlı,
Bele büsətli –
Xeyli zamandı
Getmiş o atlı.

Onu gedəndə
Görən oldumu?
Su isteyəndə
Verən oldumu?

Getdi yurduna,
Kesildi səsi.
Atıldı ona
Namərd gülləsi.

Bu nece işdi?
Hani o adam?

Axı demişdi:
“Qayıdacağam”.

Qəm iyne kimi
Ürəyi delir.
Bu o deyilmi?
Nal səsi gelir...

Gelmədi... hele də odlanır ocaq.
Her gün burda olur o iki uşaq.
Gözləyir kənara tullayıb narı,
Gedir yavaş-yavaş obaya sarı.
Ocaqsa sönmədi, həmin ocaqdan
Her yerde, hər yanda qaladı zaman.
Göydə qatar-qatar ulduzlara bax,
Uzaqdan görünür orda min ocaq,
Şairin eşqile yanır hər axşam;
Od tutur hamısı düz sabahacan.
“Belke də yollarda azmış o insan?”
O isə gelmeyir, başında iş var.
Küsüb sabah üzü sönür işqlar.
Uşaqlar böyüdü: hər biri qoçaq,
Öldü döyüslərdə o dəcəl uşaq.
Amma o birisi ömür də sürdü,
Bizi de gözlədi, bizi də gördü.
Bax, bu həmin qovaq!

Sualına bax,
Bax, bu həmin uşaq!
Saqqalına bax.
Əlinde tutduğu “Aşıq Qərib”dir.
Olub-keçənləri danişir bir-bir.
Bax, bu həmin ocaq!
Məlalına bax.
Hele də odlanır, hele də yanır,
Gizləyə bilmeyib intizarını,
Saxlayır arabır alovlarını.
Bir an fikrə gedib kimisə anır.

Bakı, 1958

O MƏNƏ DANIŞDI Kİ...

Kurortdayıq, Bağdayıq,
Oturub dincəlirik.
Axır göy meşələrdən
Dalğa-dalğa sərinlik.
Xoşdur burda hər kəsin,
Zarafatı, söhbəti.
İş budur, pozulmasın
İnsanların sehəeti.
Bir gün bize ortaboy,
Qarayanız bir kişi
Elə burda başına
Gələnləri çöyledi.

AYAQLAR

Qəribəydi... Dediyim bu mehriban adam
Söyləyəndə - bu yerlərdən ayrılmamram,
Çox da bura Bakı deyil, xeyli xirdadır,
Ayağımin biri buradadır.
Onu süzdüm: ayağının yox idi biri,
Aldı mənim baxışımı iri gözləri.
Mən utandım...

O utandi...

Nə işə andı;

Gəlib keçən bir əsrdi,
yoxsa ki andı.

Baş aćmadıım...

Birdən dinen o oldu yene...

Nə olaydı, söhbətimiz düşəydi yönə.

Döne-döne,
baxdı mənə

üzündə duman.

O tutuldu.

Düz çıxmışdı qəlbime daman...

Yağdı sanki gözlərində keder yağışı.

Dedi ki: - Yaxşı,

Fikrə dalma,
dilxor olma,
təqsirin nədir?
Buna bircə səbəb varsa, müharibədir.

AYRILIQ

Dostum, o yay onilliyi
Bitirmişdim təzecə mən.
Deyirdim ali mektebə
Nə cür olsa girecəyem.
Müharibə bizim üçün
Çətin, ağır sinaq oldu.
Fasist xəçi sinələre
Çalın-çarpaz bir dağ oldu.
Anam, atam, qonşular
Məni yola saldılar
Kiçik vağzala kimi.
Neler yoxdu gözlerde:
Açı qəmdən, kədərden
Şirin vusala kimi...
O gözlərdə gördüm
Davaya qarşı dava,
Ölümə qarşı ölüm,
Hesrətə qarşı həsrət.
Dünya boyda, işıqlı,
Böyük, odlu məhebbət.
Hey yağdı üz-gözümə
Ata, ana öpüşü
Tufanlı bir havada
Payız yarpağı kimi.
Vaxt neca tez ötüsdü,
Sevinc sorağı kimi...
Qalstuklu uşaqlar
Vaqonların böyrüne
Yazırıldılar: - Qana qan!
Deyirdilər: - Qoy ölsün,
Ürekleri qanadan!

ADSIZ FƏSİL...

Hele bəled olmamışdım,
Bombaların nəfəsinə.
Mən alovə, oda girdim
İnstitut əvəzine.

AÇILMAMIŞ GÜLLƏLƏRİN YARASI

Mən piyada bir əsgərəm,
Mən tezəyəm.
Bilirəm ki, hele gərək
Alov görəm, dava görəm,
Qorxularla sinə gərəm,
Neçə kəre
oda girəm.
Heç öyünüb döymə döşə,
Deme ki, bir aslan kimi
Gire billəm ilk döyüşə...
Həddi nedir ehvalımı
Ölüm poza, od dəyişə.
Bu ilk döyüş, döyüşlərin
Ən yüngülü olsa bełə,
Yene də ən ağırıdır.
Deyirsen ki, bu ilk döyüş
Heyatının axırdır.
Səngerlərdə uzanmışlıq,
Uzanmaqdan usanmışlıq.
Messerşmit səsi gelir...
Bir az keçir...
özü gelir...
Kölgəsi də ötüb keçir,
Başımızın üzərindən
Ölümün öz kölgəsítək.
Sürünür bu qara kölgə
Teyyarenin kölgəsítək.

Alır çölü, dağı, daşı
O gör hardan hara kimi.
O, qaradır,
Anaların bağladıǵı
qara kimi.
Tutub yırtmaq, parçalamaq
İsteyirəm bu kölgəni,
bu kəlməni.
Birdən yağır üstümüze,
Arzumuza,
Qelbimizə
Gurultular...
Bu bombalar...
Parçalanır, hava, sükut,
Torpaq, ömür və hər nə var,
Qalxır göye
daşın, tozun,
İnsanların, ümidiñin
Paçraları – qarışıqlı.
Bir az sükut...
Əmr gəlir:
– Düşmənlərə qarşı şığı!
Şığıyırıq...
İrəlide tüstü-duman boğanağı.
Kimdir indi
Bele şeyə baxan axı?!.
Yüyürük... Atlarıraq
Yiyələri görünməyən
İniltilər üzərindən.
Nələr, nələr üzərindən!
Xəyalı bir son görünüşün,
Melallı bir son öpüşün,
Minnidanın üzərindən,
“Əlvida!”nın üzərindən!
Tapdayıraq bəlkə də biz
Son kəlməni, sonnidanı.
Bura gələn bir ananı.

Ne yandırır bir gör məni;
Belkə ele tapdayırıq
Dil bilmeyən bir köpəni.
Varmı bunu olduğunu
Fikirləşib tapanımız?
Görən neçə son görünə
Nöqtə qoyub dabanımız?!
Yüyürük enə-enə,
Yana-yana,
söne-söne!
Düşmən vurur... Düşmən biçir.
Güllələri qulağımın
Lap dibindən gelib keçir.
Bu deymədi...
Daha gecdir...
Yene gəldi...
Sanki dilə gelib deyir:
Bil ki, səni yeyəsiyəm.
Əl çekmeyir,
Aşiq olub, mənə nedir,
Yoxsa onun yiyesiyem?!
Nedir gören bedənimdə,
Üreyimdə küt ağrılıar?
Sonra bildim hələ sənə
Toxunmamış gülənin də
Yarası var, ağrısı var.
Duyarsan o güllələri,
Bedənidə
Qalmasa da gülə yeri.
Sol qoluma nəsə deyir,
İsti-isti nəsə axır,
Qolum düşür ağır-agır.
Qorxuram ki, qolum sına.
İlk hücumum,
İlk döyüşüm
Qolum üstə yetir sona.

Biz Şimalı Qafqazdayıq.
Bir tepənin arxasında,
Qanlı-qanlı susur yağı,
Ağır-agır
Qar da yağır...
Yerə düşüb
partlamamış
Bomba kimi
hava gərgin,
Sükut gərgin.
"Qonşusuyuq" faşistlerin.
Yuxarını onlar tutub,
Aşağıdan biz baxırıq.
Gülle yağır,
Faşist susur;
O gözleyir ov vaxtını.
Nece olsa pozmalıyıq
Bizse onun ovqatını.
Sol qolum da qaydasında,
Berkimişdir, sağalmışdır.
Əlbəyaxa bir döyüşde
Meni yaxşı saxlamışdır.
Yanımdadır bizim Vano,
Ən sevimli dostumdur o.
Cəbhəyə də bir gelmişik,
Halal duzu, çöreyi də,
Ölümü də tən bölmüşük.
O, təmkində bir dağ kimi,
Coşqunluqda Küri kimidir.
Görkəmisiç çox sadəcə,
Bir əsgerin görkəmidir.
Hücum emri!
Atəş emril!
Sürünürük...
yüyürük...

Tüstü... Duman...
Od görürük!
Bomba düşür, arx yarılır,
Bölünür ten ortasından.
Qısaş,
Qısaş almalyıq
Düşmənin sert ordusundan!
Fürer qızıb,
quduz olub,
İsteyir ki, bundan belə
Hele
Min-min qan töredə,
Yeriyirik,
yixılırıq,
Gah təpədə,
gah dərədə.
Birdən duyduq: dörd yan düşmən.
Görməmişdim
Bundan qorxunc mühasirə.
Komandırın qaşı çatıq:
– Yaxşı yerde axşamladıq...
Amma bircə yol var, baxın,
Sinəsində qarşı dağın
Fikir verin dar yargana;
Sarılaraq yarağına
Biri keçib ordan gərək,
Xəbər verə hissəmizə.
Kömek edə hissə bize,
Vano dostum çıxdı öne.
Gözlerile: – “Gedim!” – dedi.
Bize baxdı...
çıxdı,
getdi...
Eşidildi gülle səsi,
Yuvarlandı Vano yere,
Tez yüyürdüm, qucaqladım,
Əllərimdə uçub getdi
Son nəfəsi.

Qucaqladım birdən onu,
Öpdüm onun gözlərində
Həsreti de,
Möhneti de,
Heyatı da, ölümü de.
Ele bildim
Əziz dostun gözlərindən
Baxdıgyışın
Bir an mənə doğma geldi
hətta ölüm özü belə...
Mən ilk dəfə tanış oldum
Qardan soyuq, gözdən odlu,
O öpdüyüm
boz sıfetli ölüm ilə.
Öpdüm, bir də öpdüm onu.
Qucağımda saxlasam da mən Vanonu,
Milyon yaşı keçmişdəydi,
Milyon ağac uzaqlıqda.
Mən yadigar kimi aldım
Bir az ölüm qarışığı
Kədər rəngli təbəssümü,
Ana adlı son sözünü,
Əlindəki son istini,
Son həyatı, teleqramı.
– Kimdəndir bu?
Sonra onu açıb baxdım.
Az qaldı ki, yana bağrim.
Az qaldı ki, lap bağırıb!
Vano gizli saxlayırmış;
Anam uçub getmiş imiş.
O, məni terk etmiş imiş.
Eh, na fayda, gecə-gündüz
Səndən deyəm, səni anam.
Səni burda qoruyurdum,
Orda niyə öldün, anam?!
İki ölüm həcum etdi,
Bir əsgərin üzərinə,
Eh, ölümlər nə edəcək,

Alvolanıb-közerəne!
Neçə dostum qarlı dağa
Diri qalxdı, ölü endi.
Ne tərpəndi,
 ne də dindi,
Baxdı mənə komandırıım,
Bildim çatıb növbəm mənim.
Qalxdım dağa...
İreilye baxa-baxa,
Qəzəbimi boğa-boğa
Dişlerimle
Nifretimi sıxa-sıxa,
Sürünürəm yavaş-yavaş
Gülle döyen yere sari.
Başım üste od hasarı.
Snayperdir yeqin orda,
Qırır bir-bir,
 Tökür bir-bir,
Ağlıma bir fikir gəldi:
Yanib-sönən iti fikir.
Aldım başdan kaçskanı mən,
Tez qaldırdım...
Tez vurdular.
Ele o an mən aşrıldım
Dağ döşündən
Dar yarğana,
Daha ne var?
Yene dere,
Derin dere,
Yenə, yena yerim dere!..
Çiynamdəse bir küt ağrı
Yüyürürəm dere boyu.
Çiynamdə qan – yüyürürəm,
Sanıram ki,
Uşaqlıqdan yüyürürəm
Gərek indi bu xəberi,
Hissəmizə gedib deyəm, yüyürəm.

Men dostların ümidiyem.
Demeyin ki, ciynimdəki bir çantadır.
İndi görün neçə həyat bir candadır.
Ciynimdəki bu ağır yük
Dostlarımı həsrət çeken,
Böyüklerin, uşaqların heyatıdır,
Neçə evdə gizli yanın,
İşıqların heyatıdır.
İndi xırda körpələr var,
 Çoxu yatır,
 Qəmə yaddır.
Bilmirlər ki,
Mənimlə bir yürürlər
Yixilram, yixılırlar.
Bilmirlər ki, hamisinin ciyində də,
Mənimkitek bir yara var.
Yağır mərmi;
Dağ düz olur,
Düz dağ olur.
Mənim yolum irəlidir,
Necə olsa,
Ölüm neçə-neçə olsa,
Men ümidəm.
Uşaqların tebəssümü,
Sözü mənəm.
Ey derəde qalan dostlar!
Yüyürürəm!
Yüyürürəm!
Şəhər... Çatdim...
Qolsuz ağac...
 Kor binalar...
Görürəm ki, bizimkiler
Tərk eləyir
bu yerleri.
Gelmeyimin yoxmuş xeyri.
Qişqırıram, çatmir səsim,
Kesilibdir lap nəfəsim.

Gurultular yene qopur...
Birdən-birə yixilram...
Ayağımın birini mən
İtmişəm elə orda.
Bu arada
Məni görüb
Şəherin mərd sakinləri,
Aparırlar,
Gizledirlər xeyli zaman.
Gece-gündüz keşik çəkib
Bir ağ saçlı gürcü ana.
Gah açaram gözlerimi,
Gah da yumub sayıqlaram.

ANA, HARDASAN?!

"Mən indi hardayam?!"
Duman içinde,
Məni yırgalayan ümman içinde.
Bu nədir alnına toxunur, bu nə?
Bu kimdir?
Neçidir?
Nə deyir mənə?
Qadın səsindir ki...
Anammi? Axi...
Axi, ölüb anam.
Yalanmı? Axi...
De sağsan, yoxsə ki... Söndünmü, ana!
Sənə yalvarıram, susma, ana can!
Başına gəleni danış sonacan.
Söyle, səsi gələn səndinmi, ana?!
Dözməyib bunlara o gürcü ana,
Mərhemət ucundan keçib yalanı.
Söyləyib: - Ananam, ay oğul, mənəm!
Ay oğul, mənəm!
- Gəlmisən?
- Gəlmisəm! Beli, gəlmisəm!

- Bəs axı...
- Nə olub?
- Ölməmişdinmi?
Tez ol de...
- Çekmə qəm,
Yalan demirəm.
- Sən ayağı yalnız,
Sən başı açıq
Tapdayıb davanı
Ölümü,
qarı,
Sən qoca qarı
Qoşa addımlayıb qəmlə, kederlə,
Topları susdurən qəhqəhələrlə,
Keçib alov dolu qanlı yolları,
Keçib gəlmisen.
Uçub gəlmisen!
Durub gəlmisen,
Ana, gəlmisen...
Sən...
Sən...
Ölümün ebedi sərt qanununa
Ağ saçlı başını əymeyən ana,
Bəs səsin bir cürdür...
- Soyuqlamışam.
- Əlin kiçikdir ki...
- Ariqlamışam.
- Axır ki, gəlmisən, tapmışan məni.
Ana, tanımadım amma səsini,
Bir də əllərini...
- Sakit ol, bala.
- Kimin nə haqqı var, bir özün de sən;
Mən səni qoymaram bir də ölesən!
Sonra dotslarımı bir sözüm də var:
Məni vurdular!

AYILDIM BİR SƏHƏR

Ayıldım bir səher...

İlk sözüm: – Ana!

Başımın üstünde durmuş bir qadın.

Az-az xatırladım olub-keçəni.

Göresən,
göresən, neçidir qadın?

Bəlkə də öldürmek isteyir məni?

Susuram xeyala gedib nə vaxtdır.

Baxıram diqqətə:

Bu ki otaqdır,

Divarda şəkli var

Rustavelinin...

Seretelinin.

Baxıram qadına.

Qadın da baxır.

– Bəs bura haradır?

– Bizim otaqdır.

Tez düşür yadıma o dostum Vano.

Mənə ele gelir, bax, bu qadının

Sevimli, doğmaca balasıdır o.

Sanki qadın bilir Vanoya dostuq,

Odur, xilas edib məni bu qadın.

Vano, a qardaşım, harada qaldın?

Toplar guruldayır, divarlar eśir,

Qelbimi bir acı xatire eziir.

Qalxmaq isteyirem,

Dayan, bu nədir?

Yoxsa sol ayağım uyuşub nədir?

Tapa da bilmirəm,

Yoxdur o!

Hanı?

Anladım... Dərdiniz yanında dostlar,

Heç ayaq itirmek dərdi dərdmidir?

İndi təkayaqlı ümidiñiz var.

Dörd yanda düşmənse dərya kimidir.

İndi həsrət kimi hava soyuqdur,

İndi çantanızda bəlkə su yoxdur.
Söyləyin, qəlbiniz donmuşdu indi?
Sus, yaddaş...

Gözüme qaranlıq endi.

Bəlkə də vurdular tekbətək sizi,

Bəlkə də hamınız bir vuruldunuz.

Bəlkə qucaqlayıb bir-birinizi

O namerd ölümə ortaq oldunuz!

– Oğlum, az fikir et...

Süd içsen azca...

Yaxın pencerənin qabağındaca

Balaca bir güzgü vardı

Götürdüm,

Baxdım.

Amma başqa adamı gördüm.

De, niye düşmüsən, niye bu güne?

Atdım o adamı otaq künçüne.

Qalxmaq isteyirem.

– Bir ayaqla sən...

– Baxsaydım xəlvəti pencerədən mən.

– Bıy, ne danışırsan?

Hələ gərək biz

Padvala köçürək tələsik səni.

– Elədir.

– Hər tində bir alman durub.

Boz-yaşıl paltarlı, qolları xaçlı,

Hərəsi nə qeder günahsız vurub.

Bu gün lap acıqlı, lap hirslidirlər.

Parkin ağ sütunlu girəcəyində –

Meydanda kimise dəfn eləyirlər.

Böyüklərindən ölü deyirlər.

– Uzan, genatsvalı, bir xəta olar.

– Nəvədən, oğuldan

nə var, ana can?

– Oğlum davadadır,

Körpə qız nəvəm,

Bir də mənə heyən bir gəlinim var.

Öğül, Quram idi oğlumun adı.

“Belkə də görmüsən?” – deyə soruşdu.
– Men çox gürçü ilə birge vuruşdum,
Bu adlı adama rast gəlməmişəm.
Xeyli səhbət etdik.

Danişdi ana
Ərinin iş yeri deyişilərken
Buraya könülsüz köcdüklerindən,
Eh, nedən, nedən...

* * *

Könlümde ebedi qalmış o günler...
Yurdumuz davadan çıxdı müzəffər!

* * *

Qalib geldik...
Döndü geri,
Ananın oğlu,
Gelinin əri.
Ana indi lap qocadır,
Qaridir, qarı.
Yay oldumu, görməliyəm gelib onları.
Qız böyüüb... Ərə gedir o gözəl bu gün,
Toyudur qızın,
Sen də gel, bu gün!

* * *

Söhbətinə tamamlayıb üzümə baxdı
Oturmuşduq, məskənimiz yenə o bağı.

Kislovodsk, 1964

BİR SANTİMETR HAQQINDA BALLADA

Prolog

O, iki yüz iyirmi səkkiz santimetrən
yıxıldı.
Rekord adlı o yerdən
yıxıldı.
Yumaq kimi yııldı.

Söz vermişdi.

Rekordun ən uca zirvəsində
qərar tutmuşdu o söz;
həmin sözdən yıxıldı.

Yandı,
yandı, yaxıldı.

Özü torpağa düşdü,
sözü göylərdə qaldı.
Elə o gündən beri
gözü göylərdə qaldı.

O isteyirdi olsun
ucaliqda birinci.

Qızıl, gümüş cəhənnəm,
əldən verdi bürüncü.

Göyər-küreyində yük,
özü yere qıslı.

Başqasının döşündə
Yandı rekord qızılı.

Nə çatmadı?

Birçə santimetr çatmadı
Zirvədən aşmaq üçün,

Könüller aşmaq üçün.
Bir santimetr nədir

Göye baş-başa ucalmış
Mavi kilometrlər arasında?

Amma insan xar olur
Bəzən bir santi çatmayanda

Fəth olunmuş
Kilometrlər içində.

Məşqçi dedi:


– Yandırı atamı!
O, Mefistofel səsi ilə dindi,
ruhdan düşməndən,
Qolunu oğlanın boynuna saldı,
– Qisas alacağıq, – dedi, –
Boyu bir santi düşməndən!

* * *

Əjdər durub sahilin
sakit bir guşesində
Döş vürmaq isteyirdi
qağayılarla birgə
dalğaların yalına.
Sonra düşərdi
göye şığımaq xeyalına.
Sonra qanad çalmadan
küleyin axarında
uçmaq,
uçmaq istərdi.
Bu arzular
Əjdərə
ucalığa atılmaq,
Dalğalarda işləmək
yollarını göstərdi.

* * *

Yarışlara
az qalır.
– Dostuma bir baş çəkim, –
deyə
minib katerə
Gəlib çıxıram onun
işlediyi yerlərə.
Burdaydı məşqçi də.
Qalxıbdır
Xəzər adlı
mavi nəğmə ziline,
Şagirdini
gözündən
iraq qoymamaq üçün,
Onun tərlan gözünə
baxıb doymamaq üçün.


 290

* * *

Dördayaqlı bir otaq,
Əsir dörd ayağı da.
Narahatdır dostumun
özü tek otağı da.
Neft daşlarında olmur
hətta dincelmək asan.
Sanki soyuqdan esen
Zürafə qarnındasan.
Əyleşdik,
bir mən,
bir o,
bir də məşqçi oldu.
Məşqçi yaşı idi,
Qlobustək dazdı o;
Göylərlə gah dostlaşış,
Gah inciyib dalaşmış,
Göylərlə nəfəs almış,
Göylər axmış qanına.
Alqış deyib burdakı
möhkəm "quru qanuna"
Əjdəri qabaqlayıb
Sadə bir süfrə açır:
– Adam burda tez acır.
O düşünə-düşünə
Hərden baxır dostuna,
Hərden də yumruğunu
vurur qalxan dösünə.

* * *

Əriyir dənizdə gecə.
Göyerir pəncərelər;
Sanki dəniz qalxıb,
isteyir "zürafə"nin
başı üstündən keçə.

 291

Meşqçi də aşıqdır,
gözləri doludur sehərlə.
Deyir yarisevincə,
yarikədərə:
– Əzizim, antisantimetr
Elə bir zirvədir ki,
Ora qalxmaq üçün
 olsun gerek böyük, şəffaf arzun,
 bahadır gücün.
Hetta kedəre ilişib qalmış
Bir qayğı zərrəsi,
Kəmfürşətin qadağan zerbəsi,
Orda başqa cür dinir,
orda tonlara dönür.
Tonlara dönür
 ultra yüksəklikdə
 kiçicik bir parçasının
ton-ton ağırlığı olan ulduzlar kimi.
Bir santimetr, əzizim,
Böyükdür,
sonsuzdur,
 bir məmləkət kimi,
 bir diyar kimi.
Düşünürəm: onları
yerin neçə səhvindən.
ucalığın zehmindən,
baxışların kecindən,
sevinclərin gecindən
qoruyasan.
Şan-şöhrətdən, ad-sandan,
Düz görünən nöqsandan
stronsi 90-dan
qoruyasan.
Yüz milyon dərd-sər
 Məhv eləyəsən gerek,
yerinə yüz milyon
 fərəh nuru tökerək.

Men Əjdərlə hər səhər,
aşırıram suların
 göy yalından qayıçı.
Edib sinəmi qalxan
qəlbimdə yüz milyon
 şahə qalxan,
 hayqıran,
narahatlıq və qayğı.

DƏNİZDƏN GÖYƏ

Başlayır söze
Üzünü küləklər,
 dalğalar,
 qorxular
Həle yaxşı hamarlamamış
cavan trest müdürü:
– Yeridir, yeri.
Kim fəxrimizin
 xətrinə deyibse,
 ağır bir söz deyibse,
Dostumuzun beynindəki milyard neyrondan,
nevrondan
 alsın o kəlməni.
Yoxsa yüksəklik düşməni kədər
O kəlmənin yerində hökm edər.
Dalğaların zirvəsində
yırğalana-yırğalana boy atmış
 bir deste gülü ondan alır,
verib dostumuza,
 məşqçi gülür:
– Bu sözleri nə səbəbə
 saxlamışan indiyə?
Deyirsən indi niyə?
Yoxlamışan mədəndə
 hər addımı, qarşı,
 hər adama qarşı

Yöneldilen sözü
hələ hiss halında,
duyu halında,
Məhv elemelisən insan xəyalında.
O, hamiya el edə-edə,
mənimlə,
dostumla yanaşı,
Vertolyota yanaşır.
Vertolyotda mən
baxıram Əjdərə,
Dalıram düşüncələrə.
Beziləri şümşəd kimi
parıltılı yol sevər,
İnsan xəyalının yükselmesi üçün
Heç bir qabartısı olmayan
Sürüşkən parket fikir.
Evlenmek istədikləri
nə gözel olar,
nə də kifir,
Nə istiareyle araları var,
nə təşbehə.
Sutkanı 24 saatı,
saati 60 dəqiqəyə,
dəqiqəni 60 saniyəyə
Bölərlər sür təsbehə.
Şəhəri səhər yaşayırlar,
gecəni gece.
Güneş sistemli dünya
Onlara 70 il ayırsısa,
70 il gerək 70 il kimi keçə.
Belələri,
Boyları balaca olanda
Dabanlarına bir-iki santimetr qoyub
arzuya yetdi.

Durur gözlərimdə rekord zirvələri: 227...
228...
İnsana yovuşmayan antisantimetr.
Dostumur qəlbindən bir an
sovuşmayan andı – santimetr!
Az deyil
həm gənclikdə,
həm də dolduqca yaşa, yanınlar,
Nəbz hesabı,
70 il
100 il və daha çox yaşayanlar.
Çatanda antisantimetrə,
Hər şey dəyişir.
İlk məna son mənayla dəyişir.
Bir santimertde
üst-üstə qalanmış
metrlər,
verstlər
preslənir.
(İnsanların
biri dözür,
biri bezir,
biri hirslenir).
Santimetrde –
havası,
boşluğu,
xəfəsi sıxlılmış,
cövhəri sağılmış
verstlər!
İnsanın arzusundan keçirilmiş,
əsəblərindən süzülmüş,
sevincində şəffaflanmış,
əzabında yanmış
bir santimetrə yiğilmiş verstlər!

Baxıb göye
eşqi ile ucalığın,
uğunanda,
uçanda o,
ağaran dan ulduzuna,
ürəyini lövbər atır
baxışının ucunda o.
Baxan olsa Yer üzünün
hər yanından
Görər ki, bu cavan oğlan
Asılmışdır baxışıyla asimandan.
Atıl!
Bir də...
iki də...
qara qaşı çatılır.
O atılır
yixılır,
durub yenə atılır.
Atılır,
axı, onu göyde gözləyir ürek,
Qopub düşəcək
bir meteortək,
dayaq tapmasa
yerə düşəcək.
Onun fikri göydədir,
Sanki yerdən usanıb.
Beli tarım çekilmiş,
Boy da bir az uzanıb.
Mavi köynəyi düşmüş
Əzələsi şəkline.
Amma var yene şübhəm
Şübəsine, şəkkinə.
Dostum könül verdiyi
qız ağızına su almış.
Onu da dinc qoymayan
eyni fikir, sualmış.

ZƏFƏR ƏBƏDİ DEYİL

Başlanır yarış...
Görek,
özüyle ölkəsinə ucaldaçaq kim indi.
Sərhəddi göylə yerin
o antisantimetr
kimin,
kimin, kimindir?
Jorj
Bazen
De, ne oldu?
Sən ki axı göylərə
mahir bir baş vuransan.
De, birdən üzü üstə döşəyə səninlə bir
niyə düşdü Fransan?
Avstraliyalı dost,
sən havada qırılan,
açılan bir pələngdin
keçən il burda sanki.
Göyün qənimi idin
keçən yarışda sən ki!
Aciz qalan ölkələr,
Min verstlərlə uzunu,
eni olan ölkələr
Bu birçə santimetrin
içində itib, batır.
Heç kim görməsin deye
gizli yerə qayıdır;
bu da belə qaydadır.

YER ENİR

Yüyürür Əjdər...
Yerə sanki ayaqlarını
çox ehtiyatla basır.

O atılır,
yixılır,
baş tutmayır ucuşu.
Meşqçinin ucalır
sərt Mefistofel bası...
Dostumuzdan çox qabaq
bizim qəlbimiz düşür.
Durur... Baxır yuxarı.
Bir il əvvəl verdiyi
Sahibsiz sözü görür.
Düşünür ki: "Qəlbdə bu!"
Sinəsinə elə bil
Sürətə bir makina
Nəsə yazar: "Qəlpdi bu".
Söz havadan asılı;
Onu döyüb yağış, qar.
Bəlkə də bu söz üstdən
başqaları atlanar?!.
O söz menədan kənar
Bir yad, ayrı sıratdır.
Döyüsdən sonra yaddan
Çıxmış aerostatdır.
Baxır...
Birdən açılır
almındakı qırışq.
Yüyür...
gəlir...
çatır!..
O, yeri biz qarışq,
Rəqibləri qarışq,
Çempionlar qarışq,
Okeanlar qarışq
Basır bir ayağıyla,
atır aşağı!
Uçur!..
O, havada dikəlir
Sanki ayaqlarını

basır bir il sərəser
göydə qalmış üreyə,
havadakı sözüne,
havadakı vedine.
Elə bil birdən gelir
göy imana ve dine.
Sanki bütün bədəni
dinir,
ötür,
hayqırır.
O, sanki bir ayqırın
azadlıqdan savayı
başqa bir şey görməmiş;
şümşad belinə yatar,
üzü üstə çevrilib,
ayağı üstə düşür.

* * *

...Elə bil ki, bizimle
o, yuxuda görüşür.
Meşqçi əl çalır,
- Bis! - deyir.
Udmaliydim mən, - deyir,
Udmaliydiq biz, - deyir...

* * *

Bəs rəqib?
Xestedir!
Əjdərin ürəyi söyleyir: düz deyil,
Axtı,
bu rekordu
o vurdu
keçən il.

— 299 —

* * *

Niye gelmeyib?
 Belke de
 tutduğu zirveye direnib, qalib?
 Belke de ordan aşrilmaq isteyendə
 yere tirləniib qalib.
 Məglubiyeti evdən
 çöle çıxarmaq istəmeyib?
 "O gelseydin hamidan
 uca olardı!"
 Düşünərlər deyib?
 Özünü öte bilmeyib,
 Odur ki, gəlmeyib?

* * *

Əjdər birdən qollarını gen-gen açıb qızın boynuna saldıqca sixılıb
 əsəblərə, əzələlərə yiğilmiş kilometrlər oğlanın ayaqları ve əlləri
 ucundan süzülüb əvvəklini şəklini alır. Uzun mesafələr boyu uzanır. Əs-
 gerin döyüşdən sonra açdığı dolağı kimi yollar, yoxuşlar, üfüqi, şaquli
 metrlər, adı yerişlər, tanqolar, burum-burum valsalar açılıb tökülr. Oğ-
 lanın əli, ayağı barmaqlarının ucunda qurtarmır. Gah ekvator, gah
 meridian boyu davam edir: odur ki, oğlan qızı ölkələr, dənizlər, şəhər-
 lər, kəndlərlə birgə qucaqlamış olur.

Birdən meşqçinin ürəyi oynadan gur səsi eşidilir. Dince qoyulmuş
 kilometrlər, yollar, yoxuşlar, tanqolar, valsalar yiğilib, sixılıb əsəblərə,
 əzələlərə dolurlar. Oğlan iri addımlarla üç yerli zəfer kürsüsünün
 ortasındaki zirveyə qalxır. Dünyanı özüne qərq etmiş sevinc
 ilgimindən bir əl çıxıb oğlanın əlini sixır, ona nəsə verir.

Sinəsində qızıl olur
 Dini, andı santimetр,
 Men hardayam, harda – deye
 Dinir antisantimetр.

Bakı, 1967

HEYKƏL VƏ HEYKƏLIN QARDAŞI

(Fraqmentlər poeması)

FRAQMEN - PROLOQ

*Polşa uğrunda vuruşmalarda həlak olmuş
 Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr
 edirdim.*

Cəbrayıla

bir payız səhəri geldim;

Yorğun-arğın.

Xeyli baxdim

təpələr qucağındakı

bu gözəl guşəyə;

durub kənarında arxin.

Çinar gördüm;

bir binanı qanadı altına alıb,

boylanırdı

ağsaqqal kimi.

Soruşurdu yaarpaq dilləri ilə:

kimi axtarırsan, kimi?

Men Vaqifi axtarırdım,

Qəhrəman Cəmilin qardaşını –
 rayonun katibini.

Birdən,

heyret aldı meni:

Gördüm Cəmili

tunc geyimli,

heykəlliyyində de

qayğıkeş,

cəsur,

sade.

Sinəsini döndərməşdir,

həyatla

ölüm arasındaki sedde.

Sanki fikrə gedib

zövq alırdı

yanındakı gur su sesindən.
Kederliydi bir qeder;
üç addimlıqdakı evlerine
düşüb gedə bilmirdi
ebədiyyət kürsüsündə...

Ağlar anası:
Oğul, durub burdan-bura
gelmirsən!
Bu dərdimə sənsən çara,
Gelmirsən?!

Susar atası:
İndi böyük bir kişisen
men qocayam,
məndən yaxşı
sen bilirsən
her işi sən.

Cəmil, xırda uşaqsanmı
qışqıram ki, axşam oldu.
Oynamışan, yorulmusan,
bəsdir, Cəmil.

İndi ise sən özün bil,
men demeyim yaxşı deyil.

Deyer Cəmil:

Axi, yenə postumdayam,
men gelməsem, siz gəliniz.
Heç bir şey də lazımdır
Getiriniz lale, nərgiz.

Dinər qelbim:

Cəmilin vüqarında
vuruşaraq,

Avropadan
müzəffər qayıdibdir

bu çinar.

Cəmilin gur sesində
vuruşaraq,

Avropadan
müzəffər qayıdibdir

bu sular.

Onun arzularında
vuruşaraq,
Avropadan
müzəffər qayıdib
bu çiçaklar.
Onun təbəssümündə
vuruşaraq,
Avropadan
müzəffər qayıdib
bu şəfəqlər,
Cəmilin nəfəsində
vuruşaraq,
Avropadan
bu saf hava
qayıdibdir müzəffər.
Alar məni fikirlər:
Çınar qəhrəman!
Sular qəhrəman!
Şəfəqlər qəhrəman!
Çiçeklər qəhrəman!
Hava qəhrəman!
Cemil qəhrəman!
Alqış sənə,
Kamiranlıq dostu olub,
Özü nakam ölen cavan!
Katib susur
baxa-baxa
Pencəredən görünən tunc Cəmili –
gergin ifadəli simaya.
Cəbrayıllın üstündəki
qəhrəmanlıq şəfəqi kimi cilənmiş
Cəmil adlı səmaya.
Gözlerindən oxuyuram:
Anam – dərdli qarı
az qala çarşabını açıb
saxlamaq istəyir

Cəmilin başına yağan
dolunu,
yağışı,
qarı.
Ele eli
ürəyinin üstədir.
Gah deyir ki, "qaranlıqdır,
Cəmil darixar".
Gah da: "Ona soyuqdur,
istidir".
Men de
Qonaq geləndə
isteyirəm gedib çağırıram.
Sözüm yere düşər deyirəm,
birdən gelməz insafsız.
Ürəyimdə "toy" sözü partlayır
görendə
ona layiqli bir qız.
İşleyirəm hamı kimi...
İsteyirəm,
ne qüvvəm varsa qoyam.
Heç bacararammı ki,
Cəmilin adına,
şöhrətinə,
hörmətinə
qiymət.
Men yaxşı bilirem
ha işləsem,
az olacaq.
Pis işləsem
Cəmilin
şan-şöhrəti azalacaq.
Bir məsələ yönə düşmeyəndə
qır-qıç olub quruyuram.
Axı mən bizi
Rusiya çöllerində,
Avropada qoruyanın

şöhrətini qoruyuram.
Men saxlamaq isteyirəm
onun şöhrətini
evdəki paltarı kimi
təmiz,
ləkəsiz,
təze.
Asandırımı onun
şərəfli,
həm də ağır
Şöhrət yükü altında yaşamaq
anama,
atama,
qardaşma;
mənə –
bize?!
İsteyirəm daha çox hörmət qazanım.
Bu hörmət,
gerek çətinliyin
demir caynağından alına.
Qoyum onu
pyedestalının altına Cəmilin;
Cəmil daha uca olsun,
daha çox vuqar nuru tökülsün
O şərəfli,
o ləkəsiz alına.
Cəmil daha uca olsun deyirəm,
axı, o hələ çox cavандı.
Boyca da böyüye bilerdi,
şöhrətcə də.
Bəlkə ikinci ulduz da alardı
zəhmət adlı cəbhədə.
Yox, yox,
qoymaram
tuncda donub qalsın
şöhrəti,
boyu.

Cəmile həsr edəcəyəm
Ömrümü ömrüm boyu.
Neye lazıim
nəfəssiz,
 həyatsız heykəl?!
Qolsuz-qanadsız heykəl.
Amma heykəl
 böyüyermiş nə çətin;
bahasına dağdan ağır zəhmetin.
O, hər xırda-para
 raportu,
 işi,
 xeyirxahlığı
 qəbul etmez;
 dayanıb vüqarlı,
Ətrafi əbediyyət hasarlı.
Lakin o,
Otellodan daha qısqanc
əbediyyətin
gözlerindən yayınıb,
hər işimizə qarışar,
artar alnındaki qırışlar...
Hər iclasda iştirak edər
 qulaq verib heyətdən,
ayrılmaz fəxri bir uzy kimi
 heyətdən.
Onun baxışı altında
Mehriban və sərt olmalyam.
“Yerinə yetirilməlidir,
 bir söz ki, deyildi.
Necə yeni mümkün deyildi?
Necə yeni bir xahişə gələnə
Deyəsen: – Çox mahaldır.
Yox, qardaşım,
Bu, Cəmilini yetişdirən
 xalqdır,
mahaldır”.

Cəmil
 heç xahiş edilmədən,
heç özlərinin xəberi
 olmaya-olmaya
insanları ölümdən qurtarıb,
vida deyib son kəre
 səngərə,
heç bir “olmaz”,
 “düzləməz”,
 “yoxdur”,
 “belkə”
sözlərini
 diline getirməyəsən
sen gərek,
fikir verəsən
 Cəmilin bu məsələyə
necə baxmasına.
“Olacaq!
 Düzələcək!
 Var!
 Mütləq!”
Deməlisən narahatlıq,
Yorğunluq nedir,
lap ölüm bahasına.
Çətindir Cəmilin
baxışı altında
Daşimaq rəhberliyi çiyində.
 Gerek biləsən
 camaatin süfrəsində
 bişmişin də,
 çiyin də.
 Katib susur,
mən susuram.
Oynadır fikirli-fikirli
 Qarşısındaki
raket uclu qələmləri,
göy mürəkkəbqabını.

Ela bu vaxt
üç pirani qoca
tiqqildadıb açar yerini,
aralayıb qapını.
Teklif eşidib
girirlər içəri,
eyleşirlər.
Rəngləri
gün altında işləməkdən
tunca çalır.
Katib uzun barmaqları ile
sanki göy məxmerdə
sükut mahnısı çalır.
Qocalardan biri deyir:
– Yoldaş katib,
üç dəfə yazmışq sədrə.
Baxmayıb erizəmizdə
barı bir qısa sətrə,
bir söz deyirik,
o qızır.
Verdiyi vədlər də qısır.
Deyir: – Nece?
Susuzsunuz?
Yenə də bu?
Susunuz!
Gedirik,
gəlirik hey,
Qalmayıb daha bizdə hey.
Katib astadan dinir:
– Olacaq suyunuz.
Daha nə sözünüz, soyunuz?
Sədrə də deyin ki,
belə getməz, ay ağa.
Baxıram,
nə üçünse

qocalar qalxmır ayağa.
Amma katib elə ki
gözlerini dikir
qardaşının heykeline,
gedir fikrə.
Qocalar "sağ ol, çox sağ ol" – deyib,
otaqdan sevincək çıxırlar
Qapıda bir-birinə
Yol vere-verə.
Susuruq...
Ayaq sesləri gelir...
Sanki Cəmildir,
Raykomun bağından
keçir fikirli-fikirli,
asta-asta.
Katib deyir:
– Sizinlə söhbət edək bir az da,
Telefon zəng edir;
katib əylilir
dəstəye sarı.
Pəncərədən töküür
çiynlərinə,
qəleminin altına
külek əsdikcə
Cəmilin
tunc çiynlərindən qopan
yarpaqlar; qızılı-sarı.

1-ci FRAQMENİ

Heykəl uzağa baxır

Heykəl durub kədərlı,
qəmli bir əzəmətlə.
Durub baxır heyrətlə,
Həsrətlə.

Qocalmış atasına,
cüt qardaşa,
anaya.
Onların gözleriyle.
Onlarla söhbet edir,
onların sözleriyle.
Baxır, görüşür her gün.
Cəbrayılın yazı,
payızı,
yayı,
doğma,
gözel qışıyla.
Onların üreyile,
onların baxışıyla.
Baxır uşaqlığının
Narahat çağlarına.
"Qaçaq-qaćaq" oynayan
Qonşu uşaqlarına.
O vaxt çevik,
mehriban,
gah həlim,
gah da yaman
bir Cəmil vardı.
Baxmayıb Cəbrayılın,
od şaxtalı qışına,
ellərini aparıb
Qara, çatma qaşına,
Hücum, deyərdi, hücum!
Qonşu uşaqlarından
Toplanılmış qoşuna.
Baxır,
mekteblərini
Tapa bilmir.
Yerində
Uca,
geniş

bir məktəb saldırıbdır
onun Vaqif qardaşı, –
Heykelinin, adının,
şöhrətinin sırdaşı.
Sonra baxır yollara
Uzaq-uzaq yollara,
gah sıldırımdan keçən,
gah da düzdə günün altda,
nurlu, parlaq yollara.
Baxışları yol gedir,
o silahla açdığı,
dağlı, düzlü yollarla.
Gah yayla,
gah payızla,
gah qışla,
gah baharla.
Gah turistlərle gedir,
gah da öz qardaşıyla.
Tanış olur indiki
Azad, gözel Polşanın
Her nurlu qarışıyla,
o, durub Cəbrayıldan
baxır öz mezarına;
ora çiçək getiren
Polyak uşaqlarına.
Polyaklar da Polşadan
bura – Cəmile baxır,
onlar qəmli,
bu qəmli,
Gözlerdən şimşek çaxır,
o baxır,
o görür ki,
tek deyildir mezarı.
Sonra uzaq diyardan,
yiğılır baxışları.

2-ci FRAQMEN

Coğrafiyadan "5"

Uşaqların neğməsi
yayılib hava kimi
bütün Yer kürəsinə.
Yer kürəsi titreyir,
tablamayır onların
dalğalı,
gur sesinə.
Yaxalarında çıçək,
çıçeyin altında ürək,
ürəkdə min xoş dilək
məktəbə yollanırlar,
şirin şərqi deyərek.
Onların bəsi olmur,
Yollar,
rizlər,
ciğirlər;
Çəmənliyə çıxırlar.
Eh, kəpənək nə qədər!
Var xallılar,
qonurlar.
Uşaqlar da,
onlar da
Burdan ora keçirlər,
Ordan bura qonurlar.

* * *

Bir az o yanda
Üç-dörd ölkə burdan aralı
Küçələri titrədir
"Zonder-yunq" dəstələri.
Bu ötkəm,
şıq geyimli,
Addımları müqəyyəd

Genclər səherdən bəri.
Hitler – onlara günəş,
Almaniya – hər şeydən:
İlk mehbətənden,
Her cinayətdən,
Addan,
Heyatdan üstün.
Hitlərə həsr ediblər
cavan ömrü büsbütn.
Onlar hazırlanırlar
Cəbrayılda – çəməndə
Kəpənəklərlə uçaç
Gencləri məhv edələr;
Tarixin qarşısında
Özləri də bilmədən
Çox böyük sehv edələr.
Hitler baxır onlara
Reyxin pəncərəsindən.
Baxır Führer
zövq alır
Yene "hitleryungendin"
"hay!", "hay!" səsindən.
O baxır
Pencərədən;
Adını bilmədiyi
Cəbrayila göz dikir.
Cəbrayıl da bir böyük
Ölkenin varlığında
Onun gözüne girir
Görünməz zərrə teki.
SSRİ-yə baxanda
bura da baxmış olur.
Burani da rəhməsiz
Yandırıb-yaxmış olur.
Bizim gencliyimizi
gətirəndə nəzərə,

Kəpənəklə oynayan
bu məktəbililərə də
Qətl emri vermiş olur.
Yamacda at seyirdən
Cəmili görmüş olur.
Keyli baxdı Cəmilə
Reyxin pencəresindən,
lədl,
Keytel titrədi
Fürerin kal səsindən.
Narahat oldu fürer
Baxan zaman bu şümal,
bu qaraşın oğlana.
Amma çox da baxmadı
Cəmilin gözündəki
Şücaət alovuna,
kamalına,
ağlina.
Cəmil o gün tarixdən,
Coğrafiyadan da "beş",
Fürerse ölkə aldı.
Hələ ikincisini
Dedi ki, bəlkə aldı.

3-cü FRAQMEN

Analar dünyası

Kainatı tutubdur
anaların qayğısı.
Yuxarıda göy olub,
aşağıda yer olub,
anaların ürəyi,
anaların arzusu.
Çünki onlar –
analar
göye heç də inanmır
yerə heç də inanmır.

Göy də,
yer də gözəldir.
amma ana qelbitək
heç biri uşaqların
dərd-qəməne yanmır.
Köks ötürüb dərindən
onlar öz arzusundan,
onlar öz qayğılarından,
Könlünün on sevimli,
ən titrək,
ən müqəddəs
gizli güşələrindən
ətir,
ışiq,
rəng,
hava
alıb, bir yeni dünya
düzeldirlər.
Ətrafi arzu,
qayğı hasarlı.
Sonra rahatlanaraq
dayanırlar,
baxırlar,
ezemətli,
vüqarlı.
Göyün üzünə bir göy,
Yerin üzünə bir yer
çekib, sonra analar
su içər,
çörək yeyər,
uşaqları qoruyar
özdəri yaratdığı
bu dünyaya atılan
Daşdan,
oddan,
kəsəkdən,
Bura qaçan kəhərdən,

Hetta aydın səhərdən
Əsən yeldən, küləkden.
İntizar baxışları
Saf təbəssüm serhedli,
nifret,
hiddət serhedli
müqəddəs bir dünyani
hey dolana-dolana
düşər her çəmənliyə,
her bağa,
her şənliyə,
her küçeyə,
dalana.

* * *

Nə bileydi analar
onların baxışını
kəsib, doğrayıb keçir
Fürerin sərt baxışı.
Analar dünyasına
Baxır,
indidən gülür
anaların yasına.
Analar az qalır ki,
gələcək günləri də
yığıb baş-başa çata.
Bilmirlər belə olsa,
oğlun beyu
Fürerin
gülləsinə tez çatar.
Ürəkdən yana-yana,
Düşünür ki, her ana,
gen sinəli bir igid
olsun ki,
mən də deyim ceyran kimi
bir qızı,

uşaq yox,
oğlumu sən
pəhləvan san, ay pəri.
Bilmir ki, gen sinəli,
enli kürekli olsa,
əziyyət çekməyəcək
düşmənin snayperi.
enlikürek,
uca,
merd
oğul böyüdüb ana,
sən demə,
kömək edir ölümə!

4-cü FRAQMEN

Ananın şifahi gündəliyi

Ana gündəlik yazmrı,
Əvvəlen, yaza bilmir,
Sonra ki, nəyə lazıim
Yaddançixmazlar haqda?!
Xalqının da yadından
Heç vaxt çıxmazlar haqda.
Üreyi bir kağızin
Üstüne qoyub,
sonra
Bir də onu təzəden
sineyə basmaq üçün
qələm alsın elinə,
Bir də onu tanıtsın
onu duyan elinə!
Bir də ana qəlbinin,
müqəddəs yaddaşının
yoxdur əvvəli,
sonu.

Yaxşı süjetli şeire
novellaya,
romana,
Allahı sevərsiniz,
oxşatmayınız onu.
Oxşamır da axı, o,
Bir də görürsən ana
yuxusunda
bir totuq,
“yemeli uşaq” görür.
Ele həmin uşağı
həmin vaxtda
Polşada vuruşan qoçaq görür.
Əmib doymamış uşaq
faşist ilə vuruşur, –
fris ilə vuruşur.
Atib dodaqlarından
süd rəngli təbəssümü,
yanan hirsə vuruşur.
Ana birdən ayılır
öz qəzeblə səsine.
Hitleri boğub atr
qüvvətsiz əlleriylə
Quranın “öldürmeyin!” –
yazılan ayesine!
Xatirələr qırılır
Cəmilin körpəlikde
quraşdırıb bir kəlmə
etmek arzuladığı
şirin hecələr kimi.
Körpə hecələr kimi,
Körpü hecələr kimi.
Cəmil bir an içinde
Cavan bir oğlan olur.
Polşada qan içinde
Cəmil qəhrəman olur.
Orda neçə ananı
Cəmil bəxtiyar edir.
Amma öz anasının

Könlünü qubar edir.
Ana deyir: – Ay oğul,
Təki bütün analar,
Olaydalar
bəxtiyar!
Ay Cəmilim,
Ay oğlum,
İstərdim onlar kimi
Men də bextəvər olum...
Sonra Cəmil çevirilir
Ananın 19 il
Bundan əvvəl etdiyi
Bir müqəddəs arzuya,
Bir elçatmaz duyğuya.
O vaxt da arzu olsun,
İndi də arzu olsun?
Onda da isteyirdi
Onun bir oğlu olsun,
İndi də isteyir ki,
Onun bir oğlu olsun.
“O vaxt heç yaşı yoxdu,
indi on doqquz yaşı
Cəmilək oğlan gəlsin.
Qəhrəman gəlsin!
Gəldi.
Tunc şəklində qəhrəman.
Amma bağışla məni,
Azca narazı qaldı
Sendən uman
bu anan.
Hamı təriflədise
sənin belə vəfanı,
mənə,
ele vəfanı. –
Bala, qoy açıq deyim
Sözüm – sənə gileydi;
Gərek sən ele birbaş
Evimizə gəleydin.

5-ci FRAQMENT

Qonşulara təsəlli.

(A n a d e y i r :)

Bir dəfə görmedim ki,
Onun eyilə başı,
Onun eyilə qəddi,
Destəsində bir xəter
olarsa,
Ona dəyecək, ona;
Ona deyər.
Üreyim deyir qəti.
Bir dəfə də girməmiş
mənim oğlum qabığa.
Yaxşı bilirsiniz ki,
bir dərd-bəla geləndə
Cəmil düşüb qabağa.
Olsa bir ölüm-əter,
Cəmil birinci görər,
Əsirgəməz canını,
halal biler qanını.
Mektubunda yazar ki,
“...Salam, anam,
salam, atam!
Qorxmayın,
Salamatam!”
Dinleyen qonşuların,
qəlbə dönüb dağ olur.
Onlar durub dağılır.
Gizli əzberləyirlər
Quran ayesi kimi
ananın sözlerini.
Gecə tənha qalanda,
Gecə dərd çoxalanda
Onlar durub dağılır –
Başda Cəmil olmaqla

heç kimin balasına xəter dəyməsin deyə
zümrüdə eləyirlər.

Əlavə
eləyirlər

burdan keçən
hər axşama,
hər səhərə,
Heç Cəmilin anasına
söyləməyə qıymazlar da.

Roden kimi
pyedestal qoymazlar da.

Oğulların
gənc Cəmilin ətrafında
mərd dayanan heykəlinə,
Axşam düşər,
aparalar,
getirərlər səhər yenə.

Eh, analar,
oğlu üçün
heykəltərəş,
rəssam olan,
Məhəbbətdən ilham alan
Gərək sizi hər bir zaman
İlahətək
Yad edələr,
Hey analar!
Ey analar!
Ey analar!

6-ci FRAQMENT

Qurşağacan su,
Göye qədər
sükut içinde...
O, birinci giri suya
dizə qədər.

Ağır sükut davam edir,
qarşındaki düzə qədər.
Orda sükut parçalanır
ara-sıra,
Elə bil ki, top-tüfənglər,
ağır tanklar
öz-özünə yeriyirlər,
sıra-sıra.
Sükut... Barit iyi sükut...
Düşmən onu səngər edib,
doluşubdur bu sükuta.
Cemil bılır:
onlar gəlir;
piqqıltıdan,
çıqqıltıdan,
şırıltıdan
tuta-tuta
Sükut hərdən sizildayır...
Sükut hərdən inildəyir.
Sonra susur...
Sükut indi ərşə dayaq.
Ulduzlarla birləşdirib
Cəmilgili,
Baş – ulduzda,
ayaq – çayda bu igidlər
Dayanıblar yerdən,
sudan göyə qədər.
Bəlkə bir az keçən kimi...
neçə-neçə messerşəmit
Sükut adlı planetə
birdən girib,
Cəmilgili ulduzlardan
ayıracaq.
Ton-ton ölüm
Cəmilgile tuşlanacaq?
Ulduzlardan,
bu sulardan

yaranmış bir kainatda
Ölüm-dirim çarpışması
başlanacaq?..
Sükut ele sərindir ki,
sükut ele dərindir ki,
sükut ele qocadır ki,
sükut ele ucadır ki...
Düşmenin ilk güləsini
Görür Cəmil,
başı üstdən ordumuzun
keçib gedən
o sahilə
bu sahili birləşdirən
titrek,
uzun
nizə kimi.
Bir nizə ki,
Tüstü-duman arasında
Donub qalır.
O sancılın sakitliyə;
bir əsgərin sinesində
sınıb qalan süngü kimi.
Cəmil dinir "hücum" deyə,
Araz axır,
Araz gəlir
Qarışır bu xırda çaya.
Leytenantın gər səsində
Cəmil girir axar suya,
qurşağıcan,
Qayışında parıldayan
ulduzacan.
Köksündəki
bir igidlilik sürətile,
bir pəhləvan qüdrətile
hücum edən üreyəcən,

Qızılgülün leçeyinden
 Titrek olan dileyecən.
 Orda daim qerar tutan
 təpərecən.
 Özəmətli bir ölkəyə,
 O Cəbrayıl adlı kəndə,
 Həmin adlı şəhərecən.
 Mərmi gəlir,
 güllə gəlir
 Başı üstə fit çala-çala.
 Sular olur şırım-şırım,
 Təpə-təpə...
 Sütun-sütun...
 çala-çala.
 Dağılır da,
 yiğilir da...
 Ulduzlu bir papaq qoyub,
 qalxır sular,
 sahilinə,
 məcrasına
 yixılır da.
 Qan götürüb gedir onu,
 ölüm yoldan edir onu.
 Sulara qan zolaq salır
 Komandirin yarasından.
 Amma hara,
 hara gedir
 Vzvodunu başsız qoyub
 vuruşmanın yarısından?!
 Al qan axır su yerinə.
 Qan qarışib bir-birinə.
 Suda yağı qanı da var;
 Qan qarışır qanımıza.
 Əsgər içər yad qanını
 mərdlik onu qınamasə.

Cəmil sanır: qaniyla bir
 Axır çaya ağrısı da.
 Dolor, daşır,
 ağrılarla
 qandan doyan ağır su da.
 Axıb gedir bu ağrılar,
 Azad olmuş neçə elə
 Axar suda,
 ağır suda.
 Orda üstü-başı tozlu,
 Böyük, kiçik gülə-gülə
 Çimir indi
 bu vzvodun,
 Komandirin ağrısında.

7-ci FRAQMENT

Adsız qəhrəman

1

Cəmlinin bir dostu var,
 Od-alovun içindən
 Qayıdır sağ-salamat.
 Gerek dünya eşidib
 Onun haqda,
 qala mat.
 İri, qara gözləri –
 ürəyinin güzgüsü.
 Sifətində sən deyən,
 yox qoçaqlıq cizgisi.
 Dava cəhənməmi də
 qova bilməmiş
 qəti
 Üzündən çox zərif,
 həlim ifadələri.

Var hamışün
gözünde
mehribanlıq səhəri.
Kim baxsa söyleyer ki,
görmüşəm bu sureti.
Yox heç kimdən,
ricası,
xahişi,
təmənnası.
Var çiynində
Cəmilin
çiyninin xoş təması.
Kənddə bir kəs də bilmir
O vuruşmuşdur necə,
Fris öldürüb neçə.
Ağır, ya asan idi
onunçun hansı vuruş.
Bilən yoxdur.
Yerlilər
birçə şeyi bilirlər
Ki, o hər an
qəhrəman
dostu ilə bir olmuş.
Ki, onunla ayrılib
gözü yaşılı bir səher.
Niye dinmir bu adam,
gördüyünü danışmır,
etdiyini danışmır?
Reyxin paytaxtinacan
getdiyini danışmır.
Taniyırlar ki, həlim,
Gözəl bir insandır o.
Amma bir kəs də bilmir
mükafatsız,
medalsız,
ordensiz
bir igiddir,
adsız qəhrəmandır o.

Adı cəbhədə qalmış
helak olanlarla bir.
Özü də açıb demir.
Bu iradesi dəmir
Qızğın vuruş zamanı
Dostlardan ayrı düşmüş.
Tekbaşına bir taqım
düşmen ilə
döyüşmüs.
Talelerin,
adaların
Qəribə gərdişində,
Davanın sərt dönüşlü,
dağıniq gedişində,
Görünən tekca olub
qollarının sarığı.
İtib,
batib
misilsiz bir igidlik sorağı...
Kimse iyə durubdur
belkə bu igidliyə
Onu ezipleyirlər
“ey bizim igid” deyə.
İndi mehrini salmış
Cəmilin heykəlinin
ucaldığı o bağa.
Səpir sərr sözlərini
çiçək toxumu kimi
si içdikcə canlanıb
piçıldayan torpağa.
Çırtladımı dağda gün,
evdə qalmaz,
burdadır.
Helak olub-olmayan
dostlarının adını
əkir bağa birbəbir.

Gül açır yazda onlar,
bağı etre qorq edir.
Hasarları adlayıb
aşır,
baş alıb gedir.
Güller kimin adını
daşıyır,
bilmir heç kəs.
Əhmədinse qəlbində
sönüb, tükənmir həvəs.
Güller azca solanda,
dərde düşüb üzünür,
Bu güller dostlarımın
heykelidir... düşünür.
Qarşılıyb burada,
her açılan səhəri,
heykəlləri səsləyir.
heykəlləri bəsləyir:
Böyüdür heykəlləri...

2

Çox işləyibdir bu gün
yaman ağrıyb beli.
Çekib sarı torpaqdan
göy yala sancır beli.
Yanını qoyub yerə
siqaret tüstüldər.
Fikri, xəyalı yenə
keçmişə yollar gedir.
Yena qayıdır geri
Əhməd yumur gözünü.
Eşidir çiçəklərin,
güllerin xoş sözünü.
Güllerin səsi rəng-rəng:
Birininki qırmızı,
birininki çəhrayı,

Bu rəngli sədaların,
sözlərin yoxdur sayı.
Nə derdi var Əhmədin
bu hüdüdsuz dünyada?!
Yaşayır bir mənalı
al-əlvən simfoniyada.
Güller hamısı açmış,
işlər düşüb cəmīne.
Açıb gözünü birdən
Fikir verir Cəmilə...
Cəmil deyir: "Ay canım,
ay mənim dəstəmdəki
istekli qəhrəmanım,
görmedim sənin tekki
gözü tox,
təvazökar.
Amma mənim yenə də
sən dostuma sözüm var.
Sən niye utanırsan?
Sən nedən çəkinirsən?
Şöhrətdən çəkinirsən?
Həqiqəti aç, danış.
Bilsinlər ki, döyüşdə
Cəmil də tək olmamış;
Dostlarının elindən
şan-şöhrəti almamış.
Cəmil burada təkce,
Heykəl olub qalmamış.
Əhməd deyir:
- Sənin heç bir əmrini
Yerə salmamışam mən.
Qəm eləmə, ne oslun,
orden almamışam mən.
Rahat ol, ay əzizim,
barı heykəlliyyində.
Dostunun yaratdığı,
bu cənnət gullüyündə.

Cəmil deyir:
 - Uşaq olma,
 bele qalma.
 Qalsan unuduluşda,
 demək, sənin əlinde
 bir düşmən də ölməyib.
 O kəndin əsl adı
 sakınlariyle birgə,
 öz yurduna gəlməyib.
 Qazandığın sükutda
 gül balalar gülməyib,
 Qocalar dincəlməyib.
 Hele orda analar
 göz yaşını silməyib,
 Quşlar o uçan olub,
 Cöller dincilik bilməyib.
 Bele çıxır ordadır,
 öldürmeye herisler.
 "Ölü baş"lı frislər.
 O, AS-lar
 O SS-ler
 Bir igidlik nişanı,
 İyirmi ildən də çox
 Sen iyəsini səsler.
 Yoxsa açmaq ayıbdır,
 Yoxsa o kənddə hele
 dava qurtarmayıbdır?!
 Girib unuduluşun
 gözgörmez zülmətinə,
 əlinle xətt çəkmisən
 sən öz mətanətinə.
 Bu dərd məni öldürər,
 Bu sər məni qurudar.
 Həqiqətin gücüylə
 Orda davani qurtar.

Bu gün yorğundu Əhməd,
 Bir gül-çiçek ekmedi.
 Üstelik də raykoma
 Çağırdılar Əhmədi.
 - Senin qəhrəmanlığın
 Böyükdür, - dedi katib, -
 Ay insafsız, bu şəref
 İyirmi ildir itib.
 İndi aydın olub ki,
 İgidənmiş, igid sən.
 Döyüşlərdə Cəmille
 Neler eleməmisən!

8-ci FRAQMENT

Bir neçə il sonra
 Cəbrayıla geldim.
 Katibi otağından
 çıxanda tuta bildim.
 Keçdik içeri,
 oturduq.
 Danışdı bu adsız qəhrəmandan,
 Qəhrəmanlığından
 iyirmi il ayrı yaşamış
 sade bir insandan.
 Ayağa qalxdım,
 Cəmilin heykeli olan
 bağa baxdım.
 Gördüm ordadır.
 Əlində də bel var.
 Söykenib Cəmilin heykeline
 Durub yanaşı,
 Uzaq Polşaya baxırlar.

1969

MÜNDÖRİCAT

Tofiq Hacıyev. *Əli Kərim* poeziyası 4

Şeirlər

| | |
|-----------------------------------|----|
| Franqmentlər | 15 |
| Kür, sənə bönzəyen neğməm olaydı! | 17 |
| Bir gecolik Kür olmuşam | 18 |
| Mavi neğmə qanadında | 19 |
| Fehlələr | 21 |
| Muğamı dinleyirəm | 22 |
| "Altinci festivala" | 24 |
| "Çox yazdım gecə" | 25 |
| Əller | 26 |
| Ən böyük gəmi | 27 |
| Atamin xatiroşı | 28 |
| İlan | 29 |
| Poçtalyon | 30 |
| Bakı küleyi | 31 |
| Babəkin qolları | 32 |
| Füzuli | 32 |
| Xətayi | 34 |
| "Yazırsan geceler" | 35 |
| Azərbaycan | 36 |
| Kür | 39 |
| "Üreyim boylanır o yero sarı" | 39 |
| Ana | 40 |
| Dəniz | 40 |
| Sefərdən sonra | 41 |
| Nida | 42 |
| Ucadan | 43 |
| Cəkisizlik | 44 |
| Metronun yaylı qapıları | 44 |
| Xotlər variasiyaları | 45 |
| 1. Əyləncəli həndəse | 45 |
| 2. Açıq pəncəre | 47 |
| 3. Meridian üstündə oyun | 48 |
| 4. "Gözlerim sənə heyran olub" | 48 |
| 5. Oğlum şəkil çəkir | 49 |
| Yeraltı dünyada | 50 |
| Daş | 51 |
| Monim həyatım | 53 |
| Uşaq | 54 |
| Bu, Göycəydir... | 55 |
| Pəşənin ilk üçüşü | 56 |
| Uşaqlar çımir | 57 |
| Dostlar | 59 |
| Manim ömrüm | 61 |

| | |
|--|-----|
| Neğmələrin yuvası | 62 |
| Gel, Azərim | 63 |
| "Uşaq deyr ki, mənə" | 64 |
| "Başının üstüne bax!.." | 65 |
| İnsan tek deyil | 65 |
| Sanki... | 66 |
| Şair | 67 |
| Habil | 69 |
| "Heç kim meni başa düşməz"... | 70 |
| Ölüm, sevinme çox... | 71 |
| Qış günümüzə | 71 |
| Bülbülmün xatiresinə | 73 |
| Sənət eşiqi | 73 |
| Van Qoqun günüsi | 75 |
| Küre yağış yağırdı... | 77 |
| Küre baxdim... | 79 |
| Həmişə sefərdə | 80 |
| Qağayılar... | 81 |
| Külek, dəniz, gecə, ölüm və Səlim | 82 |
| "Gəldim bə yerlərə"... | 87 |
| "Oız baxır uzağa"... | 87 |
| Hamiya məktub | 88 |
| Məktubdakı adam | 89 |
| Məkr və məhəbbət qalası | 90 |
| "Söz dedim"... | 92 |
| Azad adam... | 92 |
| "Tənhalıq boşluq deyil"... | 93 |
| Azmaq istərem | 93 |
| O qızı | 95 |
| Maska | 96 |
| "O, elmin müqəddəs astanasından" | 97 |
| "Bəzən haqq qazanır insan ölönde"... | 97 |
| Qızıl qanad | 98 |
| Zəhmətkeş buruq | 98 |
| Epiqramlar | 99 |
| Tənək | 101 |
| "Şeir götürdi"... | 102 |
| Bir-birindən xəbərsiz dəhələr | 103 |
| Gördüm heç doğulmamış | 105 |
| "Mənə deyirsiniz ki"... | 106 |
| Sevirom... | 107 |
| O qız kimə qismətdir? | 109 |
| Mehmanxanada | 110 |
| "Baxdim" | 112 |
| Gül və çörək | 113 |
| Nə 3702 | 115 |
| Coğrafiya müelliminin şəhadət barmığı haqqında ballada | 118 |
| Alman əsir | 120 |

| | |
|-------------------------------------|-----|
| Bomba üstündə ev | 121 |
| Analar ağlar | 123 |
| Xirosimada məktəbsiz uşaq | 124 |
| Uşaqlıq, genclik, qocalıq | 126 |
| Qaytar ana borcunu | 127 |
| "Barışma kəderle" | 129 |
| "Gece uşaqlar yatır" | 129 |
| "Qapını daldan bağlayıb" | 130 |
| "Söz axtardım, tapmadım" | 131 |
| Müşfiqə | 131 |
| İşıqlar hər yerde coxdan keçmişdir. | 132 |
| Qarlı qış axşamında | 132 |
| Heykəl və insan | 136 |
| Söz haqqında | 137 |
| "Yox, mənə demeyin" | 138 |
| "Nöqsanlar" | 138 |
| Salyeri | 139 |
| Şəhidliyin zivresi | 140 |
| "Sinəm sizildəyir masadan ötrü" | 143 |
| Sözler | 144 |
| "Qələmbəki mürekkeb" | 144 |
| Aut | 144 |
| Dalğalarda iki qanad | 146 |
| Qonşuda bir qız ağları | 150 |
| Ölümden pis | 152 |
| M.Hadiye | 152 |
| "Yaxşıya pis desələr..." | 152 |
| Cıçekler iclasda | 152 |
| Qayıt | 153 |
| Çetin görüş | 154 |
| "Baxışın üzümdedir..." | 156 |
| "Ürayım sen deyən çox cavan deyil" | 157 |
| "Xeyli vardır" | 157 |
| İki sevgi | 157 |
| "Nə vaxt görüşmüşük?" | 158 |
| "Qəribədim uzaqlarda" | 159 |
| "Kecirdim qəlbimi" | 160 |
| "Ayrılıq zamanında" | 161 |
| "Ala gözün gülmüşündü" | 162 |
| "Gece de" | 162 |
| "Kədər başdan-başa sinəmi tutmuş" | 163 |
| "Neyləyək, mesele bitir deyəsen" | 163 |
| "Özü düyüydi ki, üreyimdedir" | 164 |
| "Sensiz nə çetin imiş" | 164 |
| "Belkə de bezmisen" | 165 |
| "Məger üreyimin bu zamanında" | 165 |
| "Men bele bilseydim" | 166 |
| "Nə bu dərd gərəkdir uşaqlar üçün" | 166 |

| | |
|---------------------------------------|-----|
| "Otağı doldurub yenə tenhaliq" | 167 |
| "Bir vaxt gec olacaq" | 167 |
| "Senin baxışımı" | 168 |
| "Ne xoşbəxt imişəm bir zaman, Allah" | 168 |
| Günebaxan | 169 |
| Tolstoyvari | 170 |
| Göydəmir at | 171 |
| "Ne üçünse yardım" | 174 |
| Ölündən sonra | 175 |
| "Üreyim çox yaman sancı" | 175 |
| ...Xatirosuna | 175 |
| "Gecə yağış yağıd" | 176 |
| "Sənə hücum çəkir qəm qoşunları" | 177 |
| "Od tutub yandı içim" | 177 |
| Palatada saxlanılmış şeirlərden | 180 |
| Ağrıya bir-iki söz | 181 |
| "Ölüm xəstəxanada" | 182 |
| Vəsiyyət | 182 |

Poemalar

| | |
|--------------------------------------|-----|
| İll simfoniya | 187 |
| Üçüncü atlı | 243 |
| O mənə damşdı ki... | 275 |
| Bir santimetr haqqında ballada | 289 |
| Heykel və heykəlin qardaşı | 302 |

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Alianna Duxanina*
Korrektor: *Aysel Qarayeva*

Yığılmağa verilmişdir 24.04.2004. Çapa imzalanmışdır 21.11.2004.
Formatı 60x90 1/16. Fiziki çap vərəqi 21. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 182.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.

0 0 0 0 0 2

16
K 58